

AKADEMİK ZƏRİFƏ ƏLİYEVƏ
90

Bibliografiya

BAKI - 2013

Tərtib edəni:

Mədinə Vəliyeva

İxtisas redaktoru və
buraxılışa məsul:

Kərim Tahirov,
fəlsəfə doktoru, dosent

Redaktoru:

Gülbəniz Səfərəliyeva

Akademik Zərifə Əliyeva- 90: bibliografiya /tərt. ed. M.Vəliyeva; ixt. red. və burax. məsul K.Tahirov; red. G.Səfərəliyeva; M.F.Axundov adına Azərbaycan Milli Kitabxana.- Bakı, 2013.- 137 s.

© M.F.Axundov adına Milli Kitabxana, 2013.

Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illiyi tamam olur.

Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə tibb elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2013-cü il

**О проведении 90-летнего юбилея академика Зарифы
Алиевой**
Распоряжение Президента Азербайджанской Республики

В апреле 2013 года исполняется 90 лет со дня рождения выдающегося ученого Азербайджана, доктора медицинских наук, профессора, заслуженного деятеля науки, действительного члена Академии Наук Азербайджанской Республики Зарифы Азиз гызы Алиевой.

Академик Зарифа ханум Алиева, внесшая существенный вклад в развитие медицинской науки в нашей республике, снискала большую славу своими солидными исследованиями по актуальным проблемам офтальмологии. Ее научно-педагогическая и общественная деятельность оказала сильное влияние на воспитание нового поколения врачей и развитие офтальмологической науки в Азербайджане.

Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях обеспечения проведения 90-летнего юбилея академика Зарифы Алиевой, которой принадлежат неопределимые заслуги в развитии медицинской науки в нашей стране, постановляю:

1. Министерству здравоохранения Азербайджанской Республики совместно с Национальной Академией Наук Азербайджана и Министерством образования Азербайджанской Республики подготовить и осуществить план мероприятий, посвященных 90-летию юбилею академика Зарифы Алиевой.

2. Кабинету Министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего Распоряжения.

Ильхам АЛИЕВ,
Президент Азербайджанской Республики
г. Баку, 7 февраля 2013 года

Tərtibçidən

Bu ilin aprel ayının 28-də Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 90 illiyi tamam olur.

Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş Zərifə xanım Əliyevanın yubileyi ilə əlaqədar M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Akademik Zərifə Əliyeva – 90” adlı biblioqrafik göstərici tərtib olunmuşdur.

Biblioqrafiyanın əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2013-cü il Sərəncamı, “Zərifə Əliyevanın həyat və fəaliyyətinin əsas tarixləri”, “Zərifə Əliyevanın adının əbədləşdirilməsi”, “Görkəmli şəxsiyyətlər Zərifə Əliyeva haqqında” bölmələri verilmişdir.

Oxuculara təqdim olunan biblioqrafik vəsaitdə Zərifə xanım Əliyevanın əsərləri, həyat və yaradıcılığına dair Azərbaycan və rus dillərində çap olunan materiallar 1960-cı ildən 2013-cü ilədək olan dövrü əhatə edir.

Vəsaitdə ədəbiyyat bölmələr daxilində xronoloji qaydada əlifba sırası ilə verilmişdir.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə sonda “Zərifə Əliyevanın əsərlərinin əlifba göstəricisi” və “Zərifə Əliyeva haqqında yazmış müəlliflərin əlifba göstəricisi”ndən ibarət köməkçi aparat tərtib edilmişdir.

ZƏRİFƏ ƏLİYEVANIN HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ

- 1923** - Aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
- 1932-1942** - Orta məktəbdə təhsil almışdır.
- 1942** - Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
- 1947** - Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirmişdir;
-Sov. İKP-nin üzvlüyünə qəbul olunmuşdur.
- 1948** - Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnmişdir.
- 1949** - Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun ordinatoru olmuşdur.
- 1950** - Aspiranturaya daxil olmuşdur. Tədqiqat işi traxomanın müalicəsi ilə bağlı məsələlərə - traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən

- simptomisindən istifadə olunmasına həsr edilmişdir.
- 1953** - Aspiranturanı bitirmişdir.
- 1953-1957** - Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi işləmişdir.
- 1954** - Ulu öndər Heydər Əliyevlə ailə həyatı qurmuşdur.
- 1960** - “Traxomanın digər terapiya üsulları ilə birlikdə simptomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
- 1960-1967** -Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
- 1963** - SSRİ Ali Attestasiya Komissiyası ona oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
- 1967** - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
- 1969** - Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

- 1976** - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə etmişdir;
- Tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
- 1977** -Z.Ə.Əliyevanın təklifi və rəhbərliyi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir.
- 1978** -Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri olmuşdur.
- 1979** - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilmişdir;
- Oftalmoloqların Ümumittifaq elmi Cəmiyyəti İdarə Heyəti və Sovet sülhü müdafiə komitəsinin üzvü seçilmişdir.
- 1980** - “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
- 1981** - Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

1982-1985

-Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.

1982

- “Əmək veteranı” medalı ilə təltif olunmuşdur;
- Ümumittifaq “Vestnik oftalmologii” jurnalının redaksiya heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət heyətinin, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Geniş Elmi Şurasının və baş cərrahlar Elmi Şurasının üzvü olmuşdur;
- Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir;
- “Azərbaycan SSR-in Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür;
- Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

1983

-Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir;
- Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

1985

- Aprelin 15-də Moskva şəhərində vəfat etmişdir.

1994

- Cənazəsi Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zərifə Əliyevanın adının əbədiləşdirilməsi

- 1997** - Ömər Eldarovun akademik Zərifə Əliyevaya həsr etdiyi “Elegiya” əsərinin təqdimat mərasimi keçirilmişdir.
- 1998** - Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın barelyefinin açılışı olmuşdur;
- Naxçıvandakı səhiyyə ocağına akademik Zərifə Əliyevanın adı verilmişdir;
- Qəbələ rayonu xəstəxanasına akademik Zərifə Əliyevanın adı verilmişdir.
- 1999** - Binəqədi rayonunda Respublika Oftalmologiya Mərkəzinin yaxınlığındakı ərazidə salınmış yeni bulvara akademik Zərifə Əliyevanın adı verilmişdir.
- 2000** - Bakının Binəqədi rayonu ərazisində Zərifə Əliyeva adına parkın açılış mərasimi olmuşdur.
- 2001** - Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna akademik Zərifə Əliyevanın adı verilmişdir.
- 2002** - Ukraynanın İrpen rayon mərkəzindəki küçələrdən birinə Zərifə Əliyevanın adı verilmişdir.
- 2003** - Milli Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında Zərifə xanım Əliyevanın barelyefi açılmışdır.
- 2004** - Ukraynaya dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın şanlı qızı, görkəmli oftalmoloq-alim,

akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçədə abidəsinin açılış mərasimində iştirak etmişdir;

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbin təntənəli açılış mərasimində iştirak etmişdir.

2005

- Estoniya hökumətinin qərarı ilə Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti təsis olunmuşdur;

- Yardımlı qəsəbəsində akademik Zərifə Əliyeva adına körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir;

- Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kənd orta məktəbi akademik Zərifə Əliyevanın adı verilmişdir.

2006

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının təntənəli açılış mərasimi olmuşdur.

2007

-Türkiyə paytaxtı Keçiören rayonu qadınlarının təşəbbüsü ilə Bələdiyyə Məclisi Ankaranın bu rayonunda salınan yeni parka həyat və fəaliyyəti ilə türk dünyası qadınına örnək olan, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adı verilmişdir;

- Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkın açılışında iştirak etmişdir;

- Xaçmaz şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş akademik Zərifə Əliyeva adına 8 nömrəli orta məktəbin açılışı olmuşdur;
- Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına orta məktəbdə olmuşdur.

2008

- Bakının Zərifə Əliyeva küçəsində Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirə lövhəsi açılmışdır;
- Tallin şəhərində akademik Zərifə xanım Əliyevanın büstü açılmışdır;
- Estoniya paytaxtındakı uşaq bağçalarından birinə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adı verilmişdir;
- görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan gəmi-bərə istifadəyə verilmişdir;
- akademik Zərifə Əliyeva adına məktəb fəaliyyətə başlayıb;
- Saatlı rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkı istifadəyə verilmişdir;
- Masallı şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin regional şöbəsinin açılışı olmuşdur.

2009

- Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi” adlandırılmışdır;
- İsmayılıda akademik Zərifə Əliyeva adına park istifadəyə verilmişdir.

- 2011** - Ukraynanın İrpen rayon mərkəzində (Kiyev vilayəti) akademik Zərifə Əliyevanın adını daşıyan “Zərifə Əliyeva adına dostluq parkı” açılmışdır.
- 2012** - akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilmişdir;
- Ukraynanın İrpen şəhərində Şəhər Şurasının, Ukraynada Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) təşəbbüsü və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına Dostluq Parkında Uşaq yaradıcılıq və istirahət klubunun açılışı olmuşdur.

*“Həkim insanlardan özünü ayırmamalı,
özünü sevən, laqeyd insan olmamalıdır.”*

Zərifə Əliyeva
akademik

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR ZƏRİFƏ ƏLİYEVƏ HAQQINDA

Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi

...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağım hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımla tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarımla da bu əhval-ruhiyyədədir. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniliblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...

...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.

28.04.1995

Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

...mənim üçün o, birinci növbədə, böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir.

Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

ANA

Sözləri: Fikrət Qoca

Musiqisi: Sevil Əliyeva

Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
hara getsəm gözün mənə baxar,
Ana qəlbin layla olar gəzər,
Doğma səsin ömrü-günü bəzər
Qəlbi geniş ana,
həyat verdin mənə,
Günəş kimi yana-yana, ana,
Mənim günəş anam,
Ana, əziz ana,
Ana qəlbi başım üstə səma
Ana səsin aydın səhər olar,
Ana qəlbin keşik çəkər bizə,
Yolum üstə uzaq səfər olar,
İşıq olar nurdan düşən gözə.
Mənim görən gözüm sənsən, ana,
Ömrüm-günüm, sözüm sənsən, ana
Qəlbi geniş ana,
həyat verdin mənə,
Günəş kimi yana-yana, ana,
Mənim günəş anam,
Ana, əziz ana,
Ana qəlbi başım üstə səma

Z.Ə.Əliyeva özünü tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssis, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim kimi göstərmişdir. O, ölkədə ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparmışdır.

S.P.Burenkov

SSRİ səhiyyə naziri

Fitri istedadla malik alim, pak və nəcib insan, alovlu vətənpərvər olan Zərifə xanım dünya təbabətində özünəməxsus yeri olan, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik nümunəsi ola biləcək nadir şəxsiyyətlərdən biri idi.

O.K.Şirəliyev

*Azərbaycan Respublikasının Səhiyyə naziri,
Tibb elmləri doktoru, professor*

Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnəsiz xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu.

A.P.Nesterov

*Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü,
Piroqov adına II Moskva Tibb İnstitutunun göz
Xəstəlikləri kafedrasının müdiri, Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı*

Zərifə xanım, hər şeydən əvvəl, həyat sevgisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: o, həkim-oftalmoloq sənətinin vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, o, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə

böyük töhfə vermişdir. Zərifə Əziz qızı həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdır.

V.V.Şmelyeva

*Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutu
Oftalmologiya kafedrasının professoru,
akademik Filatov adına mükafatın laureatı*

Onun bir alim, pedaqoq, həkim kimi istedadı öz çoxcəhətliyi və dərinliyi ilə insanı heyrətə gətirirdi. Zərifə xanım canlı zəkası, orijinal mühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdi.

O, özünün insani tərəvəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadətinə nəsb olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hiss etmişdir.

N.B.Şulpina

*Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunun kafedra müdiri, professor*

Zərifə Əziz qızı ən qiymətli insani keyfiyyətlərə malik idi. Onlardan ən əsası insanlara xeyirxahlıqla bağlıdır.

N.A.Puçkovskaya

*Ukrayna Oftalmoloqlar Elmi Cəmiyyətinin sədri,
Tibb Elmləri Akademiyasının həqiqi üzvü*

Zərifə Əziz qızı təkcə görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə idi, qeyri-adi şəxsiyyət idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.

O.P.Dobromislova

professor

Zərifə xanımın adı, şöhrəti
Yaddan çıxan deyil, əbədilikdir.
Alim müdrikliyi, həkim şefqəti
ölçüyə gəlməz.
Səfərə çıxdımı alim dedilər,
Hamı söhbət açdı səadətindən.
Evinə döndümü – bir qadın-ana
Hamıya pay düşdü
Ana əllərinin hərərətindən!
Əl tutdu bir kimsə düşəndə dara,
Yaxşılıq etsə də gətirməz dilə.
O yandı, alıxdı bir ulduz kimi,
Sönməyib işığı, yol gəlir hələ.

N.B.Şulpina

*professor, Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun
kafedra müdiri, Əməkdar elm xadimi*

“Sənsiz günəşsiz qaldı günlər...” Bu sözlər o böyük qadının – Zərifə xanım Əliyevanın həyat amalının mahiyyətini və onun əziz xatirəsindən bizlərə qalan nisgili kifayət qədər ifadə edir. O özü qədər xeyir dünyasının günəşi idi. Elə bil o, insan dünyasının hüdudsuzluğunu sübut etmək üçün doğulmuşdu. Bu günəşin cazibə dairəsinə düşən bütün böyük və kiçik planetləri sanki Zərifə xanıma xas olan daxili bir qüvvə hərəkətə gətirdi. Bu günəş sistemində tükənməz enerji və işıq mənbəyi o özü idi.

F. Abdullazadə

*Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin müdiri*

Onun insanlara məhəbbəti qeyri-adi hüdudsuz idi. Bu, bəlkə də ilahi bir vergi, fitri istedad idi.

P.Ə.Əzizbəyova

professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü,

Azərbaycan Tarix Muzeyinin direktoru

Ötən əsrin bizim əsrlə qovşağında ixtisasca həkim olan, böyük yazıçı və böyük humanist A.P.Çexov tibb işçisinə xas olan peşəkar xüsusiyyətlərdən danışarkən demişdi: “Hərəkətvericilər də günəş kimidir. Onlar cəmiyyətin ən poetik və həyatsevər ünsürləri kimi bizi ilhamlandırır, rahatlayır və şəfqətləndirir”. Mən elə bilirəm ki, bu sözlər insanların həyat yoluna nur saçan, parlaq, həqiqətən də hərəkətverici bir ömür yaşamış Zərifə Əziz qızı Əliyeva haqqında deyilib.

M.C.Cavadzadə

*professor, Azərbaycan EA-nın həqiqi üzvü,
Ə.Əliyev adına Azərbaycan Həkimləri
Təkmilləşdirmə İnstitutunun rektoru*

Zərifə xanım işgüzarlığı, xeyirxahlığı, qayğıkeşliyi, nəcibliyi, istiqanlılığı və qeyri-adi nikbinliyi ilə min adamın içində seçilirdi. Çexovun təbirincə desək, bu adamda hər şey gözəl idi – “həm zahiri, həm batini.” O, əsl dost idi və yalnız şad günümüzdə deyil, həm də qəmli anlarımızda Zərifə xanım bizim hamımıza öz kömək əlini uzadırdı. O, nadir adamlara məxsus olan natiqlik qabiliyyətinə və söz duyğusuna malik idi.

N.M.Əfəndiyev,

*professor, Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunun rektoru*

Biz onu sevir, onunla fəxr edirdik. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk qadın oftalmoloqumuz idi. Zərifə xanım Azərbaycan xalqının, Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının iftixarı idi. Bununla bərabər Zərifə xanım qeyri-adi dərəcədə təvazökar və ciddi insan idi. Bütün ömrü boyu, həyat tərzinə görə də, bütün siması ilə də, məqalə və çıxışlarında da meşşanlığa və mənəviyyatsızlığa, əxlaqi idealların itirilməsinə qarşı barışmaz mübarizə aparmışdı. Kristal dərəcədə təmiz, doğruçul və təmənnasız bir insan kimi o, yüksək insani

keyfiyyətlərin carçısı idi. Deontologiya, həkim etikası və əxlaqı barədə respublikamızda ilk çıxış edən də o olmuşdu. Oftalmoloqların Daşkənddə keçirilmiş beşinci qurultayında Zərifə Əliyeva Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin sədri seçilmişdi. “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü kimi də o, həmişə müasir oftalmologiyanı inkişafa aparən elmi və ictimai hərəkətin mərkəzində dayanmışdı.

Z.T.Quliyeva

*professor, N.Nərimanov adına Tibb İnstitutunun
Göz xəstəlikləri kafedrasının müdiri*

O, mənim üçün yüksək mədəniyyət, ziyalılıq, düzlük, öz işinə sadıqlıq, bütün bilik və bacarığını xalqına xidmət işinə yönəldən böyük bir İnsan obrazıdır. Bu obraz mənim yaddaşımda, qəlbimdə ölənməyə qədər yaşayacaq.

Q.M.Nəsrullayeva

*professor, Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunun şöbə müdiri*

Biz Zərifə xanımın müasir oftalmologiyaya bir alim kimi verdiyi böyük töhfələrlə yanaşı, onun humanist həkim kimi vəsiyyətlərini də yaddan çıxarmamalıyıq.

Q.Ə.Adıgözəlova-Polçayeva

*professor, Göz Xəstəlikləri Elmi Tədqiqat
İnstitutu direktorunun müavini*

Onun yaradıcılıq qüvvəsi aşıb-daşırdı, yeni fikir və ideyalarını həyata keçirmək əzmində idi, əməkdaşlarının elmi, pedaqoji və təcrübi işlərinə, o cümlədən bir neçə dissertasiyaya qayğıkeşliklə, canıyananlıqla rəhbərlik edirdi.

M.Y.Sultanov

*professor, Ə.Əliyev adına Azərbaycan
Həkimləri Təkmilləşdirmə İnstitutu
Göz xəstəlikləri kafedrasının müdiri*

Onu yüksək vətəndaşlıq və peşəkar prinsipiallıq səciyyələndirirdi. İstər söhbətlərində, istərsə də məqalələrində – həmişə həkim və oftalmoloq düşüncəsinin təmizliyindən danışıır, təəssübkeşliklə bu yolu müdafiə edirdi. O dönə-dönə bildirirdi ki, elmi-texniki tərəqqi dövründə həkimlərin mənəvi-əxlaqi keyfiyyətləri nəinki aşağı düşməməli, əksinə, daha da artmalıdır. Hər cür mənəviyyatsızlıq, ruhi eybəcərlik ona yabançı idi, belə hallar Zərifə xanımın gözünün düşməni idi.

B.İ.Vaynşteyn

tibb elmləri doktoru, tibb xidməti polkovniki

Zərifə xanım akademik, elmlər doktoru, müxtəlif mükafatlar laureatı kimi yüksək mövqelərə malik olmasına baxmayaraq, çox sadə və səmimi insan idi. Həmişə hamıya kömək etməyə çalışırdı.

Azad Şərif

“Azərinform”un sədri

Yüksək dünyagörüşlü mütəxəssis, dərin tədqiqatçı, maraqlı insan, ağıllı müsahib kimi, incə yumoru və hədsiz ziyalılığı ilə həkk olunub yaddaşıma Zərifə xanım. Onun vicdanı saf və bəllur idi. Əyninə gənc yaşlarından geydiyi ağ xalat ömrünün sonlarına qədər tərtəmiz qaldı, zərrəcə ləkələnmədi. O, xalqı və xəstələri qarşısında borcunu müqəddəs bildiyindən təbabət elminə uzun illər təmənnəsiz xidmət etdi, elə buna görə də gənc nəslə mənsub oftalmoloqların idealına çevrildi...

P.S.Məlikaslanova

tibb elmləri doktoru, professor

Yüksək peşəkarlığı, mədəni tələbatının genişliyi, dostpərvərliyi, ünsiyyətdə səmimiliyi və istiqanlılığı, qayğıkeşliyi, ehtiyacı olanın köməyinə çatmağa can atması Zərifə xanımın həyatını insanlara humanist xidmət nümunəsi kimi, ləyaqətlə tibb elminin ön sıralarına çıxmış bir insan kimi səciyyələndirməyə tam əsas

verir. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən ilham alır, həyata və insanlara nikbin yanaşır, xeyirxahlıq və etimad ab-havası yaradırdı. Bu parlaq şəxsiyyət nurlu bir səmimiyyətə, həyatı Xeyirin təntənəsi, ümumxalq sədəti uğrunda mübarizə üçün insana verilmiş bir hədiyyə, zəkanın və hissiyyatın qırılmaz vəhdəti kimi qəbul edən böyük istedadla malik idi.

A.Y.Nəcəfov

*professor, N.Nərimanov adına Azərbaycan Tibb
İnstitutu fəlsəfə kafedrasının müdiri*

O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. O, ağlagəlməz bir lütfkarlıq və səbirlə həmsöhbətini dinləyərək, söylənənlərin əhəmiyyətsiz tərəflərini nəzakətlə qulaqardına vurur, diqqətini ən əsas və vacib məqamlara cəmləşdirərdi. İşinin həddindən artıq olmasına baxmayaraq, məsələləri ən xırda təfərrüatlara qədər yadda saxlayır, hadisələrin gedişini düzgün hesablamayı bacarırdı.

A.M.Mirqasımov

Azərbaycanın Xalq rəssamı

Zərifə xanım Azərbaycan xalqının gözünün nurunu qoruyurdu. O, bir pərvanə ömrü yaşadı, İlahinin bu xalqa bəxş etdiyi nurun, işığın mühafizi oldu. Ömrünü-gününü bu yolda yandırır, bu işığın ziyasını azalmağa, sönməyə qoymadı. Onun keşiyində durduğu həm Allahın bu dünyanın gözəlliklərini, həqiqətlərini görmək üçün insanların gözünə verdiyi işıq, həm də bu xalqın zəkasının nuru Heydər Əliyev idi.

Afaq Əsədova

Zərifə xanım respublikamızda da, onun hüduqlarından kənar da kifayət qədər tanınmış bir alim idi. Oftalmologiya

sahəsinə gətirdiyi yeniliklər, neçə-neçə elmi məqaləsi, kitabları dünyanın ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilirdi. Alimliyi, həkimliyi ilə yanaşı, gözəl insan, qayğıkeş ana kimi də sevilirdi.

S.Nəcəfova

Respublikanın Əməkdar jurnalisti

ƏSƏRLƏRİ

Kitabları

1982

1. **Əgər sizdə kəskin konyunktivitdirsə** [Mətn]: yaddaş /Z.Əliyeva.- Bakı, 1982.- 2 s.

2. **Sovet həkiminin mənəvi siması haqqında** [Mətn]: “Sov.İKP XXVI qurultayı və tibb biliklərinin təbliğinin təkmilləşdirilməsi” mövzusunda Respublika elmi-praktiki konfransında oxunmuş məruzə /Z.Əliyeva; Azərbaycan SSR “Bilik” Cəmiyyəti.- Bakı, 1982.- 16 s.

1998

3. **İridodiyagnostika** [Mətn] /Z.Əliyeva, R.Təhməzova.-Bakı: Azərbaycan Universiteti, 1998.- 172 s.

2003

4. **Yüksək əqidə**: (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) [Mətn] /Z.Əliyeva; elmi red. M.Topçubaşov.- Bakı: Azərbaycan, 2003.- 102 s.

Dövri mətbuatda və məcmuələrdə çapdan çıxan məqalələri

1960

5. **Traxoma nəticəsində konyunktivanın çapıq dəyişiklikləri və buynuz qişa dəyişiklikləri zamanı şüşəvarı cismin konyunktiva altında inyeksiyalarının tətbiq edilməsi** [Mətn]: xülasə /Z.Əliyeva //Сборник трудов Азербайджанского научно-исследовательского офтальмологического института.- Bakı, 1960.- С.III.- S.33-34.

6. **Traxoma zamanı konyunktival kisənin mikroflorasına simptomisinin təsiri** [Mətn]: xülasə /Z.Əliyeva //Сборник трудов

Азербайджанского научно-исследовательского офтальмологического института.-Баку, 1960.- С.III.- S.30.

1972

7. Bakı şəhəri yod zavodu işçilərində gözün ön şöbəsinin vəziyyəti haqqında [Mətn]: xülasə /Z.Əliyeva //Azərbaycan tibb jurnalı.- 1972.- №4.- S.47.

1973

8. Bakı şəhəri yod zavodunun sexlərində saxlanılan adadovşanlarının gözlərinin klinik-histomorfoloji tədqiqi [Mətn]: xülasə /Z.Əliyeva, V.Abdullayev //Azərbaycan tibb jurnalı.- 1973.- №4.- S.22.

1974

9. Bakı şəhəri şin zavodunun müxtəlif sexləri şəraitində olan sınaq heyvanlarının göz toxumlarından bəzi histokimyəvi göstəricilərin xarakteristikası [Mətn]: Xülasə /Z.Əliyeva //Azərbaycan tibb jurnalı.- 1974.- №4.- S.32.

1977

10. Gözün damarlı qişasının bədxassəli melanomalari zamanı qlikogenin və mukopolisaxaridlərin histokimyəvi xüsusiyyətləri [Mətn]: xülasə /Z.Əliyeva, P.Məlikaslanova //Azərbaycan tibb jurnalı.- 1977.- №10.- S.19.

1981

11. Göz yaşlarının ifrazı funksiyasının qiymətləndirilməsinə dair [Mətn]: xülasə /Z.Əliyeva //Azərbaycan tibb jurnalı.- 1981.- №2.- S.19-20.

12. Gözünüzü qoruyun: Kəskin konyunktivitlər [Mətn] /Z.Əliyeva //Kommunist.- 1981.- 18 yanvar.-S.4.

1982

13. Fəlakətin qarşısını almaq olar!: Gözün bəzi irsi xəstəlikləri haqqında [Mətn] /Z.Əliyeva //Kommunist.- 1982.- 13 iyun.- S.4.

1984

14. Polimetilmetaknlat elastotonometr [Mətn]: xülasə /Z.Əliyeva, S.Talışskaya //Azərbaycan tibb jurnalı.- 1984.- №4.- S.56-59.

1986

15. Orqanizmə tetraxloretilen buxarının xroniki təsiri zamanı gözdə hidrodinamikanın vəziyyəti [Mətn]: xülasə /Z.Əliyeva, S.Talışskaya //Azərbaycan tibb jurnalı.- 1986.- №6.- S.45-46.

1987

16. Stirol və tetraxloretilen buxalararının təsirindən gözdə hemodinamikanın güclənməsi [Mətn]: xülasə /Z.Əliyeva, S.Talışskaya, T.Mirzəyev //Azərbaycan tibb jurnalı.- 1987.- №4.- S.31-33.

1998

17. Stirol və tetraxloretilen buxarları ilə xroniki təmasda olan şəxslərin oftalmodinametriki göstəriciləri [Mətn] /Z.Əliyeva //Сборник научных трудов академика З.А.Алиевой (с сокращениями).- Bakı, 1998.- S.443-446.

HƏYAT VƏ YARADICILIĞI HAQQINDA

Kitablar

1997

18. Talıblı, T. Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti [Mətn] /Tahir Talıblı; red. və ön söz: H.Orucov; baş red. S.Nəzərli; red. N.İsmayılova.- Bakı: Göytürk, 1997.- 286 s.

Kitabda Zərifə Əliyeva haqqında da bəhs edilmişdir [S.275-276].

1998

19. Akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları [Mətn].- Bakı: Elm, 1998.- 203 s.

20. Zərifə xanım Əliyeva [Mətn]: (kitab-albom) /layihənin müəllifi, redaktoru və rəhbəri F.Abdullazadə.- Bakı: XXI YNE, 1998.- 288 s.

2001

21. Əntiqə, G. Zərifə [Mətn]: [şeyrlər] /G.Əntiqə.- Bakı: Şirvannəşr, 2001.- 76 s.

2003

22. Akademik Zərifə xanım Əliyeva, yüksək əqidə (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) [Mətn] /elmi red. M.Topçubaşov.- Bakı: Azərbaycan, 2003.- 104 s.

23. İnsanov, Ə. Akademik Zərifə xanım Əliyeva, milli oftalmologiyamız və xatirələr [Mətn] /Ə.İnsanov.- Bakı: Çəşioğlu, 2003.- 128 s.

24. Zərifə xanım Əliyeva [Mətn]: [Akademik Zərifə Əliyevanın 80 illiyinə həsr olunmuşdur].- Naxçıvan: Əcəmi NPB, 2003.- 70 s.

2007

25. Yahyayev, T. Bir taledə iki ömür [Mətn]: Xatirələr və düşüncələr /T.H. Yəhyayev; foto. O.Aydınoğlu.- Bakı: Əbilov, Zeynalov və oğulları NPF, 2007.- 218 s.

Kitabda Heydər Əliyev və Prezident İlham Əliyevin xilaskar və quruculuq fəaliyyətlərinə çoxlu yazılara yer verilmişdir. Burada Zərifə Əliyeva haqqında da bəhs edilir [S.83-86].

2008

26. Həsənova, M. Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar [Mətn] /M.İ.Həsənova, Ş.Cəlilli; layih. rəhb. M.İ.Həsənova; tərc. M.Rizvan qızı; rəssam. F.Əli; ön söz. müəl. R.Mehdiyev.- Bakı: [İmakofset], [2008].- 211, [2] s.

Məzmunundan: Zərifə xanım Əliyeva. XX əsr. Azərbaycan Respublikası.- S.150-159.

27. “Oftalmologiyanın aktual problemləri”: akademik Zərifə Əliyeva – 85. Beynəlxalq konfrans: məqalələr toplusu /Tibb Universiteti.- Bakı: Şərq-Qərb, 2008.- 360 s.

2009

28. Əliyeva, A. Mənim mənəvi anam [Mətn] /A.Əliyeva.- Bakı: Azərbaycan, 2009.

29. Kərimov, K. Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız [Mətn] /K.Kərimov; red. A.Bayramova, Ş.Hüseynova.- Bakı: [Parni iz Bakı Nəşriyyat Evi], 2009.- 104 s.

30. Qasımov, E. Göz xəstəliklərinin diaqnostikası: Akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunur [Mətn] /E.M.Qasımov, V.Ə.Aslanova.- Bakı: [s.n.], 2009.- [CBS Polygraphic Production mətbəəsi].- 271, [1] s.

31. Zərifə xanım Əliyeva [Elektron resurs] /Heydər Əliyev Fondu; Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi: CD ROM.- [Bakı], [2009.]- 1 CD.

2010

32. Kərimov, K. Akademik Zərifə xanım Əliyeva və müasir oftalmologiya [Mətn] /K.Kərimov; red. A.Bayramova, Ş.Hüseynova; məsul red. E.Rəşidəlizadə; dizayner. A.İbrahim.- Bakı: Parni iz Baku, 2010.- 182, [2] s.: fotosək., portr.(Azərb., rus və ingilis dillərində)

33. Seyidov, M. Qaranlığa nur saçan zəka [Mətn] /M.Seyidov; red. G.Mirkazımqızı; ön söz. müəl. M.C.Cavadzadə; Novosibirskdəki Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu.- Novosibirsk [s.n.]: OOO "Printinq", 2010.- 589, [3] s., + [8] v. fotosək., port.- (Azərbaycan, rus və ingilis dillərində).

2011

34. Ələkbərqızı, N. Ziyalılıq zirvəsi [Mətn] /N.Ələkbərqızı; red. E.Əlibəyzadə, M.Qarayeva; nəşir S.Aslan.- Bakı: Bayramoğlu, 2011.- 244, [1] s.:portr.

35. Xəyal, S. Halal şöhrət: Hacı İntiqamın evində keçirilən “Azərbaycanın dünya şöhrətli qadınları” adlı məclisdən [Mətn] /S.Xəyal; red. A.Musayeva ; ön söz müəl. M.Məmmədova.- Bakı: [MBM], 2011.- 87, [1] s.:fotosək.

Məzmunundan: Zərifə Əliyeva.-S.17-24.

2012

36. Mirələmov, H. Akademik Zərifə Əliyeva [Mətn] /Hüseynbala Mirələmov.- Bakı: [s.n.], 2012.- 363, [5] s.:portr., fotosək. (miniatür kitab)

2013

37. Mirələmov, H. Zərifə Əliyeva [Mətn] /Hüseynbala Mirələmov; tərc. ed. K.Əhmədqızı.- Bakı: Azərbaycan, 2013.- 208 s.- (“Görkəmli adamların həyatı”. Bioqrafik silsilə)

Dövri mətbuatda və məcmuələrdə çapdan çıxan məqalələr

1980

38. Əliyeva Zərifə Əziz qızı [Mətn]: [ensiklopedik məlumat] //Azərbaycan Sovet Ensiklopediyası.- Bakı, 1980- C.IV.- S.179-180.

1981

39. Nəcəfova, S. Həyat böyük yoldur [Mətn]: [professor Zərifə Əliyeva haqqında] /S.Nəcəfova //Azərbaycan qadını.- 1981.- №10.- S.5-7.

1982

40. Azərbaycan aliminə mükafat [Mətn]: [tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevaya akademik M.İ.Averbax adına mükafatın verilməsi haqqında] //Bakı.- 1982.- 27 yanvar.

41. Nesterov, A. Akademiyanın mükafatı Azərbaycan aliminə verilmişdir [Mətn]: [professor Zərifə Əziz qızı Əliyevaya akademik M.İ.Averbax adına mükafatın verilməsi haqqında] //A.Nesterov //Elm və həyat.- 1982.- №5.- S.8-9.

1983

42. Azərbaycan SSR Elmlər Akademiyasına seçkilər [Mətn]: [akademiyaya seçilənlər arasında Z.Ə.Əliyevanın da adı verilmişdir] //Bakı.- 1983.- 2 iyul.

1993

43. Cavadzadə, M.M. İnsan gözlərinin keşiyində: O, bütün həyatını bu nəcib işə həsr etmişdir [Mətn] /M.Cavadzadə, M.Sultanov //Xalq qəzeti.- 1993.- 9 iyun.

44. Görəkli bir ömür yaşamışdı [Mətn]: [akademik Zərifə Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə] //Azərbaycan qadını.- 1993.- №7-9.- S.8-9.

45. Həsənəliyev, N. Xatirələrdən silinməyən ömür [Mətn] //İncəsənət.- 1993.- 8 iyun.-S.5.

1994

46. Quliyeva, Z. Nəcib insan, istedadlı alim [Mətn]: (Zərifə xanım Əliyevanı xatırlayarkən) /Z.Quliyeva //Xalq qəzeti.- 1994.- 29 aprel.

47. Nəcəfova, S. Kövrək bir xatirə [Mətn]: Ziyalı qadınlarımız - Zərifə Əliyeva /S.Nəcəfova //Azərbaycan.- 1994.- 27 aprel.

1995

48. Əliyeva Zərifə Əziz qızı (1923-1985) [Mətn] //Azərbaycan Elmlər Akademiyası – 50.- Bakı, 1995.- S.233-234.

49. Hasilova, X. Zərifə xanımı xatırlarkən... [Mətn] /X.Hasilova //Azərbaycan qadını.- 1995.- №1.- S.8-10.

50. İnsanlara həsr edilmiş ömür: Akademik Zərifə Əliyevanın xatirə günü [Mətn] //Azərbaycan.- 1995.- 29 aprel.-S.1.

51. Qonaqların ürək sözü [Mətn]: [akademik haqqında xatirələr] /A.Nesterov, A.Brovkina, N.Şulpina //Azərbaycan.- 1995.- 29 aprel.

52. Tusi, F. Zərifə xanım Əliyeva [Mətn] /F.Tusi //Azərbaycan.-1995.-29 aprel.

1996

53. Görkəmli alimin xatirəsinə həsr edilmiş elmi sessiya [Mətn] //Azərbaycan.- 1996.- 29 aprel.

54. Mirməmməd, G. Nur paylayan həkim, şərəfli “kəlgə”, yaxşı rəfiqə, cəmiyyət xanımı [Mətn] /Gülcahan Mirməmməd //Panorama.- 1996.- 27 aprel.

55. Onu daha çox özünə görə tanıyırlar... [Mətn] //İki sahil.- 1996.- 4 may.

56. Pənah Əli. Yaşayırsan, Zərifə [Mətn] /Əli Pənah //Panorama.- 1996.- 27 aprel.

1997

57. Əliyev, H. Mərmərdə əbədiləşmiş gözəl insan obrazı: Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı [Mətn]: [Ömər Eldarovun akademik Zərifə Əliyevaya həsr etdiyi “Elegiya” əsərinin təqdimat mərasimində] /H.Əliyev //Azərbaycan.- 1997.- 22 aprel.

58. İsmayılı, R. Elimin dilbər gəlini: Zərifə xanım Əliyevanın əziz xatirəsinə [Mətn] /R.İsmayılı //Alternativ.- 1997.- 19-26 avqust.-S.1.

1998

59. Əliyev, H. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı [Mətn]: [Ömər Eldarovun akademik Zərifə Əliyevaya həsr etdiyi “Elegiya” əsərinin təqdimat mərasimində] //Zərifə xanım Əliyeva.- Bakı, 1998. - S.257-263.

60. Abdullazadə, F. Heykəl olub daşda qayıtdı [Mətn] /Fatma Abdullazadə //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.265-285.

61. Abdullazadə, F. Sənsiz günəşsiz qaldı günlər [Mətn] /Fatma Abdullazadə //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.16-36.

62. Adıgözəlova-Polçayeva, Q.Ə. Yaxşılıq, yaxşılıq, yalnız yaxşılıq [Mətn] //Zərifə xanım Əliyeva. - Bakı, 1998. - S.214 - 217.

63. Bayramova, S. Nəciblik və fədakarlıq nümunəsi [Mətn] /S.Bayramova //Səs.- 1998.- 3 oktyabr.- S.6.

64. Bəşirli, A. Elegiya [Mətn] /A.Bəşirli //Yeni Azərbaycan.- 1998.- 4 oktyabr.- S.8.

65. Dobromislov, A.N. Azərbaycanın gözəl qızı [Mətn] /A.Dobromislov //Zərifə xanım Əliyeva. - Bakı, 1998.- S.81-83.

66. Dobromislov, O.R. Akademik Əliyeva və İnsan və Qadın taleyi haqqında [Mətn] /A.Dobromislov //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.90-95.

67. Eldarov, Ö. Elegiya [Mətn]: [Zərifə Əliyevanın büstü haqqında] //Yeni Azərbaycan.- 1998.- 4 oktyabr.

68. Elegiya [Mətn]: Zərifə Əliyevanın abidəsinin açılışı //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.244-257.

69. Əmiraslanov, Ə. Təbabətin qayğıkeşi [Mətn] /Əhliman Əmiraslanov //Heydər Əliyevə səs verirəm.- Bakı, 1998.- S.192.

70. Əsədova, A. O, bu xalqın gözünün nurunu qoruyurdu [Mətn]: Zərifə Əliyeva-75 /A.Əsədova //Səs.- 1998.- 6 may.

71. Əzizbəyova, P. Al, bu işiğt sənə verirəm! [Mətn] /P.Əzizbəyova //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.108-139.

72. Hamımız bir günəşin zərrəsiyik [Mətn] //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.8-9.

73. Hara baxıram yerin görünür [Mətn]: Son mənzilə: Zərifə Əziz qızı Əliyevanın dəfn mərasimi //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.227-241.

74. Hüseyinzadə, T. Onda hər şey gözəl idi [Mətn] /T.Hüseyinzadə //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.194-195.

75. İmaməliyev, A. Cazibə [Mətn] /A.İmaməliyev //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.148-151.

76. İnsanov Ə. Nadir zəkalı alim [Mətn] /Ə.İnsanov //Oftalmologiyanın aktual problemi: akademik Zərifə Əliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş konfransın materialları.- Bakı, 1998.- S.5-7.

77. İnsanov, Ə. Nurdan yaranıb nura qovuşan insan [Mətn]: Pak və nəcib insanların, böyük şəxsiyyətlərin haqqında xatirə kimi söylənən gözəl bir el sözü var: “O, nurdan yaranmış insan idi”: /Əli İnsanov //Xalq qəzeti.- 1998.- 5 aprel.- S.4.

78. Quliyeva, Z. Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti [Mətn] /Z.Quliyeva //Oftalmologiyanın aktual problemi:

akademik Zərifə Əliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş konfransın materialları.- Bakı, 1998.- S.8-12.

79. Quliyeva, Z. 40 ilin dostluğu... və bir günün yoxluğu [Mətn] /Z.Quliyeva //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.154-157.

80. Maqsudov, F. Dünya şöhrətli oftalmoloq [Mətn]: Akademik Zərifə Əliyeva – 75 /F.Maqsudov //Azərbaycan.- 1998.- 28 aprel.

81. Məmmədov, M. Şəhər poliklinikasının ikinci həyatı [Mətn]: Naxçıvandakı səhiyyə ocağı akademik Zərifə xanım Əliyevanın adını daşıyır /M.Məmmədov //Azərbaycan.- 1998.- 6 avqust.

82. Mirqasimov, A. Zəriflik və böyük qüdrət [Mətn] /A.M.Mirqasimov //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.223.

83. Mirzəbəyli, İ. Akademik Zərifə Əliyevanın yaratdığı iridologiya elm sahəsi inkişaf etdirilməlidir [Mətn] /İ.Mirzəbəyli //Xalq qəzeti.- 1998.- 31 may.- S.5.

84. Mirzəzadə, R. Azərbaycanı dünyaya saydıran insan [Mətn] /R.Mirzəzadə //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.311-320.

85. Nesterov, A.R. Anılan dost Zərifə xanım Əliyeva [Mətn] /A.Nesterov, A.Brovkina.- Bakı, 1998.- S.60- 64.

86. Nəcəfov, A. Vicdan həkimi [Mətn] /A.Nəcəfov //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.208-211.

87. Nəsrullayeva, Q. Ömrün gözəl illəri [Mətn] /Q.Nəsrullayeva //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.198-201.

88. Nurdan yaranıb nura qovuşan insan [Mətn] //Şəfqət.- 1998.- 25 aprel.

89. Puskovskaya, N. Aramızdan vaxtsız getdi [Mətn] /N.Puşkovskaya //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.86-87.

90. Rəcəbli, X. O həmişə bizimlədir [Mətn] /X.Rəcəbli //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.188-191.

91. Sadıqoğlu, A. Ömürlərə nur bəxş edən insan [Mətn]: Zərifə Əliyeva – 75 /A.Sadıqoğlu //İki sahil.- 1998.- 83 aprel.

92. Skripniçenko, Z.M. Alim ömrü [Mətn] /Z.Skripniçenko //Zərifə xanım Əliyeva - Bakı, 1998.- S.52- 57.

93. Sultanov, M. Ölməz qəlbin sadəliyi [Mətn] /M.Sultanov //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.204-205.

94. Şulpina, N.V. Amalı, niyyəti saf olan insan [Mətn] /N.Şulpina //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.98-101.

95. Təhməzov, R. [Zərifə Əliyeva haqqında] [Mətn] //Təhməzov R. İridodiaqnostika.- Bakı, 1998.- S.4,12-14.

96. Trutneva, K. Alim, pədaqoq, insan [Mətn] /K.Trutneva //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.48-49.

97. Ürəklərdə yaşayan insan [Mətn]: Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın bəryefinin açılışına həsr olunmuş mərasim //Azərbaycan.- 1998.- 29 aprel.

98. Vaynşteyn, B. Yanaşı yollar və yaxud portret cizgiləri [Mətn] /B.Vaynşteyn //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.220-222.

99. Yeni obyektlər istifadəyə verimişdir [Mətn]: [Qəbələ rayon xəstəxanasına akademik Zərifə Əliyevanın adının verilməsi barədə] //Azərbaycan.- 1998.- 7 may.

100.75 yaşın mübarək: Xatirə lövhəsi [Mətn] //İlham.- 1998.- 15 may.

101. Zərifə xanım Əliyeva [Mətn]: ömür yolu //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.37-39.

1999

102.Əliyev, H. Azərbaycan prezidenti Heydər Əliyevin çıxışı [Mətn]: [Zərifə xanım haqqında olan “Zərifə xanım Əliyeva” kitab-albomunun təqdimat mərasimində] /H.Əliyev //Azərbaycan.- 1999.- 16 aprel.

103.Akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram [Mətn]: [Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Zərifə xanım Əliyevanın xatirəsinə

həsr olunmuş yığıncaq haqqında] //Azərbaycan, Respublika.- 1999.- 29 aprel.

104.Cavadzadə, M. Əbədi nura qərq olmuş [Mətn] /M.Cavadzadə //Xalq qəzeti.- 1999.- 28 aprel.- S.1-5.

105.Əliyev, İ. “Nənəm onu Azərbaycan gəlinlərinin simvolu sayırdı” [Mətn] /İbrahim Əliyev; söhbəti yazdı İ.Rüstəmov //Xalq qəzeti.- 1999.- 7 dekabr.- S.2.

106.Naxçıvanda xatirə gecəsi [Mətn]: [Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan şəhər poliklinikasında keçirilən xatirə gecəsi haqqında] //Azərbaycan.- 1999.- 16 aprel.

107.Nurlu şəxsiyyətin xatirəsi: “Zərifə xanım Əliyeva” kitab-albomunun təqdimat mərasimi [Mətn] //Azərbaycan.- 1999.- 16 aprel.

108.Yeni istirahət guşəsi görkəmli alimin adını daşıyacaq [Mətn]: [Binəqədi rayonunda Respublika Oftalmologiya Mərkəzinin yaxınlığındakı ərazidə yeni bulvara akademik Zərifə Əliyevanın adı verilib] //Azərbaycan.- 1999.- 29 aprel.

109.Yusifov, S. Naxçıvanda yubiley şənlikləri [Mətn]: [Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində yerləşən və akademik Zərifə Əliyevanın adını daşıyan poliklinikada olması haqqında] /S.Yusifov, R.İmanov //Azərbaycan.- 1999.- 14 oktyabr.

110.Verdiyev, S. Akademik Zərifə Əliyevanın əziz xatirəsinə [Mətn]: (Bakının 9-cu və 6-cı mikrorayonları arasında Pişəvəri küçəsində akademik adına bulvarın inşası haqqında) /S.Verdiyev //Respublika.- 1999.- 7 oktyabr.- S.3.

111.Zərifə xanım Əliyeva kitab-albomunun təqdimat mərasimi [Mətn] //Azərbaycan.- 1999.- 15 aprel.

2000

112.Akademik Zərifə Əliyeva adına istirahət parkının açılışı [Mətn] //Respublika, Xalq qəzeti.- 2000.- 29 aprel.

113.Kərimov, K. Akademik Zərifə Əliyeva [Mətn] /K.Kərimov //Respublika.- 2000.- 28 aprel.

114.Qurbanov, Ş. Əziz insan, unudulmaz ana, gözəl həkim [Mətn] /Ş.Qurbanov //Azərbaycan.- 2000.- 28 aprel.

115.O, bu xalqın gözünün nurunu qoruyurdu [Mətn] //Elm.- 2000.- 4 may.

116.Paşayeva, N. Dünya deyilən sənmişsən [Mətn] /N.Paşayeva //Aida İmanquluyeva.- İstanbul, 2000.- S.12.

2001

117.Əliyev, H. Nurlu şəxsiyyətin xatirəsi [Mətn]: Görkəmli alim akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə Azərbaycan prezidenti Heydər Əliyevin çıxışı /Heydər Əliyev //Azərbaycan.- 2001.- 29 aprel.- S.2.

118.Akademik Zərifə Əliyevanın xatirəsinə dərin ehtiram [Mətn]: [Azərbaycan Dövlət Tibb Universitetində Zərifə Əliyevanın anadan olması gününə və onun “Görmə orqanlarının və rəmi” kitabının təqdimatına həsr edilmiş yığıncaq haqqında] //Azərbaycan.- 2001.- 29 aprel.- S. 3.

119.Amalı saf olan insan [Mətn] //Azərbaycan.- 2001.- 28 aprel.

120.Əliyev, E. [Akademik Zərifə Əliyeva haqqında]: [Mətn] //Əliyev E. Qoşa zirvə.- Bakı, 2001.- S.130-131; 173-175.

121.Əliyeva Zərifə Əziz qızı [Mətn] //XX əsr Azərbaycan qadınları: ensiklopedik toplusu.- Bakı, 2001.- S.77.

122.Əntiqə, G. Zərifə: Xanımlar xanımı akademik Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsinə ithaf edirəm [Mətn]: [şeir] //Əntiqə G. Zərifə.- Bakı, 2001.- S.6-7.

123.Gəncəli, S. Zərifə xanım Əliyeva [Mətn]: (1923-1985): ensiklopedik məlumat //Gəncəli S. Qadın, gözəllik və ülvyyə: (ensiklopedik toplu).- Bakı, 2001.- S.228.- (Azərbaycan, rus və ingilis dillərində).

124.Kərimov, K. Amalı saf olan insan [Mətn]: [Respublikanın Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyəti haqqında] /K.Kərimov //Azərbaycan.- 2001.- 29 aprel.- S.3.

125.Quntu, E. Əsl məhəbbət meydanı [Mətn] /E.Quntu //Xalq qəzeti.- 2001.- 17 iyun.

126.Qurbanov, Ş. Əziz insan, unudulmaz ana, gözəl həkim [Mətn] //Qurbanov Ş. İstedadlar ocağı.- Bakı, 2001.- S.135-148.

127.Qasimov, P. El adamı [Mətn]: [akademik Zərifə Əliyeva adına parkda düşüncələr] /P.Qasimov //Azərbaycan.- 2001.- 6 fevral.- S.5.

128.Nəcəfova, S. “Bu cavan oğlan əsl qızıl külçəsidir...” [Mətn]: [müəllifin “Azərbaycan qadını” jurnalının redaksiyasında Zərifə Əliyeva ilə görüşü və akademik Heydər Əliyev haqqında söylədiklərindən] /S.Nəcəfova //Respublika.- 2001.- 19 iyun.-S.3.

129.Nurlu şəxsiyyətin xatirəsi [Mətn]: Görkəmli alim akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə //Azərbaycan.- 2001.- 29 aprel.- S.1-2.

2002

130.Abbasova, N. Zərifə Əliyeva adına küçə [Mətn]: Kiyev vilayətində /N.Abbasova //Respublika.- 2002.- 29 mart.- S.3.

131.Azərbaycan oftalmologiyasının inkişafında Zərifə Əliyevanın əvəzsiz xidmətləri olub [Mətn] //İki sahil.- 2002.- 18 may.

132.Əliyeva Zərifə Əziz qızı [Mətn]: [ensiklopedik məlumat] //Naxçıvan ensiklopediyası.- Bakı, 2002.- S.149.

133.Kəbutər. Əbədi məhəbbət nağılı [Mətn] /Kəbutər //Yeni Azərbaycan.- 2002.- 27 aprel.

134.Kərimov, K. Akademik Zərifə Əliyeva və milli oftalmologiyamız [Mətn] /K.Kərimov// Sağlamlıq.- 2002.- №7.- S.6-8.

135.Qədir, A. Akademik Zərifə Əliyeva adına küçə [Mətn]: [Ukrayna Respublikasının İrpen şəhərində] /Aslan Qədir //Respublika.- 2002.- 20 noyabr.

136. Niyazov, X. Bir dünya nur çeşməsi [Mətn] /X.Niyazov //Azərbaycan.- 2002.- 28 aprel.

137.Heydər Əliyev: “O, mənim sevdiyim ilk qadın olub” [Mətn]: [Heydər Əliyev Zərifə Əliyevanın anım günü Fəxri Xiyabanda ziyarətdə olması haqqında] //Yeni Azərbaycan.- 2002.- 13 mart.-S.3.

138.Sevmək istedadı [Mətn] //İki sahil.- 2002. - 27 aprel.

139.Zərifə Əliyeva adına küçə [Mətn]: [Ukraynanın İrpen rayon mərkəzində] //Azərbaycan.- 2002.- 29 mart.- S.2.

140.Zəriflik və xeyirxahlıq mücəssəməsi [Mətn] //İki sahil.- 2002.- 30 aprel.

2003

Zərifə Əliyeva – 80

141.Ağayev, T. Görkəmli alim və elm təşkilatçısı akademik Zərifə Əziz qızı Əliyeva [Mətn] /T.Ağayev //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.2-3.

142.Ağazadə, Z. Heykəltəraş Seyfəddin Qurbanov akademik Zərifə Əliyevanın İrpendə qoyulacaq abidəsi üzərində işi özü üçün şərəf hesab edir [Mətn] /Z.Ağazadə //Azərbaycan.- 2003.- 6 avqust.- S.3.

143.Ağazadə, Z. Xatirələrdə yaşayan insan [Mətn]: [Kiyev vilayətindəki İrpen şəhərinin mərkəzi küçələrindən birinə akademik Z.Əliyevanın adının verilməsi haqqında] /Z.Ağazadə //Azərbaycan.- 2003.- 6 aprel.- S.4.

144.Ağazadə, Z. İrpendə akademik Zərifə Əliyevanın adına küçə və park var [Mətn] /Z.Ağazadə //Respublika; Azərbaycan.- 2003.- 15 aprel.

145. Akademik Zərifə Əliyevanın xatirəsi Bərdəlilərin qəlbində yaşayır [Mətn] //Respublika.- 2003.- 13 aprel.

146. Akademik Zərifə Əliyevanın xatirəsinə [Mətn]: Cəlilabad rayon poliklinikasında yaradılan İridologiya tibbi müayinə və müalicə mərkəzinə alimin adı verilmişdir //Respublika.- 2003.- 23 mart.

147. Akademik Zərifə Əliyevanın 80 illik yubileyinə həsr olunmuş “Oftalmologiya və iredologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans [Mətn]: [çıxışlar] /Ə.İnsanov və başq. //Azərbaycan.- 2003.- 29 aprel.- S.2.

148. Akademik Zərifə Əliyevanın 80 illiyinə həsr edilmiş beynəlxalq konfrans başa çatdı [Mətn] //Azərbaycan.- 2003.- 1 may.- S.4.

149. Akademik Zərifə Əliyevanın 80 illiyinə həsr olunmuş beynəlxalq konfrans davam edir [Mətn]: [“Oftalmologiyanın və iridologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans] //Azərbaycan.- 2003.- 30 aprel.- S.3.

150. Akademik Zərifə Əliyevanın yubileyinə həsr olunmuş konfrans [Mətn]: Masallı rayonu //Respublika.- 2003.- 26 aprel.

151. Akademik Zərifə Əliyevanın 80 illiyinə həsr olunmuş sərgi açılmışdır [Mətn] //Respublika.- 2003.- 27 aprel.

152. Akifqızı, Ş. Zərifə Əliyevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir [Mətn] /Ş. Akifqızı //Respublika.- 2003.- 24 aprel.

153. Alimin yubileyinə layiqli işlə cavab verdikdə [Mətn] //Azərbaycan.- 2003.- 4 fevral.

154. Aprelin 28-də akademik Zərifə Əliyevanın anadan olmasının 80 illiyi tamam olur [Mətn] //Şəfqət.- 2003.- 25 aprel.

155. Aslan, Q. Dostluq rəmzinə çevrilən park [Mətn]: [Kiyevin yaxınlığında yerləşən İrpen şəhərində Zərifə xanım Əliyevanın adını daşıyan parkın salınması haqqında] /Q. Aslan //Respublika.- 2003.- 25 aprel.- S.5.

156.Aslan, Q. Görkəmli oftalmoloqun yubileyi [Mətn]: akademik Zərifə Əliyeva – 80 /Q.Aslan //Respublika.- 2003.- 29 aprel.

157.Aslanova, R. Zənginliyi, gözəlliyi mənəviyyatda görən kamil qadın obrazı [Mətn]: Zərifə xanım Əliyeva kimi şərəf və ləyaqət mücəssəməsinə cəmiyyətimiz həmişə ehtiyac duyub /R.Aslanova //Azərbaycan.- 2003.- 7 fevral.- S.4.

158.Azərbaycan alimləri Zərifə Əliyeva haqqında [Mətn] /Ə.Əmiraslanov, M.Cavadzadə, Z.Quliyeva və b. //Şəfqət.- 2003.- 25 aprel.

159.BDU-da akademik Zərifə Əliyevanın yubiley mərasimi keçirilib [Mətn] //Yeni Azərbaycan.- 2003.- 26 aprel.

160.Cavadzadə, M. Fədakar oftalmoloq, işıqlı şəxsiyyət [Mətn] //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.5-6.

161.“Elm” qəzeti akademik Zərifə Əliyevanın 80 illiyinə xüsusi nömrə həsr etmişdir [Mətn] //Azərbaycan.- 2003.- 17 aprel.- S.3.

162.Əbdülrəhmanova, İ. Ulduzlar sönmür [Mətn] /İ.Əbdülrəhmanova //Obyektiv.- 2003.- 8may.

163.Əliyev İ. “Behişt xanımları” [Mətn] /İ.Əliyev //Azərbaycan.- 2003.- 10 may.

164.Əliyev, İ. Ana haqqı – Tanrı haqqı [Mətn] /İbrahim Əliyev //İki sahil.- 2003.- 4 oktyabr.

165.Əliyeva, İ. Hər gün və hər an xatırlanan insan [Mətn] /İradə Əliyeva //Azərbaycan.- 2003.- 25 aprel.- S. 2.

166.Əmiraslanov, Ə. Xalqımızın gözəl qızı, ulduz qadını [Mətn] /Ə.Əmiraslanov //Azərbaycan.- 2003.- 8 mart.- S.3.

167.Əmiraslanov, Ə. O, gözlərə işıq, ürəklərə sevinc bəxş edirdi [Mətn] /Ə.Əmiraslanov //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.12.

168.Əsədova, A. O, bu xalqın gözünün nurunu qoruyurdu [Mətn] /A.Əsədova //Xalq qəzeti.- 2003.- 30 aprel.

169.Fərəc, M. Bahar tərəvətli ömür [Mətn] /M.Fərəc //İki sahil.- 2003.- 15 aprel.

170. Görkəmli alimin xatirəsi yad edilmişdir [Mətn]
//Azərbaycan.- 2003.- 29 aprel.- S.1-2.

171. Görkəmli oftalmoloq alimin iş otağı ilə tanışlıq [Mətn]
//Azərbaycan.- 2003.- 29 aprel.- S.2.

172. Görkəmli alimin 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib [Mətn]: [Səbail rayonunda] //İki sahil.- 2003.- 20 aprel.

173. Görməkli alimin xatirəsi yad edilmişdir [Mətn]: [Bərdə şəhərində] //Respublika.- 2003.- 20 aprel; Qanunçuluq.- 2003.- №4.- S.10.

174. Görkəmli alimin yubileyi keçiriləcəkdir [Mətn]
//Respublika.- 2003.- 18 yanvar.

175. Həbibbəyli, İ. Elmin işığı [Mətn]: Zərifə Əliyeva – 80 /İ. Həbibbəyli //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.15.

176. Həyat böyük yoldur [Mətn] //Azərbaycan.- 2003.- 27 aprel.- S.3.

177. İnsanov, Ə. Novator alim. Pak və nadir insan [Mətn]
/Ə. İnsanov //Azərbaycan.- 2003.- 26 aprel.- S.3.

178. İnsanov, Ə. Oftalmologiyamızın tükənməz xəzinəsi [Mətn] /Ə. İnsanov //Azərbaycan tibb jurnalı.- 2003.- Xüsusi buraxılış.- S.5-6.

179. İrpendə akademik Zərifə Əliyevanın adına küçə və park var [Mətn]: [Ukraynada] //Azərbaycan.- 2003.- 15 aprel.- S.4.

180. İsmayılqızı, X. Əbədiyaşar insan [Mətn] /X. İsmayılqızı //İki sahil.- 2003.- 17 aprel.

181. İsmayılqızı, X. Nura bürənmiş ömür [Mətn] /X. İsmayılqızı //İki sahil.- 2003.- 8 mart.

182. İsmayılov, A. Akademik Zərifə Əliyeva – 80 [Mətn]: “Xanım qızlar” Zərifə xanımı yad edir /A. İsmayılov, Cəfərova //Təhsil problemləri.- 2003.- 24-30 aprel.

183. Kəngərli, A. Nurlu insana həsr olunmuş dəyərli vəsait [Mətn]: [akademik Zərifə Əliyevanın 80 illiyi ilə əlaqədar AMEA

MEK tərəfindən akademikə həsr olunmuş elmi bibliografiya çap olunub] /A.Kəngərli // Respublika.- 2003.- 26 aprel.

184.Kərimov, K. Akademik Zərifə Əliyeva və milli oftalmologiyamız [Mətn] /K.Kərimov //Şəfqət.- 2003.- №8-9; Sağlamlıq.- 2002.- №7.- S.6-8

185.Kərimov, M. Azərbaycan oftalmologiya elminin görkəmli tədqiqatçısı, gözəl insan, təvazökar alim... [Mətn] /M.Kərimov //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.2-3; Xalq qəzeti.- 2003.- 27 aprel.

186.Qafarqızı, S. Əsrinin Tomrisi [Mətn] /S.Qafarqızı //İki sahil.- 2003.- 4 may.

187.Qılıncı, N. Akademikə böyük ehtiram [Mətn] /N.Qılıncı //Azərbaycan ordusu.- 2003.- 29 aprel.

188.Quliyeva, Z. Allah Zərifə xanımı dünyaya insanları sevmək üçün gətirmişdir [Mətn] /Z.Quliyeva //Şəfqət.- 2003.- 19 mart.

189.Quliyeva, Z. Unudulmaz, təvazökar, mehriban, səmimi insan [Mətn] /Z.Quliyeva //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.11.

190.Mehdixanlı, T. O, zərif qəlbli, kövrək ürəkli insan idi [Mətn] /T.Mehdixanlı //Azərbaycan.- 2003.- 24 aprel.

191.Məmmədov, M. Elmi konfrans görkəmli akademikın yubileyinə həsr olunmuşdur [Mətn] /M.Məmmədov //Azərbaycan.- 2003.- 23 aprel.- S. 3.

192.Musayev, M. Akademik Z.Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa очерк [Mətn] //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.4.

193.Mükərrəmoğlu, M. Lider TV Zərifə xanım Əliyevaya yeni film həsr edib [Mətn] /M. Mükərrəmoğlu //Xalq qəzeti.- 2003.- 14 may.

194.Naibova, T. Şərəf və ləyaqət rəmzi [Mətn] /T.Naibova //Xalq qəzeti.- 2003.- 30 aprel.

195.Namazova, A. XX əsrin məşhur oftalmoloqu, yüksək mənəviyyətli alimi [Mətn] /A.Namazova //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.13.

196.Nəcəfova, S. Işıqlı bir xatirə [Mətn] /S.Nəcəfova //Azərbaycan.- 2003.- 27 aprel.- S.3.

197.Nəsrullayeva, H. Yüksək mədəniyyət, ziyalılıq nümunəsi [Mətn]: Akademik Zərifə Əliyevanın anadan olmasının 80 illiyi qarşısında /H.Nəsrullayeva //Şəfqət.- 2003.- 3 aprel.

198.O, bu xalqın gözünün nurunu qoruyurdu [Mətn] //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).- S.8-9.

199.O, örnək olacaq ömür sürüb [Mətn]: “Xalq” Mətbuat Mərkəzində akademik Zərifə Əliyevanın 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirildi //Xalq qəzeti.- 2003.- 24 aprel.

200.Seyid Surə. Zərifə xanım Əliyeva – 80: Naxçıvan Dövlət Universitetində elmi konfrans [Mətn] /Surə Seyid //Elm.- 2003.- 30 aprel.

201.Seyidov, M. Unudulmaz alim, mehriban ana: akademik Zərifə Əliyeva – 80 [Mətn] /Seyidov M., Hacıyev A. //Azərbaycan müəllimi.- 2003.- 4-10 aprel.

202.Seyidov, T. Alimlər dünyanın çırağı, axirətin nurudurlar [Mətn]: akademik Zərifə Əliyevanın 80 illiyi /T.Seyidov //İki sahil.- 2003.- 16 mart.

203.Seyidov, T. Böyük alim, geniş qəlblı insan [Mətn] /T.Seyidov //Respublika.- 2003.- 29 aprel.

204.Sərhədçilər akademik Zərifə Əliyevanın 80 illik yubileyini qeyd etmişlər //Respublika, Xalq qəzeti.- 2003.- 27 aprel.

205. Skripniçenko, Z. Rusiya alimləri Zərifə Əliyeva haqqında [Mətn] /Skripniçenko Z., Dobromova O. //Şəfqət.- 2003.- 25 aprel.

206.Sultanova, A. Əbədi xatırlanmaq haqqı qazanan insan-Zərifə Əliyeva [Mətn] /A.Sultanova //Yeni Azərbaycan.-2003.-27 aprel.-S.1.

207.Sultanova, M. Zərifə xanım görkəmli alim, nəcib insan idi [Mətn] /M.Sultanova //Etimad.- 2003.- 26-29 aprel.

208.Süleymanoğlu, M. Ömürlər uğrunda Zərifə ömrü: akademik Zərifə Əliyeva – 80 [Mətn] /M.Süleymanoğlu //Şəfəq.- 2003.- 25 aprel.

209.Təyyaroğlu, Q. Akademik Zərifə Əliyevanın anım günü keçirilmişdir [Mətn] /Q.Təyyaroğlu //Respublika.- 2003.-29 aprel.

210.Ukraynada akademik Zərifə Əliyevanın adına park yaradılacaqdır [Mətn] //Azərbaycan.- 2003.- 4 fevral.- S.1.

211.Ukraynada Zərifə Əliyevanın abidəsinin ucalacağı yerdə xatirə daşının qoyulması mərasimi olub [Mətn] //İki sahil.- 2003.- 15 aprel.

212.Yeni poçt markası buraxılmışdır: akademik Zərifə Əliyevanın 80 illiyi münasibətilə [Mətn] //Azərbaycan.- 2003.- 29 aprel.

213.Yubiley tədbirləri keçirilir [Mətn]: Lənkəran, Masallı //Respublika.- 2003.- 29 aprel.

214.Zərifə Əliyeva – 80. İşıqlı bir xatirə [Mətn] //Azərbaycan.- 2003.- 27 aprel.

215. Zərifə Əliyeva – 80 [Mətn] //Şəfəq.- 2003.- 25 aprel.

216.Zərifə xanım Əliyevanın barelyefinin açılışı olmuşdur [Mətn] //Azərbaycan.- 2003.- 29 aprel.

217. Zərifə xanım Əliyeva – 80 [Mətn] //Elm.- 2003.- №9-14, 3 aprel (xüsusi buraxılış).

218.Zərifə xanım Əliyevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib [Mətn]: Mingəçevir şəhərində //Yeni Azərbaycan.- 2003.- 24 aprel; Respublika.- 2003.- 27 aprel.

219.Zərifə xanım Əliyevanın barelyefinin açılışı olmuşdur [Mətn]: [AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında] //Azərbaycan.- 2003.- 29 aprel.- S.2.

2004

220.Əliyev, İ. Azərbaycan prezidenti İlham Əliyevin nitqi [Mətn]: [akademik Zərifə Əliyevanın Kiyevdə abidəsinin açılış mərasimində] /İlham Əliyev //Azərbaycan.- 2004.- 8 iyun.- S.2.

221.Əliyev, İ. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi: Bərdə şəhərində akademik Zərifə Əliyeva adına orta məktəbin açılış mərasimi [Mətn] /İlham Əliyev //Respublika.- 2004.- 12 sentyabr.

222.Abbasov, V. Müsəlman dünyasında qadın liderliyi tarixindən [Mətn]: [akademik Zərifə Əliyeva haqqında da geniş məlumat verilmişdir] //Abbasov V. Liderlik zirvəsi.- Bakı, 2004.- S.166-169.

223.Akademik Zərifə Əliyevanın abidəsinin açılış mərasimi [Mətn]: [İlham Əliyevin Ukraynaya səfəri zamanı Zərifə Əliyevanın adını daşıyan küçədə abidənin açılışı haqqında] //Azərbaycan.- 2004.- 5 iyun.- S.1.

224.Akademik Zərifə Əliyevanın abidəsinin açılış mərasimi [Mətn]: [Kiyev şəhərində] //Azərbaycan.- 2004.- 8 iyun.- S.1.

225.Akademik Zərifə Əliyevanın şərəfli adı və xeyirxah işləri Ukraynanın hətta kiçik şəhərlərində də yaxşı məlumdur [Mətn]: [Kiyevin mərkəzi küçəsinə Zərifə Əliyevanın adı verilməsi haqqında] //Azərbaycan.- 2004.- 8 may.- S.8.

226.Analıq, zəriflik və ziyalılıq rəmzi: Zərifə xanım SSRİ Tibb EA-nın akademiki M.Averbax adına ali mükafatını almış ilk qadın alim idi [Mətn] //Xalq qəzeti.-2004.-29 aprel.-S.3.

227.Azərbaycan İrpeni [Mətn]: [Ukraynada salınan Zərifə Əliyeva parkı haqqında “Kiyevskiye vedomosti” qəzetində çap olunan “Burada park-şəhər salınacaq. İrpenin kurort ad-sanı yenidən özünə qaytarılacaqdır” sərlövhəli məqalə haqqında] //Azərbaycan.- 2004.- 28 may.- S.3.

228.Bərdə şəhərində akademik Zərifə Əliyeva adına orta məktəbin açılış mərasimi [Mətn] //Respublika.- 2004.- 12, 16 sentyabr.

229.Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilmişdir [Mətn] //Azərbaycan, Yeni Azərbaycan.- 2004.- 29 aprel.- S.2.

230.Haqqverdiyeva, K. Əbədi məhəbbət nağılı [Mətn]: Akademik Zərifə Əliyeva – 81 /K.Haqqverdiyeva, A.Sultanova //Yeni Azərbaycan.- 2004.- 28 aprel.

231.Xəlilzadə, F. “...Əski həsrət olmayaydı”: Alim, Pedaqoq, İnsan... [Mətn] /F.Xəlilzadə //Azərbaycan.- 2004.- 28 aprel.- S.4.

232.İsmayılqızı, X. Əməldə yaşanan müqəddəslik: Akademik Zərifə Əliyeva – 81 [Mətn] /X.İsmayılqızı //İki sahil.- 2004.- 23 aprel.

233.İsmayılova, V. Əsl azərbaycanlı qadın [Mətn] /V.İsmayılova //Azərbaycan.- 2004.- 29 aprel.- S.4.

234.Kərimov, K. Akademik Zərifə Əliyeva və milli oftalmologiyamız [Mətn] /K.Kərimov //Respublika.- 2004.- 15 aprel.- S.4.

235.Kərimov, K. Bir ömrün tarixçəsi [Mətn]: [nəfis tərtibatla çapdan çıxmış “Zərifə xanım Əliyeva” kitabı haqqında] /K.Kərimov //Respublika.- 2004.- 5 dekabr.- S.2.

236.Kərimov, K. Şirin bir xatirətək qalacaqdır dünyada... [Mətn] /K.Kərimov //Respublika.- 2004.- 28 aprel.- S.5.

237.Nesterov, A. Anılan dost [Mətn] /A.Nesterov, A.Brovkina //Azərbaycan.- 2004.- 28 aprel.- S.4.

238.Şərif, A. Göylərə ucalan ömür: Akademik Zərifə Əliyeva [Mətn] /A.Şərif //525-ci qəzet.- 2004.- 28 aprel.

239.Sultanova, P. Əbədi xatılanmaq haqqı: Akademik Zərifə Əliyeva – 81 [Mətn] /P.Sultanova //İki sahil.- 2004.- 29 aprel.

2005

240.Əliyev, H. Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdir [Mətn] /Heydər Əliyev //Azərbaycan.- 2005.- 13 dekabr.- S.7.

241. Abdullayev, V. İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi [Mətn] /V. Abdullayev //Xalq qəzeti.- 2006.- 26 aprel.- S.3; Azərbaycan.- 2005.- 27 aprel.- S.5.

242. Akademik Zərifə Əliyeva adına körpələr evi - uşaq bağçası istifadəyə verilmişdir [Mətn]: [Yardımlı qəsəbəsində] //Azərbaycan.- 2005.- 11 sentyabr.- S.3.

243. Akademik Zərifə Əliyeva adına məktəb görkəmini dəyişmişdir [Mətn]: [Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində] //Azərbaycan.- 2005.- 27 dekabr.- S.7.

244. Azərbaycan-Ukrayna dostluğu sarsılmazdır [Mətn]: Zərifə Əliyeva adına park abadlaşır //Respublika.- 2005.- 16 sentyabr.

245. “Bakı Kondisioneri” ASC-də akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilmişdir [Mətn] //Xalq qəzeti.- 2005.- 29 aprel.

246. Balakəndə görkəmli alim Zərifə Əliyevanın adı əbədiləşdirilmişdir [Mətn]: [Balakən şəhərinin 1 May küçəsinə akademik Zərifə Əliyevanın adı verilməsi haqqında] //Azərbaycan.- 2005.- 16 dekabr.- S.8.

247. Cavadzadə, M. Mənəvi ucalığın zirvəsində dayanan alim [Mətn]: [akademik Zərifə Əliyevanın doğum günü münasibətilə] /M. Cavadzadə //Azərbaycan.- 2005.- 28 aprel.- S.5.

248. Cəfərli, R. Tallində akademik Zərifə Əliyevanın adını daşıyan universitet yaradılıb [Mətn]: [Şərq Xalqları Mədəniyyəti Universiteti] /R. Cəfərli //Azərbaycan.- 2005.- 19 yanvar.- S.2.

249. Əliyeva, R. Fəxarət və ziyalılıq rəmzi sayılan qadınlarımız: AMEA-nın qadın alimləri: Zərifə Əliyeva [Mətn] /R. Əliyeva //Azərbaycan.- 2005.- 8 mart.

250. Əmiraslanov, Ə. Bəşəriyyət üçün dəyərli şəxsiyyət [Mətn] /Ə. Əmiraslanov //Azərbaycan.- 2005.- 28 aprel.

251. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anıldı [Mətn] //Azərbaycan.- 2005.- 29 aprel.- S.2.

252.Kərimov, K. Zəriflik və böyük qüdrət sahibi [Mətn]: Professor Kərəm Kərimovun Zərifə Əliyeva haqqında xatirələri // Respublika.- 2005.- 28 aprel.

253.Qafar T. Zərif xatirələr... [Mətn]: Akademik Zərifə Əliyeva – 82 /T.Qafar //İki sahil.- 2005.- 28 aprel.

254.Rüstəmli, N. Zəriflik və böyük qüdrət sahibi [Mətn]: (professor Kərəm Kərimovun Zərifə xanım haqqında xatirələri) /N.Rüstəmli //Respublika.- 2005.- 28 aprel.- S.5.

255.Sultanova, A. Əbədi sevginin müqəddəs ünvanı [Mətn]: Bu gün xalqımızın ləyaqətli qızı, dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əliyevanın doğum günüdür [Mətn] /A.Sultanova //Azərbaycan.- 2005.- 28 aprel.- S.3.

256.Sultanova, P. Sadəliyin fəvqündə dayanan insan: Akademik Zərifə xanım Əliyeva [Mətn] /P.Sultanova //İki sahil.- 2005.- 27 aprel.

257.Tallində akademik Zərifə Əliyevaya abidə ucaldılacaq [Mətn] //Azərbaycan.- 2005.- 2 avqust.- S.4.

258.Tallində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti yaradılmışdır [Mətn] //Azərbaycan.- 2005.- 14 yanvar.- S.1.

259.Trutnyova, K.V. İstedadlı alim, pedaqoq, böyük insan [Mətn]: Zərifə Əliyeva – 82 /K.V.Trutnyova //Xalq qəzeti.- 2005.- 29 aprel.

260.Yaqubov, Y. Türkdilli xalqların mədəniyyətini dünyaya tanıdacaq universitet: Bu ali məktəb Zərifə Əliyevanın adını daşıyır [Mətn]: [Tallində Şərq Xalqları Mədəniyyəti Universiteti haqqında] /Y.Yaqubov //Azərbaycan.- 2005.- 6 fevral.- S.4.

2006

261.Akademik Zərifə xanım Əliyevanın adını daşıyan gəmi dünya okeanlarında üzəcəkdir [Mətn] //Azərbaycan.- 2006.- 22 sentyabr.- S.4.

262.Alim ömrü [Mətn] //Azərbaycan.- 2006.- 28 aprel.

263.Cabbarov, S. Fəhlələr onu minnətdar duyğularla yad edirlər [Mətn]: [Bakı Məişət Kondisionerləri zavodunda Zərifə Əliyevanın vaxtilə çalışdığı, fəhlələri müayinə və müalicə etdiyi laboratoriyada yaradılan muzey haqqında] /S.Cabbarov //Azərbaycan.- 2006.- 28 aprel.- S.4.

264.Dobromislov, A.N. Azərbaycanın gözəl qızı [Mətn]: Akademik Zərifə Əliyeva-83 /A.N.Dobromislov //Xalq qəzeti.- 2006.- 28 aprel.

265. Esmira, F. Əbədiyaşar sənət əsəri: portret-xalça: Akademik Zərifə Əliyeva-83 [Mətn] /F.Esmira //Respubika.- 2006.- 28 aprel.

266.Əbədi ehtirama layiq şəxsiyyət: akademik Zərifə Əliyev haqqında xatirələr [Mətn] //Xalq qəzeti.- 2006.- 28 aprel; Azərbaycan.- 2006.- 29 aprel.

267.Gəncəli, S. Heydər babanın ülvı arzuları ruhunda [Mətn]: [Heydər Əliyevin ailəsi haqqında] //Gəncəli S. Nəsillər, ailələr, tələlər: (Ensklopedik toplu): I kitab.-B., 2006.-S.10-14.

268.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılmışdır [Mətn] //Azərbaycan, Xalq qəzeti.- 2006.- 16 aprel.

269.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılmışdır [Mətn]: [Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində] //Azərbaycan.- 2006.- 29 aprel.- S.3.

270.Hüseynova, H. Sönməyən ömür şamı [Mətn] /H.Hüseynova //Respublika.- 2006.- 21 aprel.- S.4.

271.Kəbutər. Əbədi məhəbbət nağılı [Mətn]: Bu gün Zərifə xanım Əliyevanın doğum günüdür /Kəbutər //Yeni Azərbaycan.- 2006.- 27, 28 aprel.- S.3.

272.Qasimov, E. Gözlərə nur, ömürlərə sevinc paylayan insan [Mətn] /E.Qasimov //Respublika.- 2006.- 28 aprel.- S.5

273.Qafar, T. Solmayan ömür [Mətn]: Zərifə Əliyeva-83: /T.Qafar //İki sahil.- 2006.- 29 aprel.- S.3.

274.Muradov, M. Görkəmli oftalmoloqun xatirəsi anıldı: akademik Zərifə Əliyeva-83 [Mətn] /M.Muradov //Respublika.- 2006.- 30 aprel.

275.Skripniçenko, Z. Alim ömrü [Mətn] /Z.Skripniçenko //Azərbaycan.- 2006.- 28 aprel.- S.4

276.Zərifə Əziz qızı Əliyeva [Mətn] //Konsilium.- 2006.- №3.- S.31.

2007

277. Əliyev, H. Zərifə xanım həyatımı xoşbəxt edib [Mətn] /Heydər Əliyev //Azərbaycan.- 2007.- 28 aprel.

278. Akademik Zərifə Əliyevanın yubileyi [Mətn] //Konsilium.- 2007.- №4.- S.3-4.

279.Akademik Zərifə Əliyeva – 84: Elmi konfrans. Naxçıvan Dövlət Universiteti [Mətn] //Respublika.- 2007.- 2 may.

280. Alimlər akademik Zərifə Əliyeva haqqında [Mətn] //Respublika.- 2007.- 29 aprel.

281.Ana itirmişik ana yaşında: Zərifə Əliyeva-84 [Mətn] //Azərbaycan.- 2007.- 15 aprel.

282.Ankaradakı yeni parka akademik Zərifə Əliyevanın adı verilmişdir [Mətn] //Xalq qəzeti.- 2007.- 23 may.

283.Bəşirqızı, Z. Görkəmli oftalmoloqun xatirəsi yad edilmişdir [Mətn]: (Mingəçevirdə akademik Zərifə Əliyevanın anadan olmasının 84-cü ildönümü münasibətilə) /Z.Bəşirqızı //Xalq qəzeti.- 2007.- 1 may.- S.5.

284.Cəfərov, İ. Akademik Zərifə Əliyeva adına məktəb istifadəyə verildi [Mətn]: Xaçmaz şəhəri /İ.Cəfərov //Respublika.- 2007.- 21 sentyabr.

285.Görkəmli oftalmoloq alimin xatirəsini anma mərasimi keçirilmişdir [Mətn]: Akademik Zərifə Əliyeva – 84 //Azərbaycan.- 2007.- 11 aprel; Respublika.- 2007.- 29 aprel.

286. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi daim qəlbimizdədir [Mətn] //Azərbaycan.- 2007.- 28 aprel.

287. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılmışdır [Mətn] //Azərbaycan.- 2007.- 28, 29 aprel.

288. Əbədi sevgisinin müqəddəs ünvanı: bu gün dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əliyevanın doğum günüdür [Mətn] //Yeni Azərbaycan.- 2007.- 28 aprel.

289. Əhmədov, H. Böyük bir nəslin mənəvi dayağı [Mətn] /H.Əhmədov //Təhsil və zaman.- 2007.- 26 aprel.- S.1.

290. Əliyeva, A. Onun əziz xatirəsi unudulmazdır [Mətn] /A.Əliyeva //Respublika.- 2007.- 28 aprel.

291. Əliyeva Zərifə Əziz qızı [Mətn] //Fəxri Xiyaban /Heydər Əliyev Fondu.- Bakı, 2007.- S.65.

292. Əliyeva Zərifə Əziz qızı: Böyük həkim və elm xadimi [Mətn] //Cərrahiyyə.- 2007.- №2.- S.2-6.

293. Görkəmli oftalmoloq alimin xatirəsini anma mərasimi keçirilmişdir [Mətn]: [Gəncə Dövlət Filarmoniyasında Qadın İnkişaf Mərkəzinin dəstəyi ilə akademik Zərifə Əliyevanın vəfatının 23 illiyi ilə əlaqədar keçirilən mərasim haqqında] //Azərbaycan.- 2007.- 11 aprel.- S.3.

294. Hər könüldə yerin var! Akademik Zərifə Əliyevanın anadan olmasının 84-cü ildönümünə həsr edilmiş konfrans keçirilib (28 aprel, ATU) [Mətn] //Tibb qəzeti.- 2007.- 30 aprel.

295. Hüseyin, N. O, sönməz nur idi [Mətn] /N.Hüseyin //Respublika.- 2007.- 9 yanvar.- S.5.

296. Hüseynova, H. Şərəfli ömür yaşadı [Mətn]: akademik Zərifə Əliyeva – 84 /H.Hüseynova //Azərbaycan.- 2007.- 28 aprel.

297. İsmayılqızı, X. Nurlu əməl sahibi: görkəmli oftalmoloq, akademik Zərifə Əliyeva-84 [Mətn] /X.İsmayılqızı //İki sahil.- 2007.- 1 may.

298.Qasimov, E. Akademik Zərifə Əziz qızı Əliyeva (anadan olmasının 85 illiyi qarşısında) [Mətn] /E.Qasimov //Azərbaycan tibb jurnalı.- 2007.- №1.- S.172.

299.Qurbanova, M. Nurlu siması əbədi xatırlanan nəcib insan [Mətn] /M.Qurbanova //Xalq qəzeti.- 2007.- 28 aprel.- S.7.

300.Mehdiyev, R. İki qüdrətin bir salnaməsi: Güzəl insan, böyük alim, qayğıkeş ana, akademik Zərifə Əliyevanın əziz xatirəsi [Mətn] /R.Mehdiyev //İki sahil.- 2007.- 25 aprel.

301. Nur və həyat rəmzi – akademik Zərifə xanım Əliyeva [Mətn] //Xalq qəzeti.- 2007.- 28 aprel.

302.Rüstəmli, N. Ömürlərə sevinc, gözlərə nur paylayan insan: akademik Zərifə Əliyeva-84 [Mətn] //Respublika.- 2007.- 29 aprel.

303.Smelyeva, V. Ana itirmişik ana yaşında. Alim, pedaqoq, xeyirxah insan [Mətn] /V.Smelyeva //Azərbaycan.- 2007.- 15 aprel.- S.3.

304.Sultan, M. Həyat və nur çırağı [Mətn]: Akademik Zərifə Əliyeva-84 /M.Sultan //Yeni Azərbaycan.- 2007.- 24 aprel.

305.Vanşteyn, B.İ. Yanaşı yollar və yaxud portret cizgiləri [Mətn]: Akademik Zərifə Əliyeva-84 /B.İ.Vanşteyn //Xalq qəzeti.- 2007.- 28 aprel.-S.7.

306.Vətənpərvər, xeyirxah insan, mehriban və qayğıkeş ana: Akademik Zərifə Əliyeva [Mətn] //Xalq qəzeti.- 2007.- 29 aprel.

307.Zərifə Əliyeva parkı qəbəlilələrin ən sevimli istirahət guşəsidir [Mətn]: Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri //Azərbaycan.- 2007.- 3 mart.- S.3.

308.Zərifə Əliyevaya həsr olunmuş xatirə gecəsi [Mətn] //İki sahil.- 2007.- 26 aprel.

309.Zərifə Əziz qızı Əliyeva [Mətn] //Akademik Z.Ə.Əliyeva adına Azərbaycan Elmi-tədqiqat göz xəstəlikləri İnstitutu – 60.- Bakı, 2006.- S.41-45.

310. Zərifə Əziz qızı Əliyeva [Mətn] //Konsilium.- 2007.- №3.- S.3.

2008
Zərifə Əliyeva-85

311. Abdullayeva, Z. Ülvilik, gözəllik, sədaqət rəmzi: Zərifə Əliyeva-85 [Mətn] /Z.Abdullayeva //Respublika.- 2008.- 27 aprel.- S.7.

312. Ağayev, T. Akademik Zərifə xanım Əliyevanın görmənin fiziologiyası və patalogiyası sahəsində xidmətləri [Mətn] /T.Ağayev //Elm.- 2008.- 24 aprel.

313. Axundova, E. O, əsl Azərbaycan xanımı idi [Mətn] /E.Axundova //Respublika.- 2008.- 27 aprel.- S.5.

314. Axundova, E. 1985 [Mətn]: [aprel ayının 15-də Zərifə xanım Əliyeva vəfat etmişdir] //Axundova E. Heydər Əliyev. Şəxsiyyət və Zaman. Həyat fəaliyyətinin xronikası.- Bakı, 2008.- Hissə IV: 1969-1989.- S.278-279.

315. Akademik Zərifə Əliyevanın anadan olmasının 85 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçiriləcək [Mətn] //Yeni Azərbaycan.- 2008.- 8 aprel.0

316. Akademik Zərifə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş sərgi: Tbilisi [Mətn] //İki sahil.- 2008.- 25 aprel; Azərbaycan.- 2008.- 27 aprel.

317. “Akademik Zərifə Əliyeva” gəmi bərəsi istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin mərasimdə iştirakı [Mətn] //Respublika.- 2008.- 9 yanvar.

318. Aslan, Q. Ukraynada Zərifə xanım Əliyeva ilə bağlı anım mərasimi keçirilmişdir [Mətn] /Aslan Qədir //Respublika.- 2008.- 30 aprel.

319. Apreldə Bakıda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın yubileyinə həsr edilmiş konfrans keçiriləcək [Mətn] //Respublika.- 2008.- 30 yanvar.

320. Azərbaycan Prezidenti İlham Əliyev görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan parkda görülmüş abadlıq və yenidənqurma işləri ilə tanış

olmuşdur [Mətn] //Azərbaycan, Xalq qəzeti.- 2008.- 26 aprel. - S.1.

321.“Azərbaycan tibb jurnalı”nın xüsusi buraxılışı işıq üzü görmüşdür: Akademik Zərifə Əliyeva-85 [Mətn] //Respublika, Xalq qəzeti, İki sahil.- 2008.- 30 aprel.

322.Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu: Akademik Zərifə Əliyeva-85 [Mətn] //Azərbaycan.- 2008.- 15 aprel.

323.“Azərbaycanın alim qadınları”. Akademik Zərifə Əliyeva-85.- Konfrans-sərgi [Mətn] //AMEA MEK. Elmi əsərlər.- 2008.- №9.- S.160-161.

324. Bakıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir [Mətn] //Azərbaycan.- 2008.- 29 aprel.- S.8.

325.Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin açılışı [Mətn] //Respublika.- 2008.- 29 aprel.

326.Bayramov, V. Tallin şəhərində akademik Zərifə xanım Əliyevanın büstü açılmışdır [Mətn] /V.Bayramov //Xalq qəzeti.- 2008.- 29 aprel. - S.5.

327. Bir dünya nur çeşməsi: Zərifə Əliyeva-85 [Mətn] //Azərbaycan.- 2002. - 28 aprel.

328.Cavadzadə, M. Akademik Zərifə xanım Əliyevanın ömür yolu [Mətn] /M.Cavadzadə //Azərbaycan tibb jurnalı.- 2008.- №2.- S.7-10.

329.Cavadzadə, M. Qəlblərdə yaşayan insan [Mətn] /M.Cavadzadə //Respublika.- 2008.- 27 aprel.- S.5.

330.Daşsalahlı, R. Akademik Zərifə Əliyeva oftalmologiyada analoqu olmayan tədqiqatlara imza atıb [Mətn] /R.Daşsalahlı //Yeni Azərbaycan.- 2008.- 26 aprel.

331.Estoniya paytaxtındakı uşaq bağçalarından birinə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adı verilmişdir [Mətn] //Azərbaycan.- 2008.- 29 aprel.- S. 8.

332.Əhmədov, Q. Akademik Zərifə Əliyevanın yubileyi adını daşdığı məktəbdə geniş qeyd olunur [Mətn]: [Xaçmaz şəhərində Zərifə Əliyeva adına 8 saylı orta məktəbdə keçirilən yubiley haqqında] /Q.Əhmədov //Azərbaycan.- 2008.- 25 aprel.- S.5.

333.Əliyev, İ. Tbilisidə akademik Zərifə xanım Əliyevanın yubileyi ilə bağlı sərgi açılmışdır: Zərifə Əliyeva-85 [Mətn] /İ.Əliyev //Azərbaycan.- 2008.- 27 aprel.- S.4.

334.Əmiraslanov, Ə. Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu [Mətn] /Ə.Əmiraslanov //Azərbaycan.- 2008.- 15 aprel.- S.6.

335.Fərhadqızı, P. “Onun adı Azərbaycan tarixinə böyük hərfələrlə yazılıb”: Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş marka, disk və saytın təqdimatı keçirilib [Mətn] /P.Fərhadqızı //525-ci qəzet.- 2008.- 29 aprel.

336.Gəncəli, S. Zərifə xanım Əliyeva (1923-1985) [Mətn] //Gəncəli S. 777 sual...: Düşündürücü, əyləncəli ensiklopedik topla.- Bakı, 2008.- S.212.

337.Görkəmli alim, sədaqətli ömür yoldaşı, qayğıkeş ana: Zərifə Əliyeva-85 [Mətn]: [Heydər Əliyev Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsi çərçivəsində akademik Zərifə xanım Əliyevanın 85 illiyi ilə əlaqədar hazırlanmış multimedia diskinin, www.zarifa-aliyeva.az saytının və poçt markasının təqdimat mərasimi haqqında] [Mətn] //Azərbaycan, Xalq qəzeti, Respublika.- 2008.- 27 aprel.- S. 4.

338.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi [Mətn]: Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir //Azərbaycan.- 2008.- 29 aprel.- S.1.

339.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirə günü [Mətn] //Azərbaycan.- 2008.- 16 aprel.- S.5.

340.Görkəmli oftalmoloqun xidmətləri unudulmazdır [Mətn]: [akademik Zərifə Əliyevanın 85 illik yubileyi ilə əlaqədar

Şamaxı rayonunda keçirilən tədbir haqqında] //İki sahil.- 2008.- 30 aprel.

341.Hacızadə, A. Moskvada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyi qeyd edilmişdir [Mətn]: [Rusiya Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda] /A.Hacızadə //Azərbaycan.- 2008.- 30 aprel.- S.3; Respublika, Xalq qəzeti.- 2008.- 30 aprel; Yeni Azərbaycan.- 2008.- 1 may.

342.Həsənov, Ə. Lənkəranda görkəmli oftalmoloq alimin yubileyinə həsr olunmuş konfrans keçirilmişdir [Mətn]: Akademik Zərifə Əliyeva-85 /Ə.Həsənov //Respublika.- 2008.- 30 aprel.

343.Həsənova, M. Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar: Akademik Zərifə Əziz qızı Əliyeva [Mətn] /M.Həsənova //525-ci qəzet.- 2008.- 15 aprel.

344.Həsənova, M. Fədakarlıq və xeyirxahlıq rəmzi: görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva xalqımızın qəlbində əbədi olaraq yaşayacaq [Mətn] /M.Həsənova //Xalq qəzeti.- 2008.- 15 aprel.- S.5.

345.Hüseynova, H. Günəş tək nur saçardı...: akademik Zərifə Əliyeva-85 [Mətn] /H.Hüseynova //Azərbaycan.- 2008.- 27 aprel.- S.4.

346.Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi [Mətn]: Akademik Zərifə Əliyeva-85 //TV plus.- 2008.- S.14-17.

347.Hüseynova, H. Günəş tək nur saçardı...: Zərifə Əliyeva-85 [Mətn] /H.Hüseynova //Azərbaycan.-2008.- 27 aprel. -

348.İnsanlara nur paylayan nurlu insan [Mətn]: [“Bakı kondisioneri” ASC-də akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinin keçirilməsi haqqında] //Azərbaycan.- 2008.- 29 aprel.- S.8.

349.İsmayılqızı, X. Həyat onun üçün bir möcüzə idi [Mətn] /X.İsmayılqızı //İki sahil.- 2008.- 26 aprel.

350.İşıqlı amallar carçısı: görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva [Mətn] //Yeni Azərbaycan.- 2008.- 16 aprel.

351.Kərimov, K. Akademik Zərifə Əliyeva və milli oftalmologiyamız [Mətn] /K.Kərimov //Şəfqət.- 2003.- №8-9.

352.Kərimov, K. Unudulmaz şəxsiyyət [Mətn] /K.Kərimov //Paritet.- 2008.- 19-21 aprel.- S.10.

353.Kərimov, M. Oftalmoloq alim Zərifə Əziz qızı Əliyeva [Mətn] /M.Kərimov //Azərbaycan və azərbaycanlılar.- 2008.- №5-8.- S.3-8.

354.Kərimov, M. Görkəmli oftalmoloq, gözəl insan və işıqlı şəxsiyyət [Mətn]: Akademik Zərifə Əliyeva-85 /M.Kərimov //Elm.- 2008.- 24 aprel.

355.Kürdəmirdə görkəmli alim, nəcib insan Zərifə Əliyevanın 85 illiyi qeyd olunmuşdur [Mətn] //Respublika.- 2008.- 1 may.

356.Qasimov, E. Gözəl insan, həkim, alim [Mətn] /E.Qasimov //Azərbaycan tibb jurnalı.- 2008.- №2.- S.11-15.

357.Qəbələ şəhərindəki akademik Zərifə Əliyeva adına parkda görkəmli oftalmoloq alimin büstü açılmışdır [Mətn] //Azərbaycan.- 2008.- 3 oktyabr.- S.1.

358.Qəlbinur, P. Vətən sevgisi: Unudulmaz müəllimim: Akademik Zərifə xanım Əliyevanın xatirəsinə [Mətn] /Paşa Qəlbinur //525-ci qəzet.- 2008.- 26 aprel.

359.Qismətoğlu, F. Tallində akademik Zərifə xanım Əliyevanın büstü açılıb [Mətn] /F.Qismətoğlu //Ədalət.- 2008.- 30 aprel.

360.Qurbanqızı, Z. “Oğullar anası” – yeni sənət əsəri [Mətn]: [xalçaçı-rəssam Hacı Baladayı Hüseynovun Zərifə Əliyevaya həsr etdiyi portret xalçanın Heydər Əliyev Fonduna təqdim etməsi haqqında] /Z.Qurbanqızı //Respublika.- 2008.- 30 aprel.- S.8.

361.Mehparə. Ləyaqət mücəssəməsi [Mətn]: Akademik Zərifə Əliyeva-85 /Mehparə //Mədəniyyət.- 2008.- 26 aprel.

362.Mikayılı, B. Böyük insanın böyük dostu [Mətn] /B.Mikayılı //Təhsil və Zaman.- 2008.- 11 may.- S.3.

363.Seyidov, H. Alimlər dünyanın çırağı, axirətin nurudurlar [Mətn]: akademik Zərifə Əliyeva-85 /H.Seyidov //Azad Azərbaycan.- 2008.- 30 aprel.

364.Səfərov, İ. “Zərifə Əliyeva – 85” elektron nəşrinin təqdimat mərasimi [Mətn]: [AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş “Azərbaycanın alim qadınları” adlı tədbirin keçirilməsi haqqında] /İ.Səfərov //Respublika.- 2008.- 26 aprel.- S.11.

365.85 illik yubileyi qeyd olundu: Azərbaycan Tibb Universitetində beynəlxalq konfrans keçirildi [Mətn] //Tibb qəzeti.- 2008.- 30 aprel.- S.3.

366.SSRİ-də ilk Azərbaycan qadın alim: akademik Zərifə Əliyeva-85 [Mətn] //Milli Birlik.- 2008.- 30 aprel.

367.Şirəliyev, O. Akademik Z.Ə.Əliyevanın Azərbaycanda tibb elminin və səhiyyənin inkişafında rolu: (anadan olmasının 85-illiyi münasibətilə) [Mətn] /O.Şirəliyev //Azərbaycan tibb jurnalı.- 2008.- №2.- S.3-6.

368.Şulpina, N. Amalı, niyyəti saf olan insan [Mətn] /N.B.Şulpina //Xalq qəzeti.- 2008.- 27 aprel.- S.3.

369.Tanrıverdiyev, Y. Görkəmli oftalmoloqun xatirəsinə: akademik Zərifə Əliyeva-85 [Mətn] /Y.Tanrıverdiyev //Respublika.- 2008.- 3 may.

370.Ülvilik, gözəllik və sədaqət rəmzi olan Azərbaycan qadını [Mətn]: Zərifə Əliyeva-85 //Azərbaycan.- 2008.- 27 aprel.- S.4.

371.Ümummillî lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirə lövhəsinin açılışı olmuşdur [Mətn]: [Bakı şəhərinin Zərifə Əliyeva küçəsində] //Azərbaycan.- 2008.- 11 may.- S.1.

372.Ülvilik, özəllik və sədaqət rəmzi olan Azərbaycan qadını [Mətn]: Zərifə Əliyeva-85 //Azərbaycan.- 2008.- 27 aprel.

373.Zeynalov, L. Akademik Zərifə xanım Əliyevanın ən böyük mükafatı xalqının sevgisidir [Mətn]: Gədəbəydə alimin 85

illiyi qeyd olundu /L.Zeynalov //Respublika.- 2008.- 29 aprel; İki sahil.- 2008.- 28 aprel.

2009

374.Əliyev, İ. Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olmuşdur: Azərbaycan Prezident İlham Əliyevin çıxışı [Mətn] /İlham Əliyev //Azərbaycan.- 2009.- 23 may.- S.1-2.

375.Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun adının dəyişdirilməsi barədə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, 4 avqust 2009-cu il: [mərkəz “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi” adlandırılmışdır] //Azərbaycan Respublikasının Qanunvericilik toplusu.- 2009.- №8.- Maddə 668.

376.Abdullayeva, N. “Ölkədə elə bir region yoxdur ki, orada yeni tibb müəssisəsi tikilməsin, yaxud əsaslı təmir olunmasın” [Mətn]: [Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Zərifə Əliyevanın 86 illiyi münasibətilə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfrans haqqında] /N.Abdullayeva //Palitra.- 2009.- 29 aprel.- S.4.

377.Adılqızı, N. Mənalı ömür yolu [Mətn]: [tibb elmləri doktoru, professor Kərəm Kərimovun “Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız” kitabı çapdan çıxmışdır] /N.Adılqızı //Respublika.- 2009.- 12 iyun.- S.5.

378.Afaq. Zərifə Əliyevanın ildönümü qeyd edildi: Akademikin adını daşıyan məktəbdə “Zərifə Əliyeva – ana, qadın və alim” mövzusunda təqdimat olub [Mətn] /Afaq //Üç nöqtə.- 2009.- 29 aprel.- S.8.

379.Axundova, E. 7 №-li dövlət bağ evinin hasarları arxasında [Mətn]: [Zərifə Əliyeva haqqında] //Axundova E.

Heydər Əliyev. Şəxsiyyət və Zaman. Həyat fəaliyyətinin xronikası.- Bakı, 2009.- Hissə 3: 1982-1990.- S.315-322.

380.Akademik Zərifə Əliyeva adına park ismayılılıqların sevimli istirahət məkanlarından biridir [Mətn]: Prezident İlham Əliyevin İsmayılı rayonuna səfəri çərçivəsində //Azərbaycan.- 2009.- 30 oktyabr.- S.2.

381.Akademik Zərifə Əliyeva-86 [Mətn] //Tibb qəzeti.- 2009.- 28 aprel.- S.4.

382.Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırıldı [Mətn]: [Azərbaycan Tibb Universitetində oftalmologiya ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələrinin iştirakı ilə keçirilən müsabiqənin yekunları haqqında] //Azərbaycan.- 2009.- 28 aprel.- S.1.

383.Babayeva, V. Görkəmli oftalmoloq anıldı [Mətn]: Akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbdə yeniliklər tətbiq olunur /V.Babayeva //Mərkəz.- 2009.- 29 aprel.- S.2.

384.Bayramlı, E. Prezident İlham Əliyev sağlam cəmiyyət uğrunda çalışır. Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı ölkənin səhiyyə sisteminin inkişafını göstərir [Mətn]: [mayın 22-də Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı haqqında] /E.Bayramlı //Səs.- 2009.- 23 may.- S.2.

385.Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı... [Mətn]: Bu gün Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın doğum günüdür //Yeni Azərbaycan.- 2009.- 28 aprel.- S.6.

386.Elmin və mənəviyyətin zirvəsində [Mətn]: Zərifə Əliyeva - 86 //Azərbaycan.- 2009.- 28 aprel.

387.Ələkbərli, Ə. Zaqatalada akademik Zərifə Əliyevanın doğum günü qeyd edilib [Mətn] /Ə.Ələkbərli //Azad Azərbaycan.- 2009.- 25 aprel.- S.5.

388.Əliyeva, Y. Akademik Zərifə Əliyevanın xatirəsi qəlblərdə əbədi yaşayacaq [Mətn]: [YAP Xətai rayon İcra

Hakimiyyətinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir] /Y.Əliyeva //İki sahil.- 2009.- 29 aprel.- S.4.

389.Əmiraslanov, Ə. Elmin və mənəviyyətin zirvəsində [Mətn] /Ə.Əmiraslanov //Azərbaycan.- 2009.- 28 aprel. - S.4.

390.Fazılqızı, Ü. Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə əlaqədar konfrans keçirildi [Mətn]: [Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunmuş konfrans] /Ü.Fazılqızı //Tibb qəzeti.- 2009.- 13 may.- S.7.

391.Fərzəliyeva, Ü. Akademik Zərifə Əliyeva-86 [Mətn] /Ü.Fərzəliyeva //Tibb qəzeti.- 2009.- 28 aprel.- S.4.

392.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır [Mətn] //Respublika, İki sahil, Yeni Azərbaycan.- 2009.- 15 aprel; Ziya.- 2009.- №24; P.S.Elm, təhsil və həyat.- 2009.- 17 aprel.- S.1.

393.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram [Mətn]:[Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə əlaqədar keçirilən konfrans iştirakçıları akademikinin məzarını ziyarət etmişlər] //Respublika.- 2009.-29 aprel.-S.3.

394.Görkəmli alimin xatirəsi ehtiramla anılmışdır [Mətn]: [YAP Qadınlar Şurasının üzvləri Zərifə Əliyevanı yad etmişlər] // Respublika.- 2009.- 29 aprel.-S.3.

395.Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla anılmışdır [Mətn]: [Zərifə Əliyeva adına məktəbdə keçirilən tədbir haqqında] //Respublika.- 2009.- 29 aprel.-S.4.

396.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi silsilə tədbirlərlə anılmışdır [Mətn] //Azərbaycan.- 2009. -16 aprel. - S.2; Yeni Azərbaycan.- 2009.- 16 aprel.- S.3.

397.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə ehtiram [Mətn] //Yeni Azərbaycan, İki sahil.- 2009.- 29 aprel.- S.4.

398. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram [Mətn] //Respublika .- 2009.- 29 aprel.- S.3.

399. Gözlərə nur verən insan [Mətn]: Zərifə Əliyeva – 86 //Azərbaycan.- 2009.- 15 aprel.

400. Hüseynova, H. Alim, Vətəndaş, İnsan [Mətn] /H.Hüseynova //Respublika.- 2009.- 28 aprel.- S.3.

401. Hüseynova, Ş. Nəsillərə nümunə olan ömür [Mətn]: [professor Kərəm Kərimovun “Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız” (təkmilləşmiş təkrar nəşr) kitabı haqqında] /Ş.Hüseynova //Xalq qəzeti.- 2009.- 24 may.- S.3.

402. İctimai xadim və qayğıkeş ana: Akademik Zərifə Əliyeva haqqında yeni kitab işıq üzü görüb [Mətn] //Yeni Azərbaycan.- 2009.- 8 avqust.

403. Kamalqızı, R. Alimlər dünyanın çırağı, axirətin nurudurlar [Mətn]: Xızı rayon Mərkəzi Xəstəxanasının işçiləri akademik Zərifə Əliyevanın 86 illik yubileyini qeyd etdilər [Mətn] /R.Kamalqızı //Səs.- 2009.- 25 aprel.- S.5.

404. Kamalqızı, R. Hər kəsə örnək olan alim: Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 86-cı ildömümü ilə bağlı tədbir keçirildi [Mətn]: [Yasamal rayonundakı orta məktəbdə keçirilən akademik Zərifə Əliyevanın anadan olmasının 86-ci ildönümü münasibətilə tədbir haqqında] /R.Kamalqızı //Səs.- 2009.- 29 aprel.- S.5.

405. Kərimov, S. Gözlərə nur verən insan [Mətn] /S.Kərimov //Azərbaycan.- 2009.- 15 aprel.- S.4.

406. Qəlbinur, P. Vətən sevgisi: Professor Zərifə Əliyeva [Mətn] /Paşa Qəlbinur //Gənc istedad.- 2009.- №1.- S.2.

407. Quliyeva, R. Görkəmli alim, layiqli övlad, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana [Mətn] /R.Quliyeva //Xalq qəzeti.- 2009.- 28 aprel.- S.3.

408. Mehdixanlı, T. Gözlərə nur verən insan [Mətn] /T.Mehdixanlı //Vətən səsi.- 2009.- 24 aprel; Təzadlar.- 2009.- 28-30 aprel.- S.6.

409.Mətləb. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır [Mətn] /Mətləb //Səs.- 2009.- 15, 16 aprel.- S.3.

410.Musaoglu, İ. Görkəmli oftalmoloqa həsr olunmuşdur [Mətn]: [akademikin 86 illiyinə həsr edilmiş Zaqatala rayonunda keçirilən tədbir haqqında] /İ.Musaoglu //Xalq qəzeti.- 2009.- 28 aprel.- S.3.

411.Naxçıvanda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 86-cı ildönümü qeyd olunub [Mətn] //Səs.- 2009.- 29 aprel.- S.5.

412.Nəbiyeva, Ü. Zərifə Əliyevanın xatirəsinə həsr olunan konfrans keçirilib [Mətn]: [Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunda] /Ü.Nəbiyeva //525-ci qəzet.- 2009.- 29 aprel.- S.6.

413.Nəsirli, T. İnsanlara nur bəxş edən ömür [Mətn]: [akademik Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü münasibətilə] /T.Nəsirli //Səs.- 2009.- 29 aprel.- S.4.

414.Nəzakət. Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş elmi-praktik konfrans keçirilib [Mətn] /Nəzakət //Səs.- 2009.- 29 aprel.- S.4.

415.Ömür yolu: Zərifə xanım Əliyeva [Mətn] //Xalq qəzeti.- 2009.- 15 aprel.

416.Pərviz. Görkəmli alim, nəcib insan, gözəl həkim [Mətn]: [akademik Hacıqabul rayonunda anılıb] /Pərviz //Yeni Azərbaycan.- 2009.- 29 aprel.- S.4.

417.Ramizqızı, G. Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız [Mətn] /G.Ramizqızı //Paritet.- 2009.- 7-8 may.- S.9.

418.Rüstəmli, N. Alimə Əliyeva. Mənim mənəvi anam [Mətn]: [Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş kitab haqqında] /N.Rüstəmli //Respublika. - 2009.- 28 aprel.- S.3.

419.Salmanov, M. Çaydaşı ustası “Müqəddəs cütlüy”ünü təqdim etdi [Mətn]: [Müşfiqabad qəsəbəsinin Mədəniyyət Evinə Ədalət Elmanoğlunun çay daşları üzərinə həkk etdiyi ulu öndər

Heydər Əliyevlə akademik Zərifə Əliyevanın portretinin nümayişi haqqında] /M.Salmanov //Zaman.- 2009.- 7 may.- S.8.

420.Seyidov, T. Aprel ayının 15-i akademik Zərifə Əliyevanın anım günü idi [Mətn] /T.Seyidov //Azad Azərbaycan.- 2009.- 17 aprel.- S.5.

421.Sultan, M. Həyat və nur çırağı [Mətn]: [Naxçıvan Dövlət Universitetində akademik Zərifə Əliyevanın 86 illiyinə həsr olunmuş elmi konfrans haqqında] /M.Sultan //İki sahil.- 2009.- 29 aprel.- S.4.

422.Zaqatalada akademik Zərifə Əliyevaya həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir //Respublika.- 2009. - 28 aprel.- S.3.

423.Zərifə Əliyeva adına məktəbdə tədbir keçirildi [Mətn] //Palitra.- 2009.- 29 aprel.- S.5.

424.Zərifə Əliyeva – ana, qadın, alim: Görkəmli oftalmoloq alimin anım mərasimi keçirilib [Mətn]: [Zərifə Əliyevanın anadan olmasının 86 illiyi münasibətilə] //Kaspi.- 2009. - 29 aprel.- S.3.

425.Zərifə Əliyeva – ana, qadın, alim müsabiqəsinə yekun vuruldu [Mətn]: [Zərifə Əliyevanın anadan olmasının 86 illiyi münasibətilə məktəblilər arasında keçirilən təqdimat müsabiqəsi haqqında] //Respublika.- 2009. - 28 aprel.- S.3.

426.Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə əlaqədar konfrans keçirildi (AzHTİ) [Mətn] //Tibb.- 2009.- 13 may.- S.7.

427.Zərifə xanım Əliyeva: Ömür yolu [Mətn] //Xalq qəzeti.- 2009.- 15 aprel.- S.3.

428.Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılmışdır[Mətn]: [Tibb Universitetində tələbələr arasında keçirilən müsabiqə haqqında] //Respublika.-2009.- 28 aprel.-S.3.

2010

429. Akademik Zərifə Əliyevanın xatirəsi Bərdədə böyük ehtiramla anıldı [Mətn] //Azərbaycan.-2010.-30 aprel.-S.14.

430. “Ana – müqəddəslik zirvəsi” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar [Mətn]: [Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən inşa müsabiqəsi haqqında] //Azərbaycan.- 2010.- 29 aprel.- S.4.

431. Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır [Mətn]: [Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik anadan olmasının 87-ci ildönümü münasibətilə] //Azərbaycan.- 2010. - 29 aprel.- S.4; Səs.- 2010.- 29 aprel.- S.6.

432. Bayramlı, E. Böyük insan, böyük alim və böyük ana - Zərifə Əliyeva [Mətn]: 25 ildir ki, aprelin 15-ni Azərbaycan xalqı öz böyük anasının - akademik Zərifə xanım Əliyevanın xatirəsini anır /E.Bayramlı //Səs.- 2010.- 16 aprel.- S.3.

433. Beynəlxalq konfrans işini davam etdirir [Mətn]: Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü münasibətilə //Azərbaycan.- 2010.- 30 aprel.- S.14.

434. Cavadzadə, M. Bir damla suda günəş [Mətn]: ön söz əvəzi /M.Cavadzadə //Seyidov M. Qaranlığa nur saçan zəka.- Bakı, 2010.- S.3-14.

435. Elmin və insanlığın zirvəsi [Mətn] //Azərbaycan.- 2010.- 15 aprel; Yeni Azərbaycan.- 2010.- 15 aprel.

436. Ələddinqızı, N. Analar tarix yaşadır: Kərəm Kərimov: “Bu gün Azərbaycan qadını xeyirxahlıq, analıq simvoluna çevrilmiş akademik Zərifə xanım Əliyevanın həyat yolu biz alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandırır” [Mətn] /N.Ələddinqızı //Səs.- 2010.- 27 aprel.- S.4.

437. Əliyeva, İ. İşıqlı insan: Azərbaycan Tibb Universiteti - 80 [Mətn] /İ.Əliyeva //Azərbaycan.- 2010.- 19 sentyabr.- S.4.

438.Əliyeva, N. Hər gün xatırlanan xeyirxah insan [Mətn]: Zərifə Əliyeva – 87 /N.Əliyeva //Azərbaycan.- 2010.- 29 aprel.- S.4.

439.Əliyeva, N. Mənəviyyat tariximizin örnəyi [Mətn] /N.Əliyeva //Yeni Azərbaycan.- 2010.- 27 aprel.- S.5.

440.Əmiraslanov, Ə. Elmin və insanlığın zirvəsi [Mətn] /Ə.Əmiraslanov //Elm.- 2010.- 29 aprel.- S.6-7.

441.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır [Mətn] //Azərbaycan.- 2010.- 16 aprel.

442.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır: Zaqatala, Bərdə, Hacıqabul, Şirvan //Respublika.- 2010.- 28 aprel; Azərbaycan.- 2010.- 30 aprel; Yeni Azərbaycan.- 2010.- 29 aprel.

443.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 87 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir [Mətn] //Respublika, Xalq qəzeti.- 2010.- 21 aprel.

444.Göyçayda oftalmoloq-alim Zərifə Əliyevanın doğum günü qeyd olunmuşdur [Mətn] //İki sahil.- 2010.- 23 aprel.

445.Hüseynova, H. Humanizm mücəssəməsi [Mətn] /H.Hüseynova //Xalq qəzeti. - 2010.- 28 aprel.- S.3.

446.Hüseynova, İ. Zərif bir insandı gözdə nur kimi... [Mətn] /İ.Hüseynova //Xalq qəzeti.- 2010.- 15 aprel.- S.5.

447.Hüseynoğlu, S. Şamaxıda Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir [Mətn] /S.Hüseynoğlu //Xalq qəzeti.- 2010.- 1 may.- S.5.

448.İsmayılqızı, K. Xeyirxah əməllər sahibi: akademik Zərifə Əliyeva [Mətn] /K.İsmayılqızı //İki sahil.- 2010.- 17 aprel.

449.Kamalqızı, R. “Böyük şəxsiyyət, xeyirxah və qayğıkeş insan”: YAP Astara rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın 87-ci ildönümünü qeyd etdi [Mətn] /R.Kamalqızı //Səs.- 2010.- 29 aprel.- S.8.

450.Kamalqızı, R. “Qaranlığa nur saçan zəka” kitabının təqdimat mərasimi keçirildi [Mətn]: [Rəşid Behbudov adına

Dövlət Mahnı Teatrında şair-publisist Mirkazım Seyidovun Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi eyniadlı kitabın təqdimatı haqqında] /R.Kamalqızı //Səs. - 2010.- 20 iyul.- S.6.

451.Kamalqızı, R. Mənəviyyat və kamillik nümunəsi olan alim: YAP Gədəbəy rayon təşkilatı Zərifə xanım Əliyevanın 87 illiyinə həsr olunan tədbir keçirildi [Mətn] /R.Kamalqızı //Səs.- 2010.- 28 aprel.- S.7.

452.Qafar, T. Onun nurlu siması unudulmazdır: akademik Zərifə Əliyeva [Mətn] /T.Qafar //İki sahil.- 2010.- 28 aprel.

453.Qafar, T. Zəriflik işığında [Mətn] /T.Qafar //İki sahil.- 2010.- 28 aprel.- S.4.

454.Quliyev, L. Akademik Zərifə Əliyevanın xatirəsi Bərdədə böyük ehtiramla anıldı [Mətn]: Zərifə Əliyeva - 87 /L.Quliyev //Azərbaycan.- 2010.- 30 aprel.- S.14.

455.Məhərrəmov, T. İşıqsız gözlərə nur verən insan [Mətn] /T.Məhərrəmov //Kaspi.- 2010.- 28 aprel.- S.9.

456.Məmmədova, T. Akademik Zərifə Əliyeva oftalmologiya elminin, nəinki Azərbaycanda, xarici ölkələrdə də tanınmasına nail olmuşdur: Turqay Məmmədova: “Zərifə Əliyeva qayğıkeş ana, vəfalı həyat yoldaşı və səmimi iş yoldaşı idi” [Mətn] /Tuqay Məmmədova //Səs.- 2010.- 28 aprel.- S.4.

457.Mirzəzadə, R. Görkəmli pedaqoq, istedadlı alim, qayğıkeş ana: Akademik Zərifə xanım Əliyevanın vəfatından 25 il ötür [Mətn] /R.Mirzəzadə //Yeni Azərbaycan.- 2010.- 15 aprel.- S.4.

458.Mirzəzadə, R. Oftalmologiyada mühüm elmi yeniliklərə imza atmış böyük alim: Akademik Zərifə Əliyeva SSRİ səhiyyəsinə Averbax mükafatını alan ilk xanım idi [Mətn] /R.Mirzəzadə //Xalq qəzeti. - 2010.- 26 yanvar.- S.5.

459.Namazova, A. Zərifə xanım Əliyeva səhiyyə tariximizdə müstəsna yeri olan korifey idi: Azərbaycan Dövlət Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazovanın yap.org.az-a müsahibəsi [Mətn]

/A.Namazova //Səs. - 2010.- 27 aprel.- S. 8; Paritet. - 2010.- 27-28 aprel.- S. 4; Yeni Azərbaycan.- 2010.- 27 aprel.- S.7.

460.Nəbiyev, B. Nurlu ömrün bədii salnaməsi [Mətn]: [Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” adlı nəfis kitabı haqqında] /B.Nəbiyev //525-ci qəzet. - 2010.- 1 may. - S.15.

461.Nəzərova, S. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı [Mətn]: [YAP Nəsimi rayon təşkilatı və Tibb Universitetinin təşkilatçılığı ilə keçirilmiş tədbir haqqında] /S.Nəzərova //Səs.- 2010.- 16 aprel.- S.5.

462.Nəzərova, S. YAP Nəsimi rayon təşkilatında Zərifə xanım Əliyevanın xatirəsi anıldı [Mətn] /S.Nəzərova //Səs.- 2010.- 28 aprel.- S.7.

463.Niyazov, X. Bir dünya nur çeşməsi [Mətn]: Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü münasibətilə /X.Niyazov //Azərbaycan.- 2010.- 29 aprel.- S.4.

464.Nur dolu ömür: H.Mirələmov “Zərifə Əliyeva” [Mətn] //Yeni Azərbaycan.- 2010.- 8 may.

465.Rəhimov, N. “Xatun” bədii-musiqili məclisi keçirilib [Mətn]: [Bakıdakı 164 nömrəli orta məktəbdə görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir haqqında] /N.Rəhimov //Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.25.

466.Rüstəmov, İ. “Zərifə Əliyeva” Yuri Dolqoruki mükafatı aldı [Mətn]: [yazıçı-dramaturq Hüseynbala Mirələmovun Moskvada çapdan çıxan eyniadlı kitabı] /İ.Rüstəmov //Kredo.- 2010.- 30 oktyabr-6 noyabr.- S.2.

467.Sadiqova, A. Dəyərli alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı [Mətn] /A.Sadiqova //Azərbaycan.- 2010.- 28 aprel.- S.4.

468.Sultanova, A. Əbədi məhəbbət nağılı [Mətn]: [akademik Zərifə Əliyeva haqqında] /A.Sultanova //Mövqe.- 2010.- 27-28 aprel.- S.4.

469.Şəmsizadə, N. Böyük nəslin dastanı [Mətn]: [Zərifə xanım Əliyeva haqqında] /N.Şəmsizadə //525-ci qəzet. - 2010.- 28 aprel. - S.4.

470.Tapdıq. Tarixdə əbədi yaşayacaq alim [Mətn]: YAP Nizami rayon təşkilatının qadınlar şurası akademik Zərifə Əliyevanın 87-ci ildönümü münasibəti ilə tədbir keçirib [Mətn] /Tapdıq //Səs.- 2010.- 29 aprel.- S.7.

471.Ukraynanın Kiyev vilayətinin İrjen şəhərində Azərbaycan xalqının böyük qızı, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsi yad edilmişdir [Mətn] //Xalq qəzeti.- 2010.- 28 aprel.

472.Unudulmaz alim [Mətn]: [akademik Zərifə Əliyevanın 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans haqqında] //Ekran-efir.- 2010.- 30 aprel.- S.2.

473.“Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimi olmuşdur [Mətn]: [Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən tədbir haqqında]: (Mirələmov, Hüseynbala. Zərifə Əliyeva.-Bakı:Azərbaycan, 2010.) kitabının çapdan çıxması haqqında] //Azərbaycan.-2010. - 29 aprel.- S.5.

474.“Zərifə Əliyeva” kitabı təqdim olunacaq [Mətn] //Yeni Azərbaycan, İki sahil, Ədalət.- 2010.- 24 aprel.

475.Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş müsabiqənin qalibləri açıqlanmışdır: YAP. Nəsimi rayonu [Mətn] //Xalq qəzeti.- 2010.- 28 aprel.

2011

476.Ağzadə, Z. İrpəndə akademik Zərifə Əliyevanın xatirəsini əziz tuturlar [Mətn]: [Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Kiyevdə səfəri çərçivəsində] /Z.Ağzadə //Azərbaycan.- 2011.- 20 dekabr.- S.7.

477.Ağazadə, Z. İrpendə yenidənqurma və abadlaşdırmadan sonra akademik Zərifə Əliyevanın adını daşıyan dostluq parkının təntənəli açılış mərasimi olmuşdur [Mətn]: [Kiyevin peyki - İrpen şəhərciyində] /Z.Ağazadə //Azərbaycan.- 2011.- 1 iyun.- S.2.

478.Akademik Zərifə Əliyeva və müasir oftalmologiya [Mətn]: [akademik Kərəm Kərimovun yeni çapdan çıxan monoqrafiyası haqqında] //Yeni Azərbaycan.- 2011.- 16 mart.

479.Akademik Zərifə Əliyeva – 88 [Mətn] //Azərbaycan, Xalq qəzeti, Respublika, İki sahil, Yeni Azərbaycan.- 2011.- 29 aprel.

480.Aslanov, K. Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan: Görkəmli elm xadimləri [Mətn]: [Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88 illiyi münasibətilə] /K.Aslanov //Azərbaycan.-2011.-15 aprel.- S.6.

481.Bakıda Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş Beynəlxalq elmi konfrans işə başlamışdır [Mətn] //Azərbaycan.- 2011.- 29 aprel.- S.4.

482.Bayramov, R. Qəlblərdə əbədi yaşayacaq xatirə [Mətn]: [Zərifə Əliyeva adına uşaq baxçasında akademik Zərifə Əliyevanın anadan olmasının 88 illiyi münasibətilə keçirilmiş anım tədbiri haqqında] /R.Bayramov //Azərbaycan.- 2011.- 29 aprel. - S.6.

483.Bayramov, V. Binəqədidə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır [Mətn] /V.Bayramov //Xalq qəzeti.- 2011.- 29 aprel.- S.6.

484.Cəfərova, X. Görkəmli oftamoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır [Mətn] /X.Cəfərova //İki sahil.- 2011.- 16 aprel.- S.4.

485.Cəfərova, X. Gözəl ana, vəfali ömür-gün yoldaşı, dünya tibb elminə əvəzsiz töhfələr vermiş böyük oftalmoloq alim...: Bütün bunlar anadan olmasının 88-ci ildönümünü qeyd etdiyimiz Zərifə xanım Əliyevanın portretinin xarakterik cizgiləridir [Mətn] /X.Cəfərova //İki sahil.- 2011.- 28 aprel.- S.7.

486.Cəfərova, N. Alimin xatirəsi yad olundu [Mətn] /N.Cəfərova //Azərbaycan müəllimi.- 2011.- 5 may.- S.5.

487.Əhmədov, S. Dünya şöhrətli oftalmoloq alim Daşkəsəndə yad edilmişdir [Mətn]: [akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü münasibətilə] /S.Əhmədov //İki Sahil.- 2011.- 29 aprel.- S. 6.;Ədalət.-2011.- 30 aprel.- S. 13.

488.Ələkbərqızı, N. Zərifə Əziz qızı Əliyeva. AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi [Mətn] //Ələkbərqızı N. Ziyalılıq zirvəsi.- Bakı, 2011.- S.9.

489.Əliqızı, Ş. “Zərifə Əliyeva xalqın sevimli ziyalisidir” [Mətn]: [YAP Səbail rayon təşkilatının Qadınlar Məclisinin təşəbbüsü ilə akademik Zərifə Əliyevaya həsr olunmuş eyniadlı elmi-praktik konfransın keçirilməsi haqqında] /Ş.Əliqızı //İki sahil.- 2011.- 28 aprel.- S.7.

490.Əsədova, A. Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva haqqında [Mətn] /A.Əsədova //Elm.- 2011.- 10 may.- S.3.

491.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 88 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir [Mətn]: [Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində] //Azərbaycan.- 2011.- 29 aprel.- S.6.

492.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır [Mətn] //Səs.- 2011.- 16 aprel.- S.6.

493.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr edilmiş konfrans-sərgi açılmışdır [Mətn]: [AMEA-nın Mərkəzi Elmi Kitabxanasında] //Azərbaycan.-2011.- 29 aprel. - S. 6.

494.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır [Mətn]: [Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri akademik Zərifə Əliyevanın anadan olmasının 88 illiyinə həsr edilmiş konfrans keçirmişdir] //Azərbaycan, Xalq qəzeti, Yeni Azərbaycan.- 2011.- 28 aprel; Respublika.- 2011.- 30 aprel.

495.Gülər. Zərifə Əliyevaya həsr edilmiş kitab sərgisi [Mətn]: [M.F.Axundov adına Milli Kitabxanada] /Gülər //Mədəniyyət.- 2011.- 29 aprel.- S.4.

496.Hümbətova, A. “Azərbaycan qadınının cəmiyyətdə rolu və yeri”: Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə [Mətn] /A.Hümbətova //Səs.- 2011.- 29 aprel.- S.7.

497.Hüseynoğlu, S. Nərimanov rayonunda akademik Zərifə Əliyevanın doğum günü qeyd olunmuşdur [Mətn] /S.Hüseynoğlu //Xalq qəzeti.- 2011.- 29 aprel.- S.7.

498.Hüseynoğlu, S. Sabirabadda oftalmoloq Zərifə xanım Əliyevanın yubileyi qeyd olunmuşdur [Mətn] /S.Hüseynoğlu //Xalq qəzeti.- 2011.- 28 aprel.- S.3.

499.Hüseynova, H. Ana – müqəddəslik zirvəsi [Mətn]: [akademik Zərifə xanım Əliyeva haqqında] /H.Hüseynova //Respublika.- 2011.- 28 aprel.- S.5.

500.Hüseynova, T. O, əsl gözəllik mücəssəməsi idi [Mətn] /T.Hüseynova //Xalq qəzeti.- 2011.- 16 aprel.- S.6.

501.İdrisoğlu, A. Akademik Zərifə Əliyeva və milli oftalmologiya [Mətn]: [Masallıda Zərifə Əliyevaya həsr edilmiş elmi-praktik konfrans keçirilib] /Ağalar İdrisoğlu //Azad Azərbaycan.-2011.-1 may.- S.5.

502.İsmayılbəyli, S. “Akademik Zərifə xanım Əliyeva və müasir oftalmologiya” [Mətn]: Bu adda kitab işıq üzü görüb [Mətn]: [Türk Dünyası Araşdırmaları Uluslararası EA-nın akademiki Kərəm Kərimovun eyniadlı kitabı haqqında] /S.İsmayılbəyli //Olaylar.- 2011.- 28 aprel.- S.8.

503.İsmayılqızı, X. Milli oftalmologiya elminin banisi [Mətn] /X.İsmayılqızı //İki sahil.- 2011.- 22 aprel.- S.4.

504.Kərimov, S. Vətəndaş, alim, nəcib insan [Mətn]: Unudulmaz akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə /S.Kərimov //Respublika.- 2011.- 28 aprel.- S.6.

505.Kürdəmirdə akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunmuşdur [Mətn] //Azərbaycan.- 2011.- 29 aprel. - S.6.

506.Qəlbinur, P. Vətən sevgisi: Unudulmaz müəllimim akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə [Mətn] /Paşa Qəlbinur //Respublika.- 2011.- 28 aprel.- S.5.

507.Qurbanlı, T. Azərbaycan tibb elminin parlaq siması [Mətn]: Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 88 illiyinə həsr olunmuş tədbir keçirilib /T.Qurbanlı //Səs.- 2011.- 22 aprel.- S.8.

508.Məmməd həsənov, R. Nurlu insan [Mətn]: Akademik Zərifə Əliyevanın anadan olmasının 88 illiyi münasibətilə /R.Məmməd həsənov //Azərbaycan.- 2011.- 28 aprel. - S.4.

509.Məmmədov, N. Elmi-nəzəri konfrans [Mətn]: [Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatında akademik Zərifə Əliyevaya həsr olunmuş “Ömürlər içində Zərifə ömrü” adlı elmi-nəzəri konfransın keçirilməsi haqqında] /N.Məmmədov //İki sahil.- 2011.- 29 aprel.- S.7.

510.Minsk şəhərində “Zərifə Əliyeva” kitabının təqdimat mərasimi olmuşdur [Mətn] //Azərbaycan.- 2011.- 6 dekabr.- S.6.

511.Musaoğlu, İ. Görkəmli alim, gözəl insan... [Mətn]: [Zaqatala rayonunda akademik Zərifə xanım Əliyeva haqqında] /İ.Musaoğlu //Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 6.

512.Nəcəfxanlı, Ə. Masallıda akademik Zərifə Əliyevaya həsr olunmuş elmi-praktik konfrans keçirilib [Mətn] /Ə.Nəcəfxanlı //Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 6.

513.Nəzakət. Analıq, insanlıq, ziyalılıq anlayışlarının fəvqündə dayanan alim: Bu gün oftalmologiya elminin anası kimi qəbul olunan Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümüdür [Mətn] /Nəzakət //Səs.- 2011.- 28 aprel.- S. 4.

514.Rəfiqə. Görkəmli oftalmoloq Zərifə Əliyeva elmin və insanlığın zirvəsində dayanan Azərbaycan qadını olub: YAP Gədəbəy rayon təşkilatında akademik Zərifə Əliyevanın anadan olmasının 88-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib [Mətn] /Rəfiqə //Səs.- 2011.- 21 aprel.- S.7.

515.Səlimqızı, C. Tanrı onları bir-biri üçün yaratmışdı... [Mətn]: [ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyeva haqqında] /C.Səlimqızı //Mərkəz.- 2011.- 29 aprel.- S.11.

516.Şərəfli ömür yolu [Mətn] //Xalq qəzeti.- 2011.- 28 aprel.- S.3.

517.Tanrıverdiyev, T. Müstəqil dövlətçilik tariximizin əvəzsiz oftalmoloq alimi: İctimai xadim Zərifə xanım Əliyevanın 88-ci ildönümü ərəfəsində [Mətn] /T.Tanrıverdiyev //Azad Azərbaycan.- 2011.- 19 aprel.- S.5.

518.Vahidoğlu, O. Oftamologiyanın mirvarisi: Akademik Zərifə Əliyevanın xatirəsi Şamaxıda ehtiramla yad edildi [Mətn] /O.Vahidoğlu //İki sahil.- 2011.- 28 aprel.- S.9.

519.YAP Nizami rayon təşkilatında Zərifə xanım Əliyevanın xatirəsini anma mərasimi keçirilib [Mətn] //Yeni Azərbaycan. - 2011.- 22 aprel.- S.4.

520.Zümrüd. Azərbaycanı dünyada tanıdan alim [Mətn]: Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib /Zümrüd //Səs.- 2011.- 29 aprel.- S. 9.

521.Zümrüd. Ədəbiyyat və fotomateriallardan ibarət sərgi təşkil edilib [Mətn]: Sərgi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirir /Zümrüd //Səs.- 2011.- 22 aprel.- S.12.

2012

522.Abbaszadə, T. Akademik Zərifə Əliyevanın anadan olmasından 89 il ötdü [Mətn] /T.Abbaszadə //Azad Azərbaycan.- 2012.- 29 aprel.- S.4.

523.Akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilmişdir [Mətn]: [Akademik Milli Dram Teatrında 23 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilən tədbir haqqında] //Azərbaycan.- 2012.- 27 aprel.- S.8.

524. Akademik Zərifə xanım Əliyevanın yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir [Mətn]: [Naxçıvan Tibb Kollecinə YAP Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir] //Azərbaycan.- 2012.- 1 may.- S.4.

525. Bayramov, V. Binəqədidə akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü qeyd edildi [Mətn] /V.Bayramov //Xalq qəzeti. - 2012.- 29 aprel.- S.5.

526. Əliyeva, İ. Yeni miniatür kitab [Mətn]: [Hüseynbala Mirələmovun “Akademik Zərifə Əliyeva” kitabı haqqında] /İ.Əliyeva //Azərbaycan.- 2012.- 8 sentyabr.- S.9; İki sahil.- 2012.- 11 sentyabr.- S.16.

527. Əmiraslanov, Ə. Xeyirxahlıq mücəssəməsi [Mətn] /Ə.Əmiraslanov //Xalq qəzeti.- 2012.- 28 aprel.- S.5.

528. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konfrans-sərgi açılmışdır [Mətn]: [AMEA-nın Mərkəzi Elmi Kitabxanasında] //Azərbaycan.- 2012.- 25 aprel.- S.3.

529. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89 cu ildönümünə həsr edilmiş elmi konfrans keçirilmişdir [Mətn]: [Milli Oftalmologiya Mərkəzində keçirilən “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans haqqında] //Azərbaycan.- 2012.- 29 aprel.- S.5.

530. Hacızadə, N. Ömrü dastana çevrilmiş insan haqqında həyat hekayəti [Mətn]: [yazıçı-dramaturq Hüseynbala Mirələmovun, çapdan çıxmış “Zərifə Əliyeva” kitabı haqqında] /N.Hacızadə //Respublika.- 2012.- 30 dekabr.- S.10.

531. Hidayətqızı, S. Zərifə Əziz qızı Əliyeva. AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi [Mətn] //Hidayətqızı S. Yüz türk qadını.- Bakı, 2012.- Kitab I.- S.6-9.

532.Hüseynova, H. İşiq bəxş edən insan [Mətn] /H.Hüseynova //Respublika.- 2012.- 28 aprel.- S.5.

533.Hüseynova, R. Hər kəsə örnək olan ana, alim və gözəl qadın [Mətn]: [YAP Sabunçu rayon təşkilatında Zərifə Əliyevanın 89-cu ildönümü ilə əlaqədar keçirilən tədbir haqqında] /R.Hüseynova //Səs.- 2012.- 26 aprel.- S.6.

534.İkramqızı, F. Bir ana tanıyıram... [Mətn]: [Zərifə xanım Əliyeva haqqında] /F.İkramqızı //İki sahil.- 2012.- 28 aprel.- S.8.

535.İsmayılqızı, X. Gözəllik və sadəliyin fəvqündə dayanan nurlu insan [Mətn]: [YAP Sabunçu rayon təşkilatında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbirin keçirilməsi haqqında] /X.İsmayılqızı //İki sahil.- 2012.- 26 aprel.- S.11.

536.“Qadın və İnkişaf” Mərkəzində akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır [Mətn] //Azərbaycan.- 2012.- 1 may.- S.4.

537.Qasimov, E. Ürəklərdə izi var... [Mətn] /E.Qasimov //Xalq qəzeti. - 2012.- 15 aprel.- S.3.

538.Qasimov, R. Ləyaqət rəmzi [Mətn] /R.Qasimov //İki sahil.- 2012.- 28 aprel.- S.8.

539.Qurbanlı, D. “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” [Mətn] /D.Qurbanlı //Azad Azərbaycan.- 2012.- 20 aprel.- S.4.

540.Məmmədli, H. Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdəndir [Mətn] /H.Məmmədli //Yeni Azərbaycan.- 2012.- 28 aprel.- S. 4.

541.Mirələmov, H. İnsanlara qalan nur: 15 aprel Zərifə xanım Əliyevanı anım günüdür [Mətn] /H.Mirələmov //Azərbaycan.- 2012.- 15 aprel.- S. 4; İqtisadiyyat.- 2012.- 20-26 aprel.- S.7.

542.Murmansk Vilayət Dövlət Kitabxanasında “Görkəmli adamların həyatı: zamanın bioqrafiyası” adlı kitab sərgisi açılmışdır [Mətn]: [sərgidə “Heydər Əliyev” və “Zərifə Əliyeva”

kitabları da təqdim olunmuşdur] //Xalq qəzeti.- 2012.- 29 avqust.- S.3.

543.Musaoğlu, İ. Zaqatalada anım mərasimi: akademik Zərifə xanım Əliyevaya həsr olunmuş film göstərildi [Mətn] /İ.Musaoğlu //Xalq qəzeti.- 2012.- 29 aprel.- S.7.

544.Musayev, S. Kamillik və müdriklik mücəssəməsi [Mətn] /S.Musayev //Azərbaycan.- 2012.- 28 aprel.- S.6.

545.Rüstəmov, İ. Zərifə xanım Əliyevanın xatirəsi ürəklərdə yaşayacaq [Mətn]: [Xətai rayonu və YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir haqqında] /İ.Rüstəmov //Xalq qəzeti.- 2012.- 29 aprel.- S.5.

546.Seyidzadə, H. Alimlər dünyanın çırağı, axirətin nurudur [Mətn]: [Zərifə xanım Əliyeva haqqında] /H.Seyidzadə //Azad Azərbaycan.- 2012.- 24 aprel.- S.4.

547.Zərifə Əliyeva (1923-1985) – 90 illiyi [Mətn] //Əlamətdar və tarixi günlər təqvim – 2013 /M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2012.- S.131.

548.“Zərifə Əliyeva - Ana, Qadın və Alim” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar [Mətn] //Azərbaycan.- 2012.- 28 aprel.- S.6.

549.Zümrüd. Akademik Zərifə xanım Əliyeva - ziyalılığın zirvəsi [Mətn] /Zümrüd //Səs.- 2012.- 28 aprel.- S.3.

2013

Zərifə Əliyeva – 90

550.Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 7 fevral 2013-ci il [Mətn] /İlham Əliyev //Azərbaycan.- 2013.- 8 fevral.- S.1.

551.Abdullayeva, F. Larisa Moşetova: Zərifə Əliyeva mənim üçün müdriklik nümunəsidir. Bu, qandangəlmə, təbiətdən,

Vətəndən pay aldığı bir müdriklik idi: Rusiya EA-nın akademiki Larisa Moşetovanın xatirələrindən [Mətn] /F.Abdullayeva //İki sahil.- 2013.- 26 aprel.- S.18.

552.Ağayev, T. Görkəmli oftalmoloq alim [Mətn]: Zərifə Əliyeva – 90 //Telman Ağayev //Elm.- 2013.- 24 aprel.- S.9.

553.Ağayeva, T. Mənim əziz müəllimim [Mətn]: Akademik Zərifə xanım Əliyeva haqqında xatirələrim /Tamilla Ağayeva //Elm.- 2013.- 24 aprel.- S.23.

554.Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilmişdir [Mətn] //Respublika.- 2013.- 17 aprel.

555.Akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir [Mətn]: [Azərbaycan Dillər Universitetində yubileylə əlaqədar keçirilən dəyirmi masa haqqında] //Azərbaycan.- 2013.- 29 mart.

556.Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıtmışdır [Mətn]: [Tibb Universitetində Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir haqqında] //Azərbaycan.- 2013.- 18 aprel.- S.9; Xalq qəzeti.- 2013.- 18 aprel.- S.7; İki sahil.- 2013.- 18 aprel.- S.10.

557.Akademik Zərifə xanım Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir [Mətn]: Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib //Azərbaycan.- 2013.- 20 aprel.- S.9; İki sahil.- 2013.- 20 aprel.

558.Allahverdiyev, E. “Mədəniyyət”də portretlər: Azərbaycan Televiziyasının istehsalı olan “Birincilər” verilişi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunub [Mətn] /E.Allahverdiyev //Ekran-efir.- 2013.- 19 aprel.- S.4.

559.“Ana – müqəddəslök zirvəsi”: Zərifə Əliyeva – 90 [Mətn]: [Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

və YAP Qadınlar Şurasının birgə keçirdiyi inşa yazı müsabiqəsi haqqında] //İki sahil.- 2013.- 26 aprel.- S.21.

560.“Analıq, qadınlıq, təbiblik mücəssəməsi” [Mətn]: Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans //İki sahil.- 2013.- 26 aprel.- S.18.

561.Atik, M. Naxçıvanda Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunub [Mətn]: Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunub /M.Atik //Zaman.- 2013.- 17 aprel.- S.6.

562.Azadi, S. Dünya tibb elminə əvəzsiz töhfələr vermiş böyük oftalmoloq alim [Mətn]: [Azərbaycan Prezidentinin Sərəncamı ilə akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunacaq] /S.Azadi //İki sahil.- 2013.- 16 fevral.- S.4.

563.Azərbaycan Dillər Universitetində akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “dəyirmi masa” keçirilmişdir [Mətn] //Xalq qəzeti. - 2013.- 11 aprel.- S.7.

564.Azərbaycan elminə şöhrət gətirən tanınmış oftalmoloq alim [Mətn] //İki sahil.- 2013.- 10 aprel.

565.Baxşəliyev, R. Akademik Zərifə xanım Əliyeva ehtiramla anılır [Mətn]: Zərifə Əliyeva – 90: [Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirlər haqqında] /R.Baxşəliyev //Azərbaycan. - 2013.- 16 aprel.- S.8.

566.Bayramov, V. Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı [Mətn] /V.Bayramov //Xalq qəzeti. - 2013.- 16 aprel.- S.10.

567.Bayramova, Z. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik: akademik, tibb elmləri doktoru, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva haqqında /Z.Bayramova //Səs.- 2013.- 18 aprel.- S.8.

568.Bayramova, Z. Görkəmli alim, qayğıkeş ana: Binəqədi rayonunda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı [Mətn] /Z.Bayramova //Səs.- 2013.- 16 aprel.

569.Cəbrayıloğlu, Z. “Böyük alim – Qayğıkeş ana”: [Bakı Dövlət Universitetində keçirilən elmi-praktik konfrans haqqında] /Z.Cəbrayıloğlu //İki sahil.- 2013.- 25 aprel.- S.23.

570.DSX-nın Akademiyasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir [Mətn] //Azərbaycan.- 2013.- 9 aprel.- S.10.

571.Dünya şöhrətli oftalmoloq [Mətn] //İki sahil.- 2013.- 17 aprel.

572.Ələddinqızı, N. “Azərbaycan elminə şöhrət gətirən tanınmış oftalmoloq alim” mövzusunda elmi konfrans keçirildi [Mətn] /N.Ələddinqızı //Səs.- 2013.- 9 aprel.

573.Ələddinqızı, N. Görkəmli alim, qayğıkeş ana [Mətn] /N.Ələddinqızı //Səs.- 2013.- 23 aprel.

574.Ələddinqızı, N. Nəciblik və mənəvi paklıq timsalı [Mətn]: Zərifə xanım Əliyeva – 90 /N.Ələddinqızı //Səs.- 2013.- 17 mart.- S.3.

575.Əliqızı, Ş. Səbaildə akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunur [Mətn] /Ş.Əliqızı //İki sahil.- 2013.- 16 aprel.

576.Əliyeva, N. Analıq, qadınlıq, təbiblik mücəssəməsi: Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında düşüncələr [Mətn] /N.Əliyeva //İki sahil.- 2013.- 23 aprel.- S.8,12,13; Səs.- 2013.- 23 aprel.- S.12-15; Yeni Azərbaycan.- 2013.- 23 aprel.- S.9-10.

577.Əlizadə, A. Böyük insan, unudulmaz alim [Mətn]: Zərifə Əliyeva -90 /Akif Əlizadə //Azərbaycan.- 2013.- 16 aprel.- S.8.

578.Əmiraslanov, Ə. Dünya şöhrətli alim, görkəmli oftalmoloq, qayğıkeş insan [Mətn]: Akademik Zərifə Əliyeva - 90 /Ə.Əmiraslanov //Xalq qəzeti.- 2013.- 14 aprel.- S.3.

579.Əmiraslanov, Ə. Görkəmli alim, həssas qəlbli həkim [Mətn]: Akademik Zərifə Əliyeva – 90 /Ə.Əmiraslanov //Elm.- 2013.- 24 aprel.- S.2-4.

580. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən sərgi böyük maraqla izlənilmişdir [Mətn]: Zərifə Əliyeva – 90: [Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında] //Azərbaycan. - 2013.- 16 aprel.- S.8.

581. Göyçayda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir [Mətn]: Zərifə Əliyeva – 90 //Azərbaycan. - 2013.- 16 aprel.- S.8.

582. Hacıyev, R. Böyük alim, qayğıkeş, xeyirxah insan [Mətn]: Zərifə Əliyeva – 90 /Rasim Hacıyev //Elm.- 2013.- 24 aprel.- S.17.

583. Hacızadə, N. Ömrü dastana çevrilmiş insan [Mətn]: [Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” adlı kitabı haqqında] /N.Hacızadə //Ədalət. - 2013.- 10 yanvar.- S.5.

584. Haşımova, N. Görkəmli oftalmoloq alimin xatirəsinə... [Mətn]: Zərifə Əliyeva – 90 /Nübar Haşımova //Elm.- 2013.- 24 aprel.- S.23.

585. Heydərova, A. Böyük qəlbin işığında: Zərifə Əliyeva - 90 [Mətn] /A.Heydərova //Azərbaycan.- 2013.- 14 aprel.- S.5.

586. Həsənov, Ə. Görkəmli alimin mənalı ömür yoluna həsr olunmuş konfrans: Astara rayonunda akademik, oftalmoloq alim Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir [Mətn] /Ə.Həsənov //Respublika.- 2013.- 19 aprel.- S.11.

587. Hüseynova, G. “Gələcək nəsillərə ən böyük əmanət” [Mətn]: [Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzində ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə bağlı keçirilən tədbir haqqında] /G.Hüseynova //Respublika. - 2013.- 16 aprel.- S.14.

588. Hüseynova, R. Zərifə Əliyeva – 90 [Mətn] /R.Hüseynova //Səs.- 2013.- 3 aprel.- S.4.

589.İlyasoğlu, R. Akademik Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş tədbir [Mətn]: [Gözdən Əlil Uşaqlar üçün 5 saylı tam orta məktəbdə keçirilən şahmat turniri haqqında] /R.İlyasoğlu //Respublika.- 2013.- 7 aprel.- S.4.

590.İsmayıl, Z. Qadınlıq və ləyaqət zirvəsi: Zərifə xanım Əliyeva öz şəxsiyyətində Azərbaycan xanımına layiq analıq əzəməti, qadınlıq ləyaqəti nümayiş etdirir [Mətn] /Z.İsmayıl, R.Qasimov //İki sahil.- 2013.- 18 aprel.- S.20.

591.İsmayılqızı, X. Xeyirxahlıq onun amalı idi [Mətn]: Milli oftalmologiyamızın banisi Zərifə xanım Əliyevanın xalqına göstərdiyi misilsiz xidmətləri, tibb eiminin inkişafı naminə apardığı tədqiqatlar əsl vətəndaş fədakarlığı idi /X.İsmayılqızı //İki sahil.-2013.-19 aprel.-S.7.

592.İsmayılqızı, X. Nurlu peşə sahibi, daim böyük hörmətlə xatırlanan səmimi insan [Mətn] /X.İsmayılqızı //İki sahil. - 2013.- 23 aprel.- S.17.

593.Kərimli, E. Ana haqqı, Tanrı haqqıdır [Mətn]: [9 saylı məktəb Zərifə Əliyevanın 90 illiyini qeyd etdi] /E.Kərimli //Bakı təhsili.- 2013.- 7 mart.- S.3.

594.Kərimov, K. Nurdan yaranmış insan... [Mətn]: Zərifə Əliyeva – 90 /K.Kərimov //Elm.- 2013.- 24 aprel.- S.18.

595.Kərimova, S. Akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi [Mətn]: [Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirlər haqqında] /S.Kərimova //Azərbaycan müəllimi.- 2013.- 19 aprel.- S.4.

596.Qarayev, Ü. Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi [Mətn] /Ü.Qarayev //Respublika.- 2013.- 19 aprel.- S.11.

597.Qasimov, E. Akademik Zərifə Əliyevanın Azərbaycanda tibb elminin və səhiyyəsinin inkişafında rolu [Mətn]: Akademik Zərifə Əliyeva – 90 / E.Qasimov //Elm.- 2013.- 24 aprel.- S.8.

598.Qəbələdə görkəmli alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunub [Mətn]: [Qəbələ Müalicə-Diaqnostika Mərkəzində keçirilən tədbir haqqında] //İki sahil.- 2013.- 24 aprel.-S.23.

599.Qurbanlı, D. “Xeyirxahlıq Zərifə xanımın həyat tərzidi” [Mətn] /D.Qurbanlı //Azad Azərbaycan.- 2013.- 12 aprel.- S.3.

600.Qusarda Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur [Mətn] //Azərbaycan. - 2013.- 31 mart.- S.5.

601.Loğmanoğlu, S. İnsanlara nur bəxş edən böyük oftalmoloq alim... [Mətn] /S.Loğmanoğlu //Yeni Azərbaycan.- 2013.- 4 aprel.- S.4.

602.Mədətoğlu, Ə. Bir görüşün sorağında [Mətn]: [Neftçala rayonunda ümummillilider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubiley tədbirləri çərçivəsində yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ilə görüş keçirilmişdir] /Ə.Mədətoğlu //Ədalət.- 2013.- 10 aprel.- S.6.

603.Məmmədli, H. Görkəmli alim, qayğıkeş insan – Zərifə xanım Əliyeva [Mətn] /H.Məmmədli //Yeni Azərbaycan.- 2013.- 10 aprel.- S.5.

604.Məmmədov, E. Naxçıvanda akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur [Mətn] /E.Məmmədov //Azərbaycan. - 2013.- 16 aprel.

605.Mənəvi ucalığın zirvəsində dayanan alim [Mətn]: Zərifə Əliyeva – 90 //Elm.- 2013.- 24 aprel.- S.14-15.

606.Mirələmov, H. Böyük sevginin adı [Mətn]: Zərifə Əliyeva – 90 /Hüseynbala Mirələmov //Azərbaycan.- 2013.- 26 aprel.- S.10.

607.Musayev, (Qəlbinur) P. Vətən sevgisi: unudulmaz müəllimim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə [Mətn]: Zərifə Əliyeva – 90 /Paşa Qəlbinur Musayev //Elm.- 2013.- 24 aprel.- S.18.

608.Naxçıvanda akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur [Mətn] //Xalq qəzeti.- 2013.- 16 aprel.- S.6; İki sahil.- 2013.- 18 aprel.- S.13, 15.

609.Namazova, H. Zərifə xanımı xatırlayarkən [Mətn]: Zərifə Əliyeva – 90 /H.Namazova // Elm.- 2013.- 24 aprel.-S.19.

610.Nəcəfova, S. Həyat böyük yoldur [Mətn]: Akademik Zərifə Əliyeva – 90 /Svetlana Nəcəfova //Elm.- 2013.- 24 aprel.- S.20.

611.Nəcəfova, S. Üç görüş, bir müsahibə [Mətn]: Zərifə Əliyeva – 90 /Svetlana Nəcəfova // Elm.- 2013.- 24 aprel.- S.21.

612.Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri [Mətn] //İki sahil.- 2013.- 19 mart.

613.Rəhimzadə, N. Akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd edilib [Mətn]: [YAP Qaradağ rayon şöbəsi və Qaradağ RİH birgə təşkilatçılığı ilə keçirilən tədbir haqqında] /N.Rəhimzadə //İki sahil.- 2013.- 26 aprel.- S.21.

614.Rüstəmov, İ. Sevgisinin və peşəsinin mücahidi [Mətn]: Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir /İ.Rüstəmov //Xalq qəzeti.- 2013.- 20 aprel.- S.5.

615.Rüstəmov, İ. Ulu öndər Heydər Əliyev yaradıcılığının əbədi mövzudur”: Ümummilli lider Heydər Əliyev – 90 [Mətn]: [Neftçala rayonunda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubiley tədbirləri çərçivəsində yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ilə görüş keçirilmişdir] /İ.Rüstəmov //Xalq qəzeti. - 2013.- 7 aprel.- S.8.

616.Seyidzadə, H. “Azərbaycan elminə şöhrət gətirən görkəmli oftalmoloq-alim” [Mətn]: AMEA-nın Naxçıvan bölməsində elmi konfrans keçirilib /H.T.Seyidzadə //Azad Azərbaycan. - 2013.- 10 aprel.- S.7.

617.Seyidzadə, H.T. Bir ömrün səhifələri [Mətn] /H.T.Seyidzadə //Azad Azərbaycan. - 2013.- 14 aprel.- S.7.

618.Seyidzadə, H.T. NDU-da konfrans keçirilib: Naxçıvan Dövlət Universitetində Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümünə həsr olunmuş elmi konfrans keçirilib [Mətn] /H.T.Seyidzadə //Azad Azərbaycan.- 2013.- 17 aprel.- S.7.

619.Seyidzadə, H.T. “Zərifə Əliyevanın həyat yolu mədəniyyət məktəbidir” [Mətn]: Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar tədbir və Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış tamaşa göstərildi /H.T.Seyidzadə //Azad Azərbaycan.- 2013.- 17 aprel.- S.4.

620.Şulpina, N.B. Amalı, niyyəti saf olan insan [Mətn]: Zərifə Əliyeva – 90 /N.Şulpina //Elm.- 2013.- 24 aprel.- S.10-11.

621.Tahir, R. Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş səyyar mərasim [Mətn]: [Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir haqqında] /R.Tahir //Xalq qəzeti.- 2013.- 16 aprel.- S.9.

622.Ukraynada Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın xatirəsi yad edilmişdir [Mətn] //İki sahil.- 2013.- 17 aprel.

623.Vahidoğlu, O. Şəfalı əlləri ilə möcüzələr yaradan insan: YAP Xətai rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olundu [Mətn] /O.Vahidoğlu //İki sahil.- 2013.- 25 aprel.- S.25.

624.Vəliyev, M. Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilmişdir [Mətn]: [Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir haqqında] /M.Vəliyev //Respublika. - 2013.- 17 aprel.- S.13.

625.Zeynalov, L. Zərifə xanımın xalqımızın qəlbində öz yeri var [Mətn]: Gədəbəydə alimin 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir /L.Zeynalov //Azad Azərbaycan.- 2013.- 17 aprel.- S.4.

626.Zərbəliyev, C. Nurlu insanın şəfqət dünyası [Mətn]: [Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma

Mərkəzində yubiley tədbiri keçirilmişdir] /C.Zərbəliyev //Mədəniyyət.- 2013.- 12 aprel.- S.4.

627.“Zərifə Əliyeva” kitabının təqdimatı: Hüseynbala Mirələmovun Milli Kitabxanada eyniadlı kitabının təqdimatı haqqında [Mətn] //İki sahil.- 2013.- 23 aprel.- S.18.

628.Zərifə Əziz qızı Əliyeva [Mətn]: Zərifə Əliyeva – 90 //Elm.- 2013.- 24 aprel.- S.24.

629.Zümrüd. Zərifə xanım Əliyevanın keçdiyi ömür yolu kamillik və müdriklik məktəbidir: Azərbaycan Prezidentinin Sərəncamı əsasında akademik Zərifə Əliyevanın 90 illik yubileyi keçiriləcək [Mətn] /Zümrüd //Səs.- 2013.- 12 fevral.- S.3.

Zərifə Əliyeva bədii ədəbiyyatda

1997

630.Pənahov, B. “Elegiya” əsərinin müəllifi Ömər Eldarova [Mətn]: [şeir] [akademik Zərifə Əliyevaya həsr olunmuş şeir] /B.Pənahov //Azərbaycan. - 1997.-6 sentyabr.

1998

631.Dilbazi, M. Unudulmaz Zərifə xanımın əziz xatirəsinə [Mətn]: [şeir] /Mirvarid Dilbazi //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.14.

632.Həsənzadə, N. Əbədiyyət [Mətn]: [şeir] /Nəriman Həsənzadə //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.15.

633.Xəzri, N. Zərif ürəkli məğrur qadın [Mətn]: [şeir] /Nəbi Xəzri //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.13.

634.Qoca, F. Sənsiz [Mətn]: [mahnı] /Fikrət Qoca; musiqisi Sevil Əliyeva //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.5.

635.Rüstəm, S. Duyuram ağırdır, dərindir yaran... [Mətn]: [şeir] /Süleyman Rüstəm //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.10.

636.Vahabzadə, B. Mərsiyə - rekviyem: Zərifə xanım Əliyevanın əziz xatirəsinə [Mətn]: [şeir] /Bəxtiyar Vahabzadə //Zərifə xanım Əliyeva.- Bakı, 1998.- S.11-12.

2001

637.Əntiqə, G. Zərifə [Mətn]: Xanımlar xanımı, akademik Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsinə ithaf edirəm: [şeir] //Əntiqə Gövhər. Zərifə.- Bakı, 2001.- S.6-7.

638.Yaqub, Z. Zərifə sevgisi, Heydər sevinci [Mətn]: [şeir] /Zəlimxan Yaqub //Yeni Azərbaycan.- 2005.- 28 aprel.

2008

639.Yaqub, Z. Zərifə sevgisi, Heydər sevinci [Mətn]: [şeir]
//Zəlimxan Yaqub. Əbədiyyət dastanı: (poemalar).- Bakı, 2008.-
S.41-44.

2010

640.Qoca, F. Ana [Mətn]: [mahnı] /Fikrət Qoca; musiqisi
Sevil Əliyeva //Min bir mahnı.- Bakı, 2010.- S.15.

641.Seyidov, M. Qaranlığa nur saçan zəka [Mətn]: [poema]
//Seyidov M. Qaranlığa nur saçan zəka.-Bakı, 2010.- S.15-191.

НА РУССКОМ ЯЗЫКЕ

Произведения Книги

1960

642. Лечение трахомы синтомицина в комбинации с другими методами терапии [Текст]: дисс. на соиск. учен. степени кандидата медицинских наук /З.Алиева.- Баку, 1960.

1970

643. Алиева, З. Профилактика профзаболеваний в йодной промышленности [Текст] /З.Алиева.- Баку: Азернешр, 1970.

1976

644. Профилактика повреждений глаз у рабочих резиновой промышленности [Текст] /З.Алиева. - Баку, 1976.

645. Профилактика профзаболеваний в йодной промышленности [Текст] /З.Алиева.- Баку: Азернешр, 1976.

646. Состояние органа зрения у работников некоторых предприятий химической промышленности Азербайджана (Клинико-экспериментальное исследование) [Текст]: автореферат диссертации на соискание ученой степени доктора медицинских наук (14.00.08) /З.Алиева.- М., 1976.- 32 с.

1977

647. Состояние органа зрения у работников некоторых предприятий химической промышленности Азербайджана [Текст] /З.Алиева.- Баку: Азернешр, 1977.

1978

648. Герпетические заболевания глаз [Текст] /З.Алиева.- Баку, 1978.

649.Острые вирусные конъюнктивы [Текст] /З.Алиева.- Баку, 1978.

650.Профилактика профессиональных заболеваний в йодной промышленности [Текст] /З.Алиева, И.Алекперов, А.Замчалов.- Баку: Азернешр, 1978.- 43 с.

1979

651.Герпетическая болезнь глаз [Текст]: [учебное пособие для врачей-офтальмологов] /З.Алиева, И.Алекперов, А.Замчалов.- Баку: Азернешр, 1979.- 17 с.

652.Острые вирусные конъюнктивиты [Текст]: учебное пособие для врачей-офтальмологов [Текст] /З.Алиева.- Баку: Азернешр, 1979.- 17 с.

1980

653.Анатомо-физиологическая характеристика гидродинамической системы глаза [Текст] /З.Алиева, Н.Шульпина.- Баку: Азернешр, 1980.- 37 с.

654.Возрастные изменения глаза и зрительно-нервного пути [Текст] /З.Алиева, П.Мелик-Асланова.- Баку: Азернешр, 1980.- 124 с.

655.Профессиональная патология глаз в шинном производстве [Текст] /З.Алиева.- Баку: Азернешр, 1980.- 128 с.

1981

656.О моральном облике врача [Текст] /З.Алиева.- Баку: Билик, 1981.- 16 с.

657.Офтальмопатология при хронической йодовой интоксикации [Текст] /З.Алиева.- Баку: Азернешр, 1981.- 135 с.

1982

658.Высокое призвание: о врачебной этике, чистоте души и помыслов советского врача [Текст] /З. Алиева; Ово. «Знание» АзССР. - Баку, 1982. - 57 с.

659.Заболевание глаз при сахарном диабете [Текст] /З.Алиева, Н.Шульпина, М.Марголис, Л.Нудьга, И.Писарская; под. ред. Т.А.Алиева.- Ташкент: Медицина, 1982.- 36 с.

660.Об электронно-морфологических и гистохимических методах лечения злокачественных внутриглазных опухолей [Текст]: методические рекомендации /З.Алиева, П.Мелик-Асланова, С.Бадалов. С.Магомедова.- Баку, 1982.- 8 с.

661.Основы иридодиагностики [Текст] /З.Алиева, У.Вельховр, Н.Шульпина, Ф.Ромашов.- Баку: Азернешр, 1982.- 189 с.

1983

662.Актуальные проблемы офтальмологии [Текст] /З.А.Алиева, Н.Б.Шульпина, Л.К.Мошетова; Рецензент. Н.А.Пучковская.- Баку: Азернешр, 1983.- 343 с.:ил., [6] л.

663.Конъюнктивиты и современные методы лечения [Текст] /З.Алиева.- Баку: Азернешр, 1983.- 31 с.

664.Современные методы хирургического лечения слезотечения [Текст]: методические рекомендации /З.Алиева, М.Султанов - Баку: Азернешр, 1983.- 53 с.

665.Физиология слезоотведения [Текст] /З.Алиева.- Баку: Азернешр, 1983.- 60 с.

1984

666.Современные аспекты туберкулеза органа зрения [Текст] /З.Алиева, Н.Шульпина, Н.Гонтуар.- Баку, 1984.

1985

667.Терапевтическая офтальмология [Текст] /З.Алиева, Н.Шульпина, В.И.Боришполец, В.Гасилина, Н.Гонтуар, Г.В.Грачева.- М.: Медицина, 1985.- 559 с.

1986

668.Профилактика и лечение повреждений глаз при хроническом воздействии на организм паров стирола и тетрахлорэтилена [Текст]: методические рекомендации /З.Алиева, М.Султанов, С.Тальшская, Т.Мирзоев, Н.Тагизаде; М-во здравоохран. АзССР; АН АзССР.- Баку, 1986. - 15 с.

1987

669. Щадящая хирургия слезоотводящих путей [Текст] /З.Алиева, М.Султанов.- Баку: Азернешр, 1987.- 61 с.

1988

670.Иридодиагностика [Текст] /З.Алиева, Е.Вельховер, Н.Шульпина, Ф.Ромашов.- М.: Медицина, 1988.- 236 с.

671.Профессиональная патология органа зрения [Текст] /З.Алиева, А.Нестеров, З.Скрипниченко.- М.: Медицина, 1988.- 288 с.

1997

672.Интенсификация ртутью и её неорганические соединения [Текст]: метод. разр. к практич. знанию по проф. болезням для студ. V курса леч. фак-тов /З.Алиева.- Баку, 1997.- 26 с.

1998

673.Сборник научных трудов академика З.А.Алиевой [Текст] /З. Алиева; отв.ред. Кулиева З.Т.- Баку: Азербайджан, 1998.- 455 с.; табл.

2001

674. Туберкулез органа зрения [Текст] /З.Алиева, Н.Шульпина; под ред. А.Инсанова.- Баку: Азербайджан, 2001.- 168 с. с илл.

Статьи

из периодических изданий и сборников

1957

675. Влияние синтомицина на наслоенные на трахому инфекции [Текст] /З.Алиева //Научная конференция глазных врачей Азербайджанской, Армянской, Грузинской ССР, Дагестанской и Северо-Осетинской АССР, посвящ. 40 летию Великой Октябрьской социалистической революции: тезисы докладов /Аз НИИ офтальмологии.- Баку, 1957.- С.38.

1958

676. Влияние синтомицина на содержание телец Провачека [Текст] /З.Алиева //Сборник научных работ /Азербайджанский научно-исследовательский офтальмологический институт.- Баку, 1958.- Т. II.- С.38-41.

677. Терапия трахомы синтомицином в комбинации с другими методами лечения [Текст] /З.Алиева //Сборник научных работ /Азербайджанский научно-исследовательский офтальмологический институт.- Баку, 1958.- Т. II.- С.42-44.

1959

678. Состояние флоры конъюнктивального мешка до и после лечения чистым синтомицином и в комбинации с другими медикаментами [Текст] /З.Алиева //Микроэлементы и их значение для организма. Трахома и борьба с нею. Ревматизм и его лечение: тез. докл.- Баку, 1959. - С.70-74.

1960

679. Влияние синтомицина на флору конъюнктивального мешка при трахоме [Текст] /З.Алиева //Сборник трудов Азербайджанского научно-исследовательского офтальмологического института.- Баку, 1960.- Т. III.- С.28-30.

680. Опыт применения подконъюнктивальных инъекций стекловидного тела при рубцовых изменениях конъюнктивы и различных поражениях роговицы, вызванных трахомой [Текст] /З.Алиева //Сборник трудов Азербайджанского научно-исследовательского офтальмологического института.- Баку, 1960.- Т. III.- С.31-34.

681. Сравнительная оценка применения при трахоме синтомицина в чистом виде и в комбинации его с общей терапией [Текст] /З.Алиева //Материалы 4-ой выездной научной конференции Азербайджанского научно-исследовательского института офтальмологии в Маштагах.- Баку, 1960.- С.12-15.

1962

682. Общее и местное лечение при туберкулезном поражении переднего отрезка глаза [Текст] /З.Алиева //Тез. науч. докл. 3-го респ. совещ. по борьбе с туберкулезом.- Баку, 1962.- С. 32-33.

1964

683. Состояние некоторых функций глаза при диабете [Текст] /З.Алиева //Тр.АзНИИ офтальмологии.- 1964.- Т.4.- С.78-81.

1965

684. К медикаментозному лечению глаукомы [Текст] /З.Алиева, К.Адыгезалова-Полчаевой //Матер. науч. конф., посвящ. 90-летию со дня рожд. В.П.Филатова: 8-10 июня

1965 года: сб.тр. /АзНИИ офтальмологии.- Киев, 1965.- Т.5.- С.83-91.

1970

685.Изучение распределения туберкулезных поражений глаз в различных возрастных группах и по отдельным климатическим зонам Азербайджана [Текст] /З.Алиева, Г.Несруллаева, А.Алекперова, Т.Сафарова //Сб. тр. АзНИИ офтальмологии.- 1970.- Т.5.- С.135-137.

686.К медикаментозному лечению глаукомы [Текст] /З.Алиева, К.А.Адигезалова-Полчаева //Сб.тр. АзНИИ офтальмологии.- 1970.- Т.5.- С.83-91.

1972

687.О состоянии переднего отдела глаз у работников йодового завода г.Баку [Текст] /З.Алиева //Азербайджанский медицинский журнал.- 1972.- №4.- С.43-47.

1973

688.Волосковая чувствительность роговицы у работников шинного завода [Текст] /З.Алиева //Азербайджанский медицинский журнал. - 1973.- №6.- С.12-17.

689.Гистохимические исследования нуклеиновых кислот в ткани глазного яблока нормальных кроликов и кроликов, находящихся в цехах йодового завода г. Баку [Текст] /З.Алиева //Сб. тр. АзНИИ офтальмологии.- Баку.- 1973.- Т.7.- С.11-15.

690.Заболевания переднего отрезка глаза у рабочих йодового завода [Текст] /З.Алиева //Вопросы гигиены труда пром. токсикол. и проф. патол. в отд. отраслях пром-ти Азербайджана.- Баку, 1973.- Вып.8.- С.46-49.

691.Изменения аргирофильного межуточного вещества глаз животных, находившихся в цехах йодового

завода [Текст] /З.Алиева //Вопросы гигиены труда пром. Токсикол. и проф. патол. в отд. отраслях пром-ти Азербайджана.- Баку, 1973.- Вып. 8. - С.38-45.

692.Клинико-гистоморфологические исследования глаз кроликов, находившихся в цехах йодового завода гор. Баку [Текст] /З.Алиева, В.Абдуллаев //Азербайджанский медицинский журнал.- 1973.- №4.- С.13-22.

693.Состояние остроты зрения у работников шинного завода города Баку [Текст] /З.Алиева //Матер. выезд. науч. сессии Азерб. ин-та усовершенствования врачей.- Махачкала, 1973.- Ч.2.- С.31-32.

1974

694.Гистохимические исследования тканей глаза у экспериментальных животных, находившихся в различных цехах шинного завода [Текст] /З.Алиева //Матер. 3-й науч. конф. офтальмологов Грузии.- Тбилиси, 1974.- С.377-380.

695.К вопросу о биохимических изменениях переднего отрезка глаз у работников шинного завода [Текст] /З.Алиева //Вопр. гигиены труда пром. токсикологии и проф. патол. в отд. отраслях пром-ти Азербайджана //Тр. АзНИИ гигиены труда и проф. заболеваний.- 1974.- Вып.9.- С.106-109.

696.Применение диадинамических токов при различных глазных заболеваниях [Текст] /З.Алиева, У.Самедова, Х.Раджабли, Р.Мовлазаде //Матер. 3-й науч. конф. офтальм. Грузии.- Тбилиси, 1974. - С.166-169.

697.Состояние поля зрения у работников шинного завода [Текст] /З.Алиева //Вопросы гигиены труда, пром. токсикологии и проф. патологии в отд. отраслях пром-ти Азербайджана /Тр.АзНИИ гигиены труда и проф. заболеваний.- 1974.- Вып. 9.- С.102-105.

698. Характеристика некоторых гистохимических показателей в тканях глаз подопытных животных, находившихся в различных условиях цехов шинного завода г. Баку [Текст] /З.Алиева //Азербайджанский медицинский журнал - 1974.- №4.- С.28-32.

1975

699. Изменения глаз у кроликов при воздействии ряда химических производственных вредностей [Текст] /З.Алиева //Вести офтальмологии.- 1975.- №3.- С.78-81.

700. Иммунобиологическая активность организма при хроническом действии малых концентраций бензола [Текст] /З.Алиева //Матер. 3-го съезда гигиенич. и санит. врачей Аз-на.- Баку, 1975 - С.204.

1976

701. Влияние факторов шинного производства на глаз и некоторые его функции [Текст]: резюме /З.Алиева //Азербайджанский медицинский журнал.- 1976.- №9.- С.47-52.

702. Иммунологическая реактивность организма при хроническом действии повышающихся малых концентраций бензола [Текст] /З.Алиева //Учен. зап. АМИ им. Н.Нариманова.- 1976.- Т.39.- С.88-90.

703. Морфологические исследования некоторых органов экспериментальных животных (кроликов), находившихся в условиях химических вредностей шинного производства [Текст] /З.Алиева //Матер. науч. сессии, посвящ. 40-летию Азерб. ин-та усовер. врачей им. А.Алиева.- Баку, 1976.- С.55-56.

704. Привычный вывих глазного яблока [Текст] /З.Алиева //Азербайджанский медицинский журнал.- 1976.- №6.- С.58-60.

705. Эффективность инъекции рибофлавина на зрительные функции глаза при глаукоме [Текст]

/З.Алиева, У.Самедов, Х.Раджабли, С.Джавадова //Съезд офтальмологов республик Закавказья: сб. науч. тр.- Баку, 1976.- С.13-15.

706.Эффективность криоэкстракции при различных видах катаракт [Текст] /З.Алиева, У.Самедов, Х.Раджабли, О.Абагян, М.Ниязова //Матер. науч. сессии, посвящ. 40- летию Ин-та усовер. врачей им. А.Алиева.- Баку, 1976.- С.54-56.

707.Эффективность подконъюнктивальных инъекций рибофлавина мононуклеотида на зрительные функции глаза при глаукоме [Текст] /З.Алиева //Глаукома: сб.науч. тр. I съезда офтальмологов Закавказья.- Тбилиси, 1976.- С.13-16.

1977

708.Гидродинамические и гемодинамические показатели при контузиях глазного яблока [Текст] /З.Алиева, Ш.Исмаилзаде //Актуальные проблемы офтальмологии: тез. докл. науч. конф. АзНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977, г.Баку).- Баку, 1977.- Ч.1.- С.77-79.

709.Гидродинамические исследования при проникающих ранениях области цилиарного тела [Текст] /З.Алиева //Актуальные проблемы офтальмологии: тез. докл. науч. конф. АзНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977).- Баку, 1977.- Ч.1.- С.15-17.

710.Гистохимические особенности гликогена и мукополисахаридов в злокачественных меланомах сосудистой оболочки глаза [Текст] /З.Алиева, П.Мелик-Асланова //Азербайджанский медицинский журнал.- 1977.- №10.- С.15-18.

711.Деятельность клиники глазных болезней ГИУВ им. А.Алиева и глазного отделения Республиканской клинической больницы им. акад. Мир-Касимова за 10 лет [Текст] /З.Алиева, У.Самедова, Е.Абагян. // Актуальные

проблемы офтальмологии: тез. докл. науч. конф. АЗНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977). - Баку, 1977. - Ч. 1. - С.190-192.

712.Йод как промышленный яд [Текст] /З.Алиева, А.Рошин и А.Бегищев //Гигиена и санитария.- 1977.- №12.- С.90-92.

713.Использование показаний функционального состояния организма для изучения влияния факторов окружающей среды на здоровье населения [Текст] /З.Алиева, А.Бокина //Всесоюз. совещ. по гигиене окруж. среды и гигиены труда. - М., 1977. - Ч.1.- С.129-135.

714.К вопросу изучения некоторых ферментов в злокачественных меланомах сосудистой оболочки [Текст] /З.Алиева, П.Мелик-Асланова, Т.Мамедова, С.Бадалов, С.Ибрагимова //Актуальные проблемы офтальмологии: тез. докл. науч. конф. АЗНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977).- Баку, 1977. - Ч.1.- С.145-148.

715.Морфологические изменения внутренних органов экспериментальных животных, находившихся в условиях шинного завода [Текст] /З.Алиева //Актуальные проблемы офтальмологии: тез. докл. науч. конф. АЗНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977, г.Баку).- Баку, 1977.- Ч.1.- С.12-15.

716.Морфологические исследования некоторых органов экспериментальных животных (кроликов), находившихся в условиях повышенной концентрации йода [Текст] /З.Алиева, П.Мелик-Асланова //Докл.АН Азерб.ССР.- 1977.- Т.33.- №1.- С.52-58.

717.Некоторые показатели адаптационных сдвигов организма при повторных острых интоксикациях бензо-

лом [Текст] /З.Алиева, Н.Шульпина, Б.Шехтман //Азербайджанский медицинский журнал.- 1977.- №4.- С.46-50.

718.Офтальмологическая помощь населению Республиканской клинической больницы им. акад. Мир-Касимова за 10 лет [Текст] /З.Алиева, У.Самедова, Е.Абагян //Актуальные проблемы офтальмологии: тез. докл. науч. конф. АзНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977, г.Баку).- Баку, 1977.

719.Причины энуклиации по материалам Республиканской клинической больницы им акад. Мир-Касимова [Текст] /З.Алиева, У.Самедова, Х.Раджабли, Е.Абагян //Матер. науч.-практ. конф., посвящ. 15-летию Республиканской клинической больницы.- Баку, 1977.

720.Профессиональные заболевания в условиях химического производства и мера их профилактики [Текст] /З.Алиева //Материалы VII пленума Всесоюзного научного общества офтальмологов.- Баку, 1977.- С.35-40.

721.Распространение глаукомы в различных климато-географических зонах Азербайджанской ССР [Текст] /З.Алиева, У.Самедова, Р.Салимова, Р.Мовлазаде //Матер. выезд. науч.-практ. сессии в Геокчае, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977 г. Баку).- Баку, 1977.- С.49-51.

722.Реографические исследования при проникающих ранениях области цилиарного тела [Текст] /З.Алиева //Актуальные проблемы офтальмологии: тез. докл. науч. конф. АзНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь, 1977).- Баку, 1977.- Ч.1.- С.18-20.

723.Современные методы лечения вирусных заболеваний глаз [Текст] /З.Алиева, У.Самедова, Е.Абагян //Матер. науч.-практ. конф., посвящ. 15-летию Респ. клинич. больницы.- Баку, 1977.- С.26-29.

724. Сравнительная оценка хирургических методов обработки проникающих ран области цилиарного тела [Текст] /З.Алиева //Актуальные проблемы офтальмологии: тез. докл. науч. конф. АзНИИ офтальмологии, посвящ. 60-летию Великой Октябрьской социалистической революции (октябрь 1977, г. Баку).- Баку, 1977.- Ч.2.- С.258-260.

725. Фагоцитарная активность лейкоцитов при хроническом действии бензола [Текст] /З.Алиева //Учен. зап. Азерб. мед. ин-та.- Баку, 1977.- Т.41.- С.73-78.

726. Эозинофилобазофильная диссоциация-показатель опасных для организма сдвигов при хроническом действии производственных факторов [Текст] /З.Алиева, Б.Шехтман //Учен. зап. Азерб. мед. ин-та.- Баку, 1977.- Т.41.- С.45-49.

1978

727. Глаукома и ее признаки [Текст] /З.Алиева //Бакинский рабочий.- 1978.- 23 декабря.- С.4.

728. Гистохимическая характеристика активности некоторых ферментов в злокачественных меланомах сосудистой оболочки [Текст] /З.Алиева, П.Мелик-Асланова //Респ. сб. науч. тр.: Актуальные вопросы офтальмологии.- М., 1978.- С.19-21.

729. Дифференциальная диагностика вирусных конъюнктивита и конъюнктивитов профессиональной этиологии [Текст] /З.Алиева //Тез. докл. 5-го Всесоюз. съезда офтальмологов.- М., 1979.- Т.4.- С.91-93.

730. Изменения некоторых гуморальных факторов естественного иммунитета при действии бензола [Текст] /З.Алиева //Матер. конф. АМИ им. Н.Нариманова по итогам науч.-исслед. работ, вып. в центр. науч. исслед. лаб. - Баку, 1978.- С.203-208.

731. Криоэкстракция при различных видах катаракт [Текст] /З.Алиева, У.Самедова, Р.Раджабли, Е.Абагян, М.Ния-

зова //Азербайджанский медицинский журнал.- 1978.- №4.- С.15-17.

732.Организация профилактики офтальмопатологии на йодовом заводе [Текст] /З.Алиева //Тез. докл. I съезда офтальмологов Средней Азии и Казахстана.- Ашхабад, 1978.- Т.1.- С.29-32.

733.Основные организационные формы профилактики патологии органа зрения в шинном производстве [Текст] /З.Алиева //Тез. докл. 6-го съезда офтальмологов УССР.- Одесса, 1978.- С.30.

734.Офтальмопатология в химическом производстве [Текст] /З.Алиева //Вестн. офтальмологии.- 1978.- №1.- С.43-46.

735.Профессиональные заболевания органа зрения, вызываемые йодом и их профилактика [Текст] /З.Алиева //Гигиена труда и проф. заболевания.- 1978.- №4.- С.16-20.

736.Фагоцитарная активность лейкоцитов при хроническом действии колеблющихся концентрации бензола [Текст] /З.Алиева //Матер. конф. Азерб.мед. ин-та по итогам науч.-исслед.работ, выпол. в Центр. науч.-исслед. лабор.- Баку, 1978.- С.203-208.

1979

737.Гистохимическая характеристика активности некоторых ферментов в злокачественных меланомх сосудистой оболочки [Текст] /З.Алиева, П.Мелик-Асланова, С.Бадалов //Офтальмол. журн.- 1979.- №2.- С.107-109.

738.Деонтология в практической офтальмологии [Текст] /З.Алиева, У.Самедов, М.Мамедов, Х.Раджабли //Матер. науч.-прак. конф. АЗИУВ, посвящ. актуальным вопр. мед. этики и деонтологии.- Баку, 1979. - С.35-37.

739.Деятельность глазных болезней ГИУВ им А.Алиева и глазного отделения республиканской клинической больницы им акад. Мир Касимова за 10 лет [Текст]

/З.Алиева //Актуальные проблемы офтальмологии.- Баку, 1977. - Т.1.- С.190-192.- Совместно с Самедовой У.Н.

740.Дифференциальная диагностика вирусных конъюнктивитов и конъюнктивитов профессиональной этиологии [Текст] /З.Алиева //V Всесоюзный съезд офтальмологов: тез. докл. (25-29 сентябрь 1979, г.Ташкент). Т.4. Иммунологические и аллергические реакции в патологии органа зрения вирусных заболеваний глаз: работы зарубежных гостей съезда.- М., 1979.- С.91-93.

741.Некоторые вопросы нравственного воспитания врача [Текст] /З.Алиева //V Всесоюзный съезд офтальмологов: тез. докл. (Ташкент, 25-29 сент. 1979 г.)- Т.1. Организация офтальмологической помощи населению Миопия.- М., 1979.- С.19-23.

742.Привычный вывих глазного яблока [Текст] /З.Алиева, Х.Раджабли //Азербайджанский медицинский журнал.- 1979.- №6.- С.58-60.

743.Фаригоконъюнктивальная лихорадка у ребенка [Текст] /З. Алиева // Матер. науч.-практ.конф.по актуальным вопр. детской уронефрологии, посвящ. междунар. году ребенка.- Баку, 1979.- С.8-12.

744.Ультраструктурное строение сетчатой оболочки глаза человека [Текст] /З.Алиева, П.Мелик-Асланова, С.Бадалов //Азербайджанский медицинский журнал.- 1979.- №3.- С.3-9.

1980

745.Антимикробные действия новых химических веществ, синтезированных в АПИ им. Ленина [Текст] /З.Алиева, Р.Байрамова //Материалы 5-го съезда эпидемиологии, микробиологии и паразитологии Аз-на.- Баку, 1980 - С.155-156.

746.Герпетические кератиты в нашей практике [Текст] /З.Алиева, Х.Раджабли //Матер. выезд. сессии в г.

Кировабаде, посвящ. 100-летию со дня рожд. В.И.Ленина и 60-летию установления советской власти в Азербайджане.- Баку, 1980.- С.140-143.

747.Йод и его влияние на темновую адаптацию глаз [Текст] /З.Алиева //Матер. Всесоюз. симпоз. «Адаптивные функции головного мозга» (20-22 октября 1980 г.).- Баку, 1980.- С.13-14.

748.Конъюнктивы токсической этиологии [Текст] /З.Алиева //Матер. выезд. сессии в г. Кировабаде, посвящ. 100-летию со дня рожд. В.И.Ленина и 60-летию установления советской власти в Азербайджане.- Баку, 1980.- С.52- 53.

749.Криоэкстракция миопических катаракт [Текст] /З.Алиева, У.Самедова, Х.Раджабли, Н.Гаджиева //Матер. выезд. сессии в г. Кировабаде, посвящ. 100-летию со дня рожд. В.И.Ленина и 60-летию установления советской власти в Азербайджане.- Баку, 1980.- С.155-157.

750.Лейкоцитарная реакция как достаточно информативный жест при действии малой интенсивности производственных вредностей независимо от характера [Текст] /З.Алиева, Б.Шехтман //Науч. тр. АМИ им. Н.Нариманова. Сер. мед.-миол. проблем.- 1980.- Т.1.- С.81-85.

751.О моральном облике врача [Текст] /З.Алиева //Вестник офтальмологии.- 1980.- №5.- С.3-7.

752.О состоянии функции слезоотведения у работников Бакинского завода бытовых кондиционеров [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская, М.Тагизаде //Матер. выезд. сессии в г. Кировабаде, посвящ. 100-летию со дня рожд. В.И.Ленина и 60-летию установления советской власти в Азербайджане.- Баку, 1980.- С.150-152.

753.Состояние здоровья рабочих в цехах группы I Сумгаитского «Синтезкаучук» по данным периодического медосмотра [Текст] /З.Алиева //Диагностика и лечение заболеваний внутренних органов: тез. докл. 1-го съезда терапевтов Азербайджана.- Баку, 1980.- Т.2.- С.5-6.

754.Тонometr для тонометрии по Маклакову при проведении массовых исследований [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская, М.Тагизаде //Матер. выезд. сессии в г. Кировабаде, посвящ. 100-летию со дня рожд. В.И.Ленина и 60-летию установления советской власти в Азербайджане.- Баку, 1980.- С.146-147.

755.Фаринго-конъюнктивальная лихорадка у ребенка [Текст] /З.Алиева //Матер. науч. прак. конф. актив. вопр. детской уронефрологии, посвящ. междунар. году ребенка. г. Баку.- Баку, 1980.

1981

756.К оценке функции слезоотведения [Текст] /З.Алиева, Н.Тагизаде //Азербайджанский медицинский журнал.- 1981.- №2.- С.17-20.

757.Консервативные и комбинированные способы лечения дакриоциститов и непроходимости слезноносового протока [Текст] /З.Алиева, М.Султанов, М.Тагизаде //Азербайджанский медицинский журнал.- 1981.- №1.- С.79-85.

758.Криэкстракция диабетических катаракт [Текст] /З.Алиева, Х.Раджабли, Н.Гаджиева //Азербайджанский медицинский журнал.- 1981.- №5.- С.44-47.

759.Методика применения ручного трепана при щадящей технике дакриоцисториностомии [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская. //Азербайджанский медицинский журнал.- 1981.- №3.- С.67-70.

760.О месте зондирования в диагностике и лечении заболеваний слезоотводящих путей у взрослых: Резолюция [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Азербайджанский медицинский журнал.- 1981.- №3.- С.7-10.

761.О моральном облике советского врача [Текст] /З.Алиева //Матер. науч.-прак. конф. «XXVI съезд КПСС и соверш. пропаганды мед. Знаний».- Баку, 1981.- С.3.

762.О целесообразности использования полиметилметакрилата для площадки тонометра Маклакова: Резюме [Текст] /З.Алиева, М.Султанов, С.Талышская //Азербайджанский медицинский журнал.- 1981.- №1.- С.40-43.

763.Об адаптационной кайме зрачка [Текст] /З.Алиева //Изв. АН Аз.ССР. Сер. биол. наук.- 1981.- №4.- С.119-120.- Рез.: азерб.- Совместно с Ч.С.Вельховер.

764.Острые конъюнктивиты [Текст] /З.Алиева //Бакинский рабочий.- 1981. -13 января.

765.Полиметилметакрилатовый аппланационный тонометр для проведения массовых исследований [Текст] /З.Алиева, С.Талышская, М.Султанов //Новое в диагностике глазных болезней: сб. тр. АЗНИИ глазных болезней.- Баку, 1981.- Т.10.- С.57-61.

766.Слезоотведение у человека [Текст] /З.Алиева, М.Султанов //Изв. АН Аз.ССР. Сер. биол. наук.- 1981.- №6.- С.74-79.

1982

767.Беду можно предотвратить!/: о некоторых наследственных заболеваниях глаз [Текст] /З.Алиева //Бакинский рабочий.- 1982.- 13 июня.

768.Влияние фонофореза ряда сосудорасширяющих средств на кровенаполнение сосудов увеального тракта при хориоретинальной дистрофии [Текст] /З.Алиева, Г.Несруллаева, Э.Абдуллаева //Азербайджанский медицинский журнал.- 1982.- №4.- С.7-10.

769.К вопросу дифференциальной диагностики мезодермальных дистрофий радужной оболочки [Текст] /З.Алиева, Н.Шульпина, Г.Грачева //Изв. АН Азерб.ССР. Сер. биол. наук.- 1982. - №6.- С.117-121.

770.Набор зондов для диагностики и лечения заболевании слезоотводящих путей [Текст] /З.Алиева, М.Султа-

нов, Н.Тагизаде //Азербайджанский медицинский журнал.- 1982.- №6.- С.72-74.

771.О частоте лечения и профилактике глаз у работников Бакинского завода бытовых кондиционеров [Текст] /З.Алиева, С.Тальшская //Тез. докл. науч.-прак. конф., посвящ. мед. обслуживанию и охране труда рабочих пром. пред. Наримановского р-на г. Баку.- Баку, 1982.

772.Об эффективности операции активации нижнего слезного канальца [Текст] /З.Алиева, Н.Тагизаде //Азербайджанский медицинский журнал.- 1982.- №6.- С.20-22.

773.Профессиональные конъюнктивиты, вызванные парами стирола [Текст] /З.Алиева, М.Султанов //Вестник офтальмологии.- 1982.- №6.- С.71-73.

774.Роль состояния стекловидного тела при миомии для задержки развития диабетической ретинопатии [Текст] /З.Алиева, Р.Гаджиев //Азербайджанский медицинский журнал.- 1982.- №8.- С.7-9.

775.Состояние слезоотводящих путей при хроническом воздействии на организм паров стирола [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская, Н.Тагизаде //Офтальмологический журнал.- 1982.- №2.- С.92-93.

776.Сравнительная оценка пригодности некоторых синтетических материалов для площадки тонометра Маклакова [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская, Н.Тагизаде //Офтальмологический журнал.- 1982.- №5.- С.295-297.

777.Ультраструктурная характеристика и активность некоторых ферментов группы фосфогидролаз в клетках злокачественной меланомы сосудистого тракта [Текст] /З.Алиева, П. Мелик-Асланова, С. Бадалов, С.Магомедова //Докл. АН АзССР.- 1982.- №4.- С.58-65.

778.Эхофтаньмоскопия при внутриполостных глазных операциях [Текст] /З.Алиева, Х.Раджабли,

Р.Гаджиев //Матер. выезд. науч.-практ. конф. в г. Степанакерте (январь 1982 г.).- Баку, 1982. - С.12-13.

1983

779.Дислокация слезной точки: патология или варианты нормы? [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Матер. IV конф. молодых физиологов Закавказья (21-25 октября 1983 г.).- Телави, 1983.- С.81-83.

780.Клинико-физиологическая характеристика состояния органа зрения у лиц, работающих в условиях воздействия различных химических факторов [Текст] /З.Алиева //Матер. XIV съезда Всесоюзн. физиол. об-ва им. И.П.Павлова. (Баку, 1983).- Л., 1983.- Т.1.- С.33.

781.Лечение профессионального конъюнктивита [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская //Азербайджанский медицинский журнал.- 1983.- №1.- С.3-6.

782.О зависимости показателей цветной слезно-носовой пробы от пола, возраста и профессиональных вредностей [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Вестник офтальмологии.- 1983.- №3.- С.62-64.

783.О содержании компонентов антиоксидантной системы в тканях глаза [Текст] /З.Алиева, Р.Гаджиев, Б.Керимов //Азербайджанский медицинский журнал.- 1983.- №6.- С.62-64.

784.О структуре заболеваний глаз у работников Бакинского завода бытовых кондиционеров по данным обращаемости за 1979-1981 гг. [Текст] /З.Алиева, С.Тальшская, Т.Мирзоев, М.Султанов //Азербайджанский медицинский журнал.- 1983.- №2.- С.3-5.

785.Повреждения глаз у работников Бакинского завода бытовых кондиционеров [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская //Азербайджанский медицинский журнал.- 1983.- №12.- С.52-53.

786.Случай врожденной наружной фистулы слезного мешка [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Вестн. офтальмологии.- 1983.- №6.- С.72.

787.Содержание компонентов антиоксидантной системы в тканях глаза [Текст] /З.Алиева, Р.Гаджиев и Б.Керимов //Азербайджанский медицинский журнал.- 1983.- №6.- С.62-64.

788.Состояние органа зрения механизаторов сельского хозяйства, контактирующих с пестицидами [Текст] /З.Алиева //Вестник офтальмологии.- 1983.- №6.- С.62-64.

789.Язвы и эрозии желудка у больных с сердечной патологией [Текст] /З.Алиева, М.Султанова //Азербайджанский медицинский журнал.- 1983.- №8.- С.28-31.

1984

790.Анатомия слезной точки и вертикальной части слезного канальца [Текст] /З.Алиева, М.Султанова, Н.Тагизаде //Архив анатомии гистологии и эмбриологии.- 1984.- №9.- С.74-79.

791.Глазные проявления при хроническом воздействии на организм малых концентраций паров стирола [Текст] /З.Алиева, М.Султанова //Азербайджанский медицинский журнал.- 1984.- №11.- С.27-32.

792.К технике операции активации нижнего слезного канальца по М.Ю.Султанову [Текст] /З.Алиева, Н.Тагизаде //Вестн. офтальмологии.- 1984.- №1.- С.42-44.

793.Клинические особенности и лечение хронической иридоцилиарной дистрофии [Текст] /З.Алиева, Н.Шульпа, Г.Грачева //Докл. АН АзССР.- 1984. - №3.- С.74-80.

794.Об эффективности операции активизации нижнего слезного канальца по М.Ю.Султанову [Текст] /З.Алиева, Н.Тагизаде //Вестник офтальмологии.- 1984.- №4.- С.42-48.

795.Обучение и воспитание кадров офтальмологов [Текст] /З.Алиева, Н.Шульпа, В.Шмелева //Вестник офтальмологии.- 1984.- №5.- С.3-7.

796.Особенности профосмотра глаз и медицинской реабилитации рабочих химического производства [Текст] /З.Алиева, З.М.Скрипниченко //Тез. докл. 7-го съезда офтальмологов Укр.ССР.- Одесса, 1984.- С.216-218.

797.Понижение чувствительности роговицы, вызванное парами стирола и тетрахлорэтилена [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская //Вестник офтальмологии.- 1984.- №2.- С.37-40.

798.Случай упорного дакриоканаликулита с инородным телом в просвете канальца [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Офтальмологический журнал.- 1984.- №7.- С.445.

799.Современные представления о табачной амблиопии [Текст] /З.Алиева, А.Нестеров //Вестник офтальмологии.- 1984.- №1.- С.48-50.

800.Состояние слезоотводящих путей при хроническом воздействии на организм паров тетрахлорэтилена [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Азербайджанский медицинский журнал.- 1984.- №12.- С.11-13.

801.Ученый производству [Текст] /З.Алиева //Здоровье.- 1984.- №3.- С.10-11.

802.Эластометр из полиметилметакрилата [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская //Азербайджанский медицинский журнал.- 1984.- №4.- С.59.

1985

803.Вирусные болезни органа зрения [Текст] /З.Алиева, Н.Шульпина //Терапевт. офтальмология.- 1985.- С.96-127.

804.Влияние паров тетрахлорэтилена на возникновение профессионального конъюнктивита [Текст] /З.Алиева //Азербайджанский медицинский журнал.-1985.- №4.- С.3-6.

805. Гиперсекреция внутриглазной жидкости, вызванная парами стирола [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская //Вестник офтальмологии.- 1985.- №2.- С.60-62.

806. Глазной душ для промывания конъюнктивальной полости при химических ожогах [Текст] /З.Алиева //6-ой Всесоюзный съезд офтальмологов: Тезисы докладов.- М.,1985.- С. 44-46.

807. Глазной душ для промывания конъюнктивальной полости при химических ожогах [Текст] /З.Алиева, М.Султанов, Т.Мирзоев //Офтальмологический журнал.- 1985.- №1.- С.56-57.

808. Глазные проявления при хроническом воздействии на организм малых концентраций паров стирола [Текст] /З.Алиева, М.Султанов //Азербайджанский медицинский журнал.- 1985.- №11.- С.27-32.

809. Диагностическое значение неоваскуляризации роговицы при сахарном диабете [Текст] /З.Алиева, Г.М.Несруллаева, Т.Агаева //Тез. докл. 6-го Всесоюзн. съезда офтальмологов.- М., 1985.- Т.6.- С.38-40.

810. Заболевание органа зрения при эндокринной патологии [Текст] /З.Алиева, Н.Шульпина, Л.Нудьга //Терапевт. офтальмология.- М., 1985.- С.510-546.

811. Клинико-лабораторные критерии диагностики токсоплазмоза глаз на современном этапе [Текст] /З.Алиева, Н.Шулпина, В.Боришполец //Эффективные методы диагностики и лечения при тяжелой патологии органа зрения.- Одесса, 1985.- С.300-332.

812. Клинические формы диагностики и лечение ридоцилиарных дистрофий [Текст] /З.Алиева, Н.Гонтуар, Г.Грачева //Терапевт. офтальмология.- 1985.- С.304-322.

813. Методика проведения и оценка результатов слезовысасывающей пробы [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Воен. мед. журн.- 1985.- №12.- С.45-46.

814. Методика проведения и показатели цветной слезовысасывающей пробы в норме и при различных формах патологии слезоотводящих путей [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Офтальмол. журн.- 1985.- №6.- С.370-372.

815. Нарушения цветоощущения, вызванные пестицидами [Текст] /З.Алиева, М.Султанов, Т.Мирзоев //Изв. АН АзССР. Сер. биол. наук.- 1985.- №2.- С.3-5.

816. О возможной роли антиоксидантной системы стекловидного тела в задержке диабетической ретинопатии [Текст] /З.Алиева, Р.Гаджиев, М.Султанов //Офтальмологический журнал.- 1985.- №3.- С.142-145.

817. О состоянии слезоотводящих путей у лиц, контактирующих с пестицидами [Текст] /З.Алиева, М.Султанов, И.Гатизаде //Изв. АН Азерб. ССР. Сер. биол. наук.- 1985.- №2.- С.65-69.

818. Об эффективности некоторых методик активного выявления лиц, подозрительных на глаукому [Текст] /З.Алиева, М.Султанов, С.Тальшская //Вестник офтальмологии.- 1985.- №2.- С.70-73.

819. Понижение остроты цветоощущения, вызванное парами стирола и тетрахлорэтилена [Текст] /З.Алиева, М.Султанов, Т.Мирзоев //Гигиена труда и проф. заболевания.- 1985.- №2.- С.11-13.

820. Профессиональные повреждения органа зрения [Текст] /З.Алиева //Тез. докл. 6-го Всесоюз. съезда офтальмологов. - М., 1985.-Т.4.-С.11-13.

821. Слезовысасывающая проба, методика ее проведения и показатели в норме [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Воен. мед. журн.- 1985.- №12.- С.45-46.

822. Содержание селена и активность глутатионпероксидазных ферментов в тканях глаза человека при диабете [Текст] /З.Алиева, М.Султанов, Р.Гаджиев, Г.М.Гусейнов, Э.Юсифов //Вестн. офтальмологии.- 1985.- №3.- С.35-38.

823. Состояние гидродинамики глаза при хроническом воздействии на организм малых концентраций паров стирола [Текст] /З.Алиева, С.Талышская //Тез. докл. 6-го Всесоюз. съезда офтальмологов. - М., 1985.- Т.5.- С.64-65.

824. Состояние некоторых функций органа зрения при хроническом воздействии на организм паров стирола и тетрахлорэтилена [Текст] /З.Алиева, Т.Мирзоев //Тез. докл. 6-го Всесоюз. съезда офтальмологов.- М., 1985.- Т.5.- С.62-64.

825. Состояние поля зрения при хроническом воздействии на организм паров стирола и тетрахлорэтилена [Текст] /З.Алиева, М.Султанов, С.Талышская, Т.Мирзоев //Азербайджанский медицинский журнал.- 1985.- №3.- С.6.

1986

826. К клиническому действию карватона [Текст] /З.Алиева //Азербайджанский медицинский журнал.- 1986.- №5.- С.68-71.

827. О бактерицидном действии эфирного масла корицы [Текст] /З.Алиева //Азербайджанский медицинский журнал.- 1986.- №1.- С.53- 56.

828. Профессиональный конъюнктивит, вызванный парами тетрахлорэтилена [Текст] /З.Алиева, С.Талышская, Т.Мирзоев //Азербайджанский медицинский журнал.- 1986.- №6.- С.26-28.

829. Расширение ретинальных сосудов, вызванное парами стирола и тетрахлорэтилена [Текст] /З.Алиева, М.Султанов, С.Талышская, Н.Тагизаде //Вестник офтальмологии.- 1986.- №6.- С.40-42.

830. Слезная точка: анатомо-физиологические параллели [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Офтальмолог. журн.- 1986.- №5.- С.304-306.

831. Состояние адаптации к темноте у работников различных подразделений Бакинского завода бытовых кондиционеров (БЗБК) [Текст] /З.Алиева, М.Султанов,

Т.Мирзоев //Азербайджанский медицинский журнал.- 1986.- №3.- С.11-14.

832.Состояние гидродинамики в глазу при хроническом воздействии тетрахлорэтилена [Текст] /З.Алиева, М.Султанов, С.Талышская //Азербайджанский медицинский журнал.- 1986.- №6.- С.45-48.

833.Способ формирования слезной точки при ее атрезии [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Вестник офтальмологии.- 1986.- №1.- С.49-51.

1987

834.Офтальмодинамометрические показатели у лиц хронически контактирующих с парами стирола и тетра-хлорэтилена [Текст] /З.Алиева, М.Султанов, С.Талышская //Азербайджанский медицинский журнал.- 1987.- №8.- С.12-15.

835.Случай упорного дакриоканаликулита с инородным телом в просвете канала [Текст] /З.Алиева, М.Султанов, Н.Тагизаде //Офтальм. журнал.- 1987.- №7.- С.445.

836.Усиление гидродинамики в глазу, вызванное парами стирола и тетрахлорэтилена [Текст] /З.Алиева, М.Султанов, С.Талышская, Т.Мирзоев //Азербайджанский медицинский журнал.- 1987.- №4.

О НЕЙ

Книги

1996

837.Академик Зарифа ханум Алиева [Текст] /под общ. ред. акад. М.Джавадзаде. - Баку: Азербайджан, 1996 - 336 с.

1998

838.Зарифа ханум Алиева. [Текст]: [в книгу вошли воспоминания близких и коллег, а так же стихи (Л.Алиевой, И.Анненский, А.Ахматова) посвященные З.Алиевой и др.].- Баку, 1998.- 275 с.

839.Зарифа ханум Алиева [Текст]: книга-альбом.- Анкара: Изд-во «XXI», 1998.- 288 с.

1999

840.Талыблы, Т. Азиз Алиев [Текст]: эпоха, жизнь, личность /Гаир Талыблы.- Баку: Азербайджан, 1999.- 408 с.

В книге подробно рассказывается о жизни и рабочей деятельности Азиза Алиева, который обладал необыкновенным организаторским талантом, даром созидателя, и посвятил свою жизнь азербайджанской медицины. О Зарифе Алиевой [С.395-397].

2003

841.Академик Зарифа ханум Алиева [Текст].- Баку: Азербайджан, 2003.- 156 с.

2010

842.Керимов, К. Академик Зарифа ханум Алиева и современная офтальмология [Текст] /К.Керимов.- Баку: Парни из Баку, 2010.-184 с.

843. Мираламов, Г. Зарифа Алиева [Текст] /Г.Ф.Мираламов.- Москва: Молодая Гвардия, 2010.- 189, [3] с. (Жизнь замечательных людей (ЖЗЛ): серия биографий: основана в 1890 году Ф.Павленковым и продолжена в 1933 году М.Горьким вып. 1455 (1255).

844. Сеидов, М. Мудрость освещающая тьму [Текст]: [поэма] /М.Сеидов; Международный Азербайджанский Форум им. Гейдара Алиева в Новосибирске.- Новосибирск: Printing, 2010.- С.203-392.

2011

845. Антиоксидантная терапия в офтальмологии [Текст]: Посвящается светлой памяти выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [монография]. - Баку: Nafta-Press, 2011.- Часть 1.- 291 с.

В монографии изложены краткие сведения о патогенезе ожоговой болезни глаз. В работе занимают особое место исследования по применению различных антиоксидантов лечении ожоговой травмы глаз.

Статьи из сборников и периодических изданий

1981

846. Добромыслов, А. Рец. на кн.: «Алиева З. Профессиональная патология глаз в шинном производстве.- Баку: Азернешр, 1980.- 128 с.» [Текст] /А.Н.Добромыслов //Офтальмол. журн.- 1981.- №6.- С.384.

1982

847. Всесоюзная премия – бакинскому ученому: Профессор З.А.Алиева удостоена премии имени М.И.Авербаха – за лучшую работу по глазным болезням [Текст] //Баку.- 1982.- 27 января.- С.2.

848.Нестеров, А. Академическая премия – азербайджанскому ученому [Текст]: [Зарифе Азизовне Алиевой за цикл научных исследований «Профессиональная патология органа зрения в химическом производстве»] /А.Нестеров //Бакинский рабочий.- 1982.- 15 апреля.- С.3.

1985

849.В последний путь: Похороны З.А.Алиевой [Текст]: [в Москве] //Бакинский рабочий.- 1985.- 18 апреля.- С.2.

850.Алиева Зарифа Азизовна [Текст]: [некролог] //Вышка.- 1985.- 16 апреля.- С.2.

851.Алиева Зарифа Азизовна [Текст]: [некролог] //Медицинская газета.- 1985.- 17 апреля.- С.3.

852.Полувековой путь Азербайджанского государственного института усовершенствования врачей им. А.Алиева [Текст] //Азерб. Гос. Институт усоверш. врачей им. А.Алиева (1935-1985 гг.).- Баку, 1985.- С.28-32.

1993

853.Джавадзаде, М. Уходя, не погосила свет [Текст]: [к 70-летию со дня рождения профессора-офтальмолога Зарифы Алиевой] /М.Джавадзаде, М.Султанов //Бакинский рабочий.- 1993.- 15 июня.- С.3.

1994

854.Джавадзаде, М. Она всегда с нами [Текст]: [памяти академика Зарифы Алиевой] /М.Джавадзаде, М.Султанов, Ч.Джаруллазаде //Бакинский рабочий.- 1994.- 29 апреля.- С.2.

855.Наджафова, С. Щемящее воспоминание [Текст] /С.Наджафова //Азербайджан.- 1994.- 30 апреля.- С.3.

1995

856.Жизнь, отданная людям [Текст]: [день памяти Зарифы Алиевой] //Азербайджан.- 1995.- 29 апреля.- С.1.

857.Сердечные слова гостей [Текст]: [воспоминания об академике Зарифе Алиевой] /А.Нестеров, А.Бровкина, Л.Мошетова, Н.Шульпина //Азербайджан.- 1995.- 29 апреля.- С.3.

858.Туси, Ф. Зарифа ханум Алиева [Текст]: [к 10 годовщине кончины] /Ф.Туси //Азербайджан.- 1995.- 29 апреля.- С.3.

1996

859.Абдуллазаде, Ф. Зарифа ханум Алиева [Текст] /Ф.Абдуллазаде //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.9-17.

860.Азизбекова, П. Талант любить людей [Текст] /П.Азизбекова //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.38- 53.

861.Бровкина, А. Пример благородства и душевной чистоты [Текст] /А.Бровкина //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.19.

862.Джавадзаде, М. Жизнь и деятельность академика Зарифы ханум Алиевой [Текст] /М.Джавадзаде //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.59-67.

863.Джавадзаде, М. Ее жизнь была наполнена любовью к людям [Текст] /М.Джавадзаде //Бакинский рабочий.- 1996.- 30 апреля.- С.1.

864.Инсанов, А. Озаренная светом [Текст] /А.Инсанов //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.3-5.

865.Кулиева, З. Немеркнущая звезда науки [Текст] /З.Кулиева //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.33- 38.

866.Мелик-Асланова, П. Нас связывала тридцатилетняя дружба [Текст] /П.Мелик-Асланова //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.26-33.

867.Мошетова, Л. Совершенно неординарная женщина [Текст] /Л.Мошетова //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.19-20.

868.Несруллаева, Г. Преданный, незабываемый друг [Текст] /Г.Несруллаева //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.21-26.

869.Нестеров, А. Зарифа Азизовна образец поведения для своих коллег [Текст] /А.Нестеров //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.17-19.

870.Салаев, Э. Вступительное слово [Текст] /Э.Салаев //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.57-58.

871.Султанов, М. Основные результаты научно-исследовательской работы кафедры офтальмологии Института усовершенствования врачей по профессиональной патологии органа зрения [Текст] /М.Султанов //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С. 67-75.

872.Шулышна, Н. Научное наследие академика З.А.Алиевой, диагностические корреляционные связи в иридологии [Текст] /Н.Шулышна //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.75-80.

873.Шульпина Н. Ее богатство - это счастье ее народа [Текст] /Н.Шульпина //Академик Зарифа ханум Алиева.- Баку, 1996.- С.20.

1997

874.Насруллаева, Г. След любви: памяти академика Зарифы Алиевой [Текст] /Г.Насруллаева //Бакинский рабочий.- 1997.- 15 апреля.

875.Оруджева, И. Свет судьбы: памяти академика Зарифы Алиевой [Текст] /И.Оруджева //Бакинский рабочий.- 1997.- 26 апреля.

1998

876. Агаев, Т. Блестящий ученый, исследоавтель, организатор: З.Алиева – 75 [Текст] /Т.Агаев //Элм.- 1998.- №11-12.- апрель.

877. Джавадзаде, М.Д. Научный вклад в медицину академика Зарифы Алиевой [Текст] /Д.Джавадзаде //Материалы научно-практической конференции, посвященной 75-летию со дня рождения академика Зарифы Азиз гызы Алиевой.- Баку, 1998.- С.3-6.

878. Кулиева, З. Академик Зарифа Азизовна Алиева и развитие офтальмологии в Азербайджане [Текст] /З.Кулиева //Элм.- 1998.- №11-12, апрель.

879. Кулиева, З. Воспоминания о преданном друге [Текст] /З.Кулиева, Г.Насруллаева //Академик Зарифа ханум Алиева: сб. науч. тр.- Баку, 1998.- С.5-9.

880. Либман, Е. Слово памяти о Зарифе Азизовне Алиевой [Текст] /Е.Либман //Элм.- 1998.- №11-12, апрель.

881. Либман, Е. Современные позиции социальной офтальмологии [Текст] /Е.Либман //Азербайджанский медицинский журнал.- 1998.- №2.- С.10-11.

882. Нестеров, А. Зарифа Азизовна - образец поведения для своих коллег [Текст] /А.Нестеров //Академик Зарифа ханум Алиева: сб. науч. тр. - Баку, 1998.- С.3-4.

883. Человек, живущий в сердцах: о церемонии, посвященной открытию барельефа видного ученого офтальмолога Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 1998.- 30 апреля.

1999

884. Выступление Президента Азербайджана Гейдара Алиева на презентации книги-альбома «Зарифа ханум Алиева» [Текст] //Бакинский рабочий. -1999. - 16 апреля.

885.Джавадзаде М. Озаренная светом вечности: Зарифа Алиева [Текст] /М.Джавадзаде //Бакинский рабочий.- 1999.- 28 апреля.

2000

886.Открытие парка отдыха имени академика Зарифы Алиевой: На церемонии участвовал Президент Азербайджана Гейдар Алиев [Текст] //Бакинский рабочий.- 2000.- 29 апреля.

2001

887.Мирзоев, С. Гейдар Алиев: Я был влюблен в одну женщину и эта была моя жена [Текст] /С.Мирзоев //Бакинский рабочий.- 2001.- 28 апреля.

888.Память о светлой личности [Текст]: [литературно-художественный вечер, посвященный памяти выдающегося ученого, академика Зарифы Алиевой] //Бакинский рабочий.- 2001.- 1 мая.- С.1-2.

2002

889.Джаруллазаде, Ч. Зарифа Алиева оставила людям знания, опыт, доброту и любовь... [Текст] /Ч.Джаруллазаде //Бакинский рабочий.- 2002.- 30 апреля.- С.2.

2003

890.Агазаде, З. В Ирпене есть улица и парк, носящее имя академика Зарифы Алиевой [Текст] /З.Агазаде //Бакинский рабочий.- 2003.- 15 апреля.- С.2.

891.Агазаде, З. Работа над памятником академику Зарифе Алиевой в Ирпене (Украина) [Текст] /З.Агазаде //Бакинский рабочий.- 2003.- 7 августа.

892.Амирасланов, А. В преодолении себя - вот путь к познанию: к 80-летию академика Зарифы ханым Алиевой [Текст] /А.Амирасланов, М.Джавадзаде //Бакинский рабочий.- 2003.- 17 апреля.

893. Аслан, Г. Улица имени академика Зарифы Алиевой [Текст]: [в городе Ирпень Украины] /Г.Аслан //Бакинский рабочий.- 2003.- 10 января.- С.3.

894. Будет проведен юбилей видного ученого: 28 апреля этого года исполняется 80 лет со дня рождения видного ученого, академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий. - 2003. - 22 января.

895. В Нахчыване состоялось юбилейная научная конференция: академик Зарифа Алиева – 80 [Текст]: [в Нахичеванском государственном университете] //Бакинский рабочий.- 2003.- 22 апреля.

896. Вспоминают друзья и коллеги [Текст] /А.Нестеров, Н.Шульпина, З.Кулиева, М.Дилавадзаде //Бакинский рабочий.- 2003.- 26 апреля.- С.2.

897. Выпущена новая почтовая марка: по случаю 80-летнего юбилея академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий. - 2003.- 29 апреля.

898. День памяти известного ученого: посещение аллеи почетного захоронения коллективами отдельных организаций, известными учеными республики... по случаю 80-летнего юбилея академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2003.- 29 апреля.

899. Дарившая людям свет: академику Зарифе Алиевой 80 лет [Текст] //Вышка.- 2003.- 25 апреля.

900. Джафарова, З. Большой ученый, душевный человек [Текст]: [к 80-летию со дня рождения Зарифы Алиевой] /З.Джафарова //Элм.- 2003.- №9-14, 3 апреля (спецвыпуск).- С.6.

901. Заженный ею свет не погаснет...: Киев-Ирпень [Текст]: [к 80-летию академика Зарифы Алиевой] //Бакинский рабочий.- 2003.- 8 апреля.

902. Знакомство с рабочим кабинетом известного ученого - офтальмологами: к 80-летию академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий. - 2003. - 29 апреля

903.Керимов, К. Свет ее души озаряет нашу жизнь [Текст]: [к 80-летию со дня рождения Зарифы Алиевой] /К.Керимов //Бакинский рабочий.- 2003.- 26 апреля.- С.2.

904.Мамедгасанов, Р. Прекрасной души человек, даривший людям радость [Текст]: [к 80-летию академика Зарифы ханум Алиевой] / Р.Мамедгасанов //Баку.- 2003.- 25 апреля.- С.1, 3.

905.Медработки достойно встречают юбилей ученого: Академик Зарифа ханум Алиева [Текст] //Бакинский рабочий.- 2003.- 5 февраля.

906.Международная конференция офтальмологов завершила свою работу: к 80-летию академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2003.- 1 мая.

907.Международная конференция, посвященная 80-летнему юбилею академика Зарифы ханум Алиевой: выступление президента НАН Азербайджана Махмуда Керимова [Текст] //Бакинский рабочий.- 2003.- 29 апреля.

908.Мирзоева, С. Вечный союз двух сердец: к 80-летию академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий. - 2003. - 10 мая.

909.На конференции, проведенной в Киеве в честь 80-летия Президента Г.Алиева, состоялась презентация книги «Крылья. Судьба моя Азербайджан», посвященной юбилею академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2003.- 17 апреля.

910.На Украине будет разбит парк имени академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий. - 2003.- 5 февраля.

911.Насруллаева, Х. Память о ней жива: к 80-летию академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2003.- 29 апреля.

912.Нестеров, А. Памяти друга [Текст]: [к 80-летию со дня рождения Зарифы Алиевой] /А.Нестеров, А.Бровкина //Элм.- 2003.- №9-14, 3 апреля (спецвыпуск).- С.7,10.

913.Посвящено видному ученому-офтальмологу: в Сальянском районе в центральной больнице состоялась научно-практическая конференция по случаю 80-летнего юбилея академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2003.- 22 апреля.

914.Продолжая заложенные ею традиции: на международной конференции офтальмологов в Баку [Текст]: к 80-летию академика Зарифы Алиевой //Бакинский рабочий. - 2003.- 30 апреля.

915.Состоялось открытие международной конференции, посвященной 80-летию талантливого офтальмолога, академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2003.- 29 апреля.

2004

916.Алиев, И. Речь президента Азербайджана... [Текст]: [На церемонии открытия памятника академику Зарифе Алиевой в Киеве] /И.Алиев //Бакинский рабочий.- 2004.- 9 июня.- С.2.

917. Дань памяти известному ученому академику Зарифе ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2004.- 29 апреля.

918.Джавадзаде, М. Зарифа Алиева не искала легких путей [Текст] /М.Джавадзаде //Бакинский рабочий.- 2004.- 28 апреля.

919.Церемония открытия памятника академику Зарифе Алиевой [Текст]: [в Украине] //Бакинский рабочий. - 2004. - 5, 9 июня.

2005

920.В ОАО «Баки кондиционери» проведено мероприятие, посвященной академику Зарифе ханым Алиевой [Текст] //Бакинский рабочий.- 2005.- 29 апреля.

921.В Таллине будет установлен памятник академику Зарифе Алиевой [Текст] //Бакинский рабочий.- 2005.- 3 августа.

922.В Таллине создан Народный Университет восточной культуры имени академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2005.- 14, 29 января.

923.Народный университет восточной культуры имени академика Зарифы Алиевой создан по решению эстонского правительства [Текст] //Эхо.- 2005.- 14 января.

924.Сдан в эксплуатацию детский сад-ясли имени академика Зарифы Алиевой [Текст]: [в Ярдымлинском районе] //Бакинский рабочий. - 2005. - 13 сентября.

925.Состоялась научная конференция, посвященная памяти академика З.Алиевой [Текст]: [в Нахчиванском государственном университете] //Бакинский рабочий.- 2005.- 29 апреля.

2006

926.День памяти выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст]: [в Государственном комитете по проблемам семьи, женщин и детей состоялось мероприятие по случаю 83 годовщины со дня рождения академика Зарифы ханум Алиевой] //Бакинский рабочий.- 2006.- 29 апреля.- С.3.

927.Мирзоева, С. Свет ее души озаряет нашу жизнь [Текст]: Ко дню рождения академика З.Алиевой /С.Мирзоева //Бакинский рабочий.- 2006.- 28 апреля.

928.Названный в честь академика Зарифы ханум Алиевой корабль будет плавать в водах Мирового океана [Текст] //Бакинский рабочий.- 2006.- 22 сентября.

929. Почтена память выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2006.- 18 апреля.- С.3.

2007

930. Абдуллаев, В. Воплощение достоинства, дарившее свет людям [Текст]: [памяти Зарифы ханум Алиевой] //В.Абдуллаев //Бакинский рабочий.- 2007.- 27 апреля.- С.3.

931. В Хачмазе сдана новая средняя школа имени академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2007.- 22 сентября.

932. Мирзоев, Р. «Она была святой...» [Текст] //Р.Мирзоев //Бакинский рабочий.- 2007.- 14 апреля.- С.2.

933. Новый парк в Геранбое будет носить имя выдающегося офтальмолога [Текст] //Бакинский рабочий.- 2007.- 1 февраля.- С.4.

934. Танкер имени академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2007.- 11 декабря.

2008

935. Президент Азербайджана Ильхам Алиев ознакомился с работами по благоустройству и реконструкции, проведенными в парке, носящем имя выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 26 апреля.- С.1.

936. Азербайджанская женщина-символ чистоты, красоты и верности [Текст]: Академик З.Алиева – 85 //Бакинский рабочий.- 2008.- 30 апреля.

937. «Актуальные проблемы офтальмологии» [Текст]: Международная конференция: Академик З.Алиева-85 //Бакинский рабочий. - 2008.- 29 апреля.

938.Алиев, И. В Тбилиси открылась выставка, связанная с юбилеем академика З.Алиевой [Текст] /И.Алиев //Бакинский рабочий. - 2008.- 30 апреля.

939.В апреле в Баку пройдет международная конференция, посвященная юбилею видного офтальмолога, академика Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 31 января.

940.В Масаллы проведено заседание «Круглого стола», посвященное памяти академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 23 апреля.

941.В связи с 85-летним юбилеем Зарифы Алиевой подготовлены мультимедийный диск, почтовая марка и сайт [Текст] //Эхо.- 2008.- 1 мая.

942.Весна на улице академика Зарифы Алиевой и в «Зарифа парке», что в украинском Ирпене [Текст]: [субботник в городе - спутнике] //Бакинский рабочий.- 2008.- 1 апреля.- С.4.

943.Вечер памяти, посвященный 85-летнему юбилею выдающегося ученого-офтальмолога, академика З.Алиевой: Участие главы государства на мероприятии [Текст] //Бакинский рабочий.- 2008.- 29 апреля.

944.Видный ученый, верная спутница жизни, заботливая мать [Текст]: Академику З.Алиевой - 85 //Республика.- 2008.- 29 апреля.

945.Гаджизаде, А. В Москве отмечен 85-летний юбилей выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой [Текст]: [в НИИ глазных болезней РАМН] /А.Гаджизаде //Бакинский рабочий.- 2008.- 1 мая.- С.4.

946.Гасан гызы, Н. Она дарила людям свет и радость жизни: академику З.Алиевой – 85 [Текст] /Н.Гасан гызы //Вышка.- 2008.- 2 мая.

947.День памяти выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой [Текст] //Каспий.- 2008.- 17 апреля.- С.2.

948.Ибрагимова, Д. Она вошла в плеяду выдающихся азербайджанских женщин [Текст] /Д.Ибрагимова //Бакинский рабочий.- 2008.- 26 апреля.- С.3.

949.Открытие лица и парка имени академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 23 сентября.

950.Открытие школы имени выдающегося ученого-офтальмолога, академика З.Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 29 апреля; Вышка.- 2008.- 2 мая.

951.Президент Азербайджана Ильхам Алиев принял участие на мероприятии ученого-офтальмолога, академика З.Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 29 апреля.

952.Реконструкция мемориального комплекса Гейдар Алиев и парк имени Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 23 апреля.

953.Сдан в эксплуатацию паром «Академик Зарифа Алиева» [Текст]: [на церемонии присутствовал президент Азербайджана] //Бакинский рабочий.- 2008.- 9 января.- С.1.

954.Состоялась научно-практическая конференция, посвященная 85-летнему юбилею академика З.Алиевой [Текст] //Бакинский рабочий. - 2008. - 30 апреля.

955.Состоялось открытие мемориальных досок общенациональному лидеру Гейдару Алиеву и академику Зарифе Алиевой [Текст] //Бакинский рабочий.- 2008.- 11 мая.

2009

956.Бабаев, А. Научно-практическая конференция [Текст]: [посвященная дню рождения офтальмолога, академика Зарифы ханум Алиевой в Лянкоранском государственном драматическом театре им. Н.Везирова] /А.Бабаев //Бакинский рабочий.- 2009.- 28 апреля.- С.1.

957.Микеладзе, Г. Светлый образ Зарифы Алиевой [Текст] /Г.Микеладзе //Каспий.- 2009.- 29 апреля.- С.1-2.

958. Награждены победители конкурса, посвященного памяти академика З.Алиевой [Текст] //Бакинский рабочий.- 2009.- 28 апреля.

959. Подведены итоги конкурса «Зарифа Алиева – мать, женщина и ученый» [Текст] //Бакинский рабочий. - 2009. - 28 апреля.

960. Проведена научно-практическая конференция посвященная 86-ой годовщине со дня рождения академика Зарифы ханум Алиевой [Текст]: [в Азербайджанском государственном институте усовершенствования врачей им. Азиза Алиева] //Бакинский рабочий.- 2009.- 29 апреля.- С.2.

961. Светлая память о выдающемся ученом-офтальмологе, академике Зарифе ханум Алиевой живет в сердцах [Текст] //Бакинский рабочий.- 2009.- 15 апреля.- С.2.

962. Светлая память о выдающемся ученом, академике Зарифе ханум Алиевой будет жить вечно [Текст]: [в школе им. З.Алиевой состоялось мероприятие, посвященное 86-ой годовщине со дня рождения выдающегося ученого-офтальмолога] //Бакинский рабочий.- 2009.- 29 апреля.- С.2.

963. Состоялись мероприятия, посвященные памяти Зарифы ханум Алиевой [Текст]: [в Азербайджанском государственном институте усовершенствования врачей им. А.Алиева состоялась церемония памяти выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой] //Каспий.- 2009.- 29 апреля.- С.1.

2010

964. Джавадзаде, М. Солнце в капле воды: Вместо предисловия [Текст] /М.Джавадзаде //Seyidov M. Qaranlığa nıg saçan zəka (Мудрость, освещающая тьму).- Баку, 2010.- С.203-216.

965. Души ее прекрасные черты: Светлой памяти Зарифы ханым Алиевой посвящается [Текст] //Неделя.- 2010. - 9 апреля. - С. 8, 17.

966. Ибрагимова, Д. Она являлась символом азербайджанской женщины [Текст] /Джейла Ибрагимова //Бакинский рабочий.- 2010.- 29 апреля.- С.3.

967. Ибрагимова, Д. Символ добродетели [Текст] /Джейла Ибрагимова //Каспий.- 2010. -28 апреля. - С. 1-2.

968. Керимов, К. Свет ее души озаряет нам счастливый путь к новым высотам [Текст] /Керим Керимов //Бакинский рабочий.- 2010. - 20 апреля. - С. 4.

969. Микеладзе, Г. Луч милосердия [Текст] /Галина Микеладзе //Каспий.- 2010. - 16 апреля. - С. 1-2.

970. Мустафаев, Р. Памяти выдающейся азербайджанки [Текст] /Р.Мустафаев //Каспий.- 2010.- 29 апреля.- С.2.

971. Названы имена победителей конкурса памяти Зарифы ханум Алиевой [Текст]: [проводимого партией «Ени Азербайджан»] //Бакинский рабочий.- 2010.- 28 апреля.- С.2.

972. Состоялась презентация художественно-публицистической книги «Зарифа Алиева» [Текст]: [депутата Милли Меджлиса Г.Мираламова в Национальном центре офтальмологии] //Бакинский рабочий.- 2010.- 30 апреля.- С.3.

973. Ханджанбекова, Ф. Завершился форум офтальмологов [Текст]: [о научной конференции, посвященной 87-летию со дня рождения академика З.Алиевой] /Франгиз Ханджанбекова //Бакинский рабочий.- 2010.- 1 мая.- С.6.

974. Ханджанбекова, Ф. Памяти академика Зарифы Алиевой [Текст]: [о научной конференции, посвященной З.Алиевой] /Франгиз Ханджанбекова //Бакинский рабочий.- 2010. - 29 апреля. - С. 4.

2011

975. Великая женщина: Сегодня – день рождения Зарифы ханым Алиевой [Текст]: Зарифа Алиева - 88 //Каспий.- 2011.- 28 апреля.- С. 1-2.

976. Диляра, А. Исполнилось 88 лет: Со дня рождения видного ученого-офтальмолога Зарифы Алиевой [Текст] /А.Диляра //Эхо.- 2011.- 29 апреля.- С.5.

977. Жизнь, посвященная Родине [Текст]: Состоялась научная конференция в связи с 88-летием со дня рождения академика Зарифы Алиевой //Каспий.- 2011.- 29 апреля.- С.1,5.

978. Керимов, К. Посвящается светлой памяти выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст]: [предисловие] //Антиоксидантная терапия в офтальмологии.- Баку, 2011.- Часть 1.- С.3-5.

979. Назарли, Дж. Исполнилось 88 лет со дня рождения выдающегося азербайджанского ученого-офтальмолога, академика Зарифы Алиевой [Текст] /Д.Назарли //Вышка.- 2011.- 29 апреля.- С.3.

980. Почтена память видного ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2011.- 28 апреля.- С.6; 29 апреля.- С.4.

2012

981. 89-я годовщина со дня рождения выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой широко отмечена в Баку и регионах [Текст] //Бакинский рабочий. - 2012. - 1 мая. - С. 3-4.

982. Научная общественность отметит 89-летие Зарифы Алиевой [Текст] //Бакинский рабочий.- 2012.- 15 февраля.- С.6.

983. Открылась конференция-выставка, посвященная 89-й годовщине со дня рождения выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2012.- 25 апреля.- С.4.

984.Открылась конференция-выставка, посвященная 89-й годовщине со дня рождения выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий. - 2012. - 1 мая. - С.1,3.

985.Почтена память ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2012.- 1 мая.- С.3.

2013

Зарифа Алиева – 90

986.О проведении 90-летнего юбилея академика Зарифы Алиевой: Распоряжение Президента Азербайджанской Республики, 7 февраля 2013 года [Текст] /Ильхам Алиев //Бакинский рабочий. - 2013.- 8 февраля. - С.2.

987.Асадова, А. Она оберегала свет очей своего народа [Текст]: Зарифа Алиева – 90 /А.Асадова //Elm.- 2013.- 24 апреля. - С.22.

988.Бровкина, А. Зарифа Азизовна Алиева [Текст] /А.Бровкина //Elm.- 2013.- 24 апреля.- С.5.

989.В Академии ГПС состоялось мероприятие, приуроченное к 90-летию юбилею выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой [Текст] //Бакинский рабочий.- 2013.- 9 апреля.- С.8.

990.В Национальной библиотеке состоялась презентация книги «Зарифа Алиева» на азербайджанском и английском языках [Текст]: Книга писателя, депутата Милли Меджлиса Гусейнбалы Мираламова «Зарифа Алиева» на русском языке вышла в свет в издательстве «Молодая гвардия» в Москве в 2010 году //Бакинский рабочий.- 2013.- 23 апреля.- С.5.

991.Добромыслов, А.Н. Славная дочь Азербайджана [Текст]: Зарифа Алиева – 90 /А.Добромыслов //Elm.- 2013.- 24 апреля.- С.11.

992.Добромыслова, О.П. Человек и женщина [Текст]: Зарифа Алиева – 90 /О.Добромыслова //Elm.- 2013.- 24 апреля.-С.12-13.

993.Зарифа Алиева – 90 [Текст]: Президент Азербайджана Ильхам Алиев издал распоряжение о проведении юбилея академика //Каспий.- 2013. - 9-15 апреля.

994.Краснов, М.М. Талант жить [Текст]: Зарифа Алиева – 90 /М.Краснов //Elm.- 2013.- 24 апреля.- С.7.

995.Мошетова, Л.К. Памяти академика З.А.Алиевой [Текст] /Л.Мошетова //Elm.- 2013.- 24 апреля.-С.5.

996. Пучковская, Н.А. Встречи с Зарифой ханум [Текст] /Н.Пучковская //Elm.- 2013.- 24 апреля.- С.6.

997. Скрипиченко, З.М. Жизнь в науке [Текст]: Зарифа Алиева – 90 /З.Скрипиченко //Elm.- 2013.- 24 апреля.- С.16-17.

998. Тагибеков, К. Академик З.А.Алиева – совесть отечественной офтальмологии [Текст]: Зарифа Алиева – 90 /К.Тагибеков //Elm.- 2013.- 24 апреля.- С.19.

999. Трутнева К.В. Ученый, педагог, человек [Текст]: Зарифа Алиева – 90 /К.Трутнева // Elm.- 2013.- 24 апреля.- С.6.

İngilis dilində

2010

1000. Kerimov, K. Academician Zarifa Khanum Aliyeva and the modern ophthalmology [Text] /K. Kerimov; reviewers O. Eldarov, V. Mammadaliyev; editors A. Bairamova, S. Huseynova; [design. A. Ibrahim; translation. I. Aliyeva].- Baku :Parni iz Baku,2010.- 182, [2] p. :photo; portr.

1001. Seyidov, M.The intellect lightening darkness /M. Seyidov; translated into English by: Sevil Gulden; The International Azerbaijan Form of G.Aliev.-Novosibirsk, 2010.- P.401-586.

1002. Javadzade, M. The sun inside of a drop of water: Instead of the preface // Seyidov M.The intellect lightening darkness.- Novosibirsk, 2010.-P.403-412/.

2013

1003. Miralamov, H. Zarifa Alieva (LOP (ЖЗЛ): Biographical Series) /H.Miralamov.- Baku: Azerbaijan publishing house, 2013.- 208 p.